

Mövlud Teymur

GƏNCLİK İLLƏRİM

(şeirlər və poema)

Bakı – "Beynəlxalqkitab" – 2014

Redaktor: İslam Sadıq

Mövlud Teymur. Gənclik illərim. Bakı:
"Beynəlxalqkitab", 2014, 232 səh.

ISBN 978-9952-453-38-9

Bu, tanınmış şair, Prezident təqaüdçüsü Mövlud Teymurun on üçüncü kitabıdır. Kitabda, əsasən, müəllifin gənclik illərində yazdığı şeirlər toplanmışdır. Üç bölmədən ibarət olan bu kitabdakı şeirlər və poema yığcamlığı, təbiiliyi ilə seçilir. Əvvəlki kitablarda olduğu kimi bu kitabda da Mövlud Teymur öz dəsti-xəttinə sadıq qalmış, bədii obrazlardan yerli-yerində istifadə etmişdir. Kitabda toplanan şeirlər və poema heç bir kitabında çap olunmamışdır. İnanırıq ki, bu kitab da oxucuların rəğbətini qazanacaqdır.

033-2014

© Mövlud Teymur

Sevgi duyğuları

Şair Mövlud Teymuru gənclik illərindən tanıyıram. O, əsrarəngiz təbiətə malik İsmayılı rayonuun Buynuz kəndindən olsa da, gözəl, şux gənclik illərini Bakı şəhərində keçirmişdir. 1968-ci ildən Bakı şəhərində istehsalatda çalışmaqla bərabər, indiki Suraxanı rayonundakı (o vaxt Orconokidze rayonu adlanırdı) 90 sayılı fəhlə-gənclər orta məktəbində təhsilini başa vurub, 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o vaxt V.İ.Lenin adına API idi) filologiya fakültəsinə daxil olub, 1976-cı ildə həmin fakültəni bitirmişdir.

Orta məktəb illərindən şeirə, ədəbiyyata, sözə maraq göstərən Mövlud Teymur gənclik illərində ən çox qələmini sevgi şeirlərində sınımış və bu imtahan-dan da uğurla çıxmışdır.

70-80-ci illərdə gözəl cavanlıq çağlarında yazdığı bu şeirləri heç bir kitabına daxil etməmiş, lakin indi ayrıca kitab halında oxuculara təqdim edir.

Şairin on üçüncü kitabı olan “Gənclik illərim” kitabı üç bölmədən “Məni bağışlasın sevdiyim qızlar”, “Sevgi yolları”, “Mənim məhəbbətim” və “Sevgi maşınım” poemasından ibarətdir.

Məhəbbət mövzusunda olan bu kitabdakı şeirlər və poema yığcamlığı, mövzu dairəsinin genişliyi ilə diqqəti cəlb edir.

İnanıram ki, bu kitab oxucuların marağına səbəb olacaqdır.

İslam Sadiq



MƏNİ BAĞIŞLASIN SEVDİYİM QIZLAR



Həqiqi sevgi

Bir yanar məşəldi, sönməz məşəldi,
İşıqlı yolundan dönməz məşəldi.
Qartaldı, zirvədən enməz məşəldi,
O qıydı, haraydı, sükunət deyil,
Saxta ürəklərdə məhəbbət deyil!

Çağlayar, kükrəyər, coşar o daim,
Ən uca dağlardan daşar o daim.
Mərhəmət adıyla yaşar o daim,
Həyatda yalançı şan-şöhrət deyil,
Həqiqi sevgidir, müsibət deyil!

Mövlud, məhəbbətin mayası nurdu,
Surəsi parlaqdı, ayəsi nurdu.
O tikdi, ucaldı, yaratdı, qurdu,
Əlçatmaz, ünyetməz asiman deyil,
Bəd arzu, bəd niyyət, bəd guman deyil!

1978

Bilmədim bu nə sirr, nə möcüzəydi

Mən boylu-buxunlu bir cavan idim,
Qızların mənə çox meyli olardı.
Heç vaxt gözlərini çəkməzdi məndən,
Onlar məndən ötrü Leyli olardı!

Hara yollanardım, yollanardılar,
Başımın üstündə dolanardılar.

Məndən avtobusda sallanardılar,
Məni özlərinə Məcnun sanardı!

Mənimsə başqaydı, özgəydi sirrim,
Dünyada yox idi evlənmək fikrim.
Hətta gözəllərə bəlliydi yerim,
Evimin yanından yolun salardı!

Mənim çinar boyum, palıd heyvətim,
Vüqarım, dözüümüm, əzmim, qüdrətim, -
Bəlkə də xoş gəlir qızlara dedim,
Məndə maqnit gücü, qüvvəti vardı!

Bilmədim bu nə sirr, nə möcüzəydi,
Bu bir oyun idi, yoxsa ki nəydi?!
Axır ki, bir gözəl qəlbimi əydi,
Məni bu bələdan yaman qurtardı!

1984

Bir də çətin düşə o illər ələ

Bir nərgiz üzlüylə, reyhan gözlüylə,
Bir lalə adlıyla tanış olmuşdum.
Deyirdim dünyada nə bəxtəvərəm,
Günəşlə, bir ayla tanış olmuşdum!

Qol-qola gəzərdik sahillər boyu,
Qəlbimiz kədərdən, qüssədən uzaq,
“Sevgi” nəğməsinə ötərdik pəsdən,
Təpə gözü müzdə görünərdi dağ!

Nə oldu o çağlar, o gözəl günlər,
Bir də çətin düşə o illər ələ.
İndi fikrə dalıb, xəyala gedib,
Nəğmələr qoşuram o şux gözələ!

1989

Mən nə deyim

Mən nə deyim bu gözlərin oduna,
Dözmür ürək işığına bu qızın.
Düşdüm yayda küləyinə, qarına,
Donub qaldım sazağına bu qızın!

İsti harda daldalanıb gizlənib,
Kim tərəfdən baltalanıb gizlənib.
Yoxsa bizi naşı sanıb gizlənib,
Niyə əsmir yaylağına bu qızın!

Bu Mövludu qəm bürüyüb, dərd sarıb,
Ürəyini kim dağlayıb, kim yarıb?!
Bir baxışla alovunu aparıb,
Dözə bilmir buzlağına bu qızın!

1977

Yaranır

Kim səni sevirsə, sən də onu sev,
Məhəbbət baxışdan, gözdən yaranır.
Qış sənə gül verməz qardan savayı,
Ətirli çiçəklər yazdan yaranır!

Qərib yolçu görsən mənzilə yetir,
Qoru yaxşılığı, pisliyi itir.
Həmişə evinə istilik gətir,
Arada soyuqluq buzdan yaranır!

Qız sevgi, qız ülfət, qız ünsiyyətdir,
Mənalı gözəllik, əbədiyyətdir.
O solmaz bir eşqdir, ilk məhəbbətdir,
İşvədən yaranır, nazdan yaranır!

1976

Qoxlaram yenə

Şirin mahnı kimi ürəyimdəsən,
Arzumda, eşqimdə, diləyimdəsən.
Gecə yatanda da bəbəyimdəsən,
Səni qoxladığıca qoxlaram yenə!

Ətri tükənməyən, mehri bitməyən,
Gözümdən, qəlbimdən uzaq getməyən,
Məni gülər edən, qəmgin etməyən,
Səni çağladığıca çağlaram yenə!

İnanıb yurdumun xoş sabahına,
Bir ah çata bilməz sənin ahına.
Şəhid balaların şəhid ruhuna,
Səni ağladıqca ağlaram yenə!

Sözüm də yox sənin düz tələbinə,
Vurğunam eşqinə, ilham, təbinə.
Ruhumu ruhuna, qəlbi qəlbinə,
Bil ki, bağladıqca bağlaram yenə!..

1978

Nə qədər böyükmüş səndə məhəbbət

Bir bahar çağında yanına gəldim,
Elə bil ki, dinə, imana gəldim.
Hər şirin sözündən mən cana gəldim,
Nə qədər böyükmüş səndə səxavət?!

Ömrümə ətirli çiçək bəxş etdin,
Tükənməz arzu-kam, dilək bəxş etdin.
Sən mənə bir yeni ürək bəxş etdin,
Nə qədər ülvியmiş səndə əzəmət?!

O şux yerişinə, izinə qurban,
O şirin, mehriban sözünə qurban.
Sənin tək gözəlin yüzünə qurban,
Nə qədər böyükmüş səndə məhəbbət?!

1977

Sənli günlərimə dönmək istərəm

Məhəbbət nə qədər şirin olurmuş,
O nə saralırmış, nə də solurmuş.
Eşqindən sinəmdə büsat qurulmuş,
Sənli günlərimə dönmək istərəm!

Hanı şirin söhbət, şirin pıçıltı,
Sənlə üzüm güldü, qəlbim açıldı!
Sənsiz qəfil məni kədər, qəm aldı,
Sənli günlərimə dönmək istərəm!

Çatmır əllərinə, gülüm, əlim də,
Sözünə həsrətdi indi dilim də.
Nədir bu ayrılıq söylə bilim də,
Sənli günlərimə dönmək istərəm!

Dağamı getmisən, yoxsa arana,
Yoxsa çəkilmisən uzaq məkana?!
Bəs nədən güzarın düşmür bu yana,
Sənli günlərimə dönmək istərəm!

Mövlud həsrətindən bir qala tikdi,
Bağında lalələr, nərgizlər əkdı.
İndi gözləməkdən yorğun ürəkdi,
Sənli günlərimə dönmək istərəm!

1976

Daim alqış deyib...

Nə varlı deyiləm, nə də ki kasıb,
Demirəm bu yolda ilk eşqim azıb.
Eşqini torpağa əbədi yazıb,
“Sevirəm”, “sevirəm” – deyən ürəyim!

Nə bir yol incidib, xətrinə dəyib,
Nə də əhd-peymanı, ilqarı əyib.
Daim alqış deyib, həm tərif deyib,
Böyük məhəbbəti öyən ürəyim!..

1978

Mənim məhəbbət yolum

Əlçatmaz zirvələrə
Haraylayır, səsleyir.
Qoynunda xoş, ətirli,
Tər çiçəklər bəsləyir
Mənim məhəbbət yolum!

Çəməndir, əlvanlığı
Qəlbə tərəvət verir.
Bulaqdır, büllurluğu
Ömrə şəfa gətirir, -
Mənim məhəbbət yolum!

Bu torpaqdan güc alıb,
Vətən ilə fəxr edir.

Safın, düzün, doğrunun,
Haqqın dalınca gedir,
Mənim məhəbbət yolum!

1984

Eşq dastanı

Kukla kimi bir qız maşın sürürdü,
Əl elədim, məni yoldan götürdü.
Heç bilmirdim neçədəydi əqrəbi,
Sürətində maşınları ötürdü!

Onu görən tanımazdı bu qızdı,
Saçı gödək, qara çeşmək gözündə.
Gəndən baxan sənişinlər bir yana,
Heyrətdəydim mən bu qıza özüm də!

“Əla maşın sürməyin var” deyəndə,
Azca qaçdı dodaqları o qızın.
Onun şirin qımıışmağı, gülməyi,
Çox xoş idi, kaş olaydı yol uzun!

Düşən yerdə düşməliydim, düşmədim,
Qaraməryəm qaldı tamam geridə.
Bilirdim ki, Balakənə gedirdi,
Məlum idi mənə yurdu, yeri də!

Ancaq mənim nə məkanım, nə yerim,
Bilinmirdi yurdum, yuvam, obam da.

Bu qız idi tək-cə mənim başımda,
Çıxmış idi yaddan doğma yuvam da!

O yanaqlar, o dodaqlar, o əllər,
Əfsunlayıb məni əsir etmişdi.
“Gəlib çatdıq Balakənə” deyəndə,
Gördüm daha eşq dastanım bitmişdi!..

1977

Sirr dolu baxış

Ürəyimdən xəbər al
Nədir dostluq, sədaqət.
Nədir sevmək, sevilmək,
Nədir sevgi, məhəbbət!?

Heyran qaldım baxışına
Min sirr dolu naxışına.
Məhəbbətin ecəzkar,
Dolay yollu çıxışına!

1973

Ayrılmaq çətindir

Getmək istəsəm də qəlbim dur deyir,
Gəzdiyin o gözəl bax budur deyir.
Sənin tək gözəldən qəlbim söyləyir,
Ayrılmaq çətindir, çətindir, mənə!

De necə ayrılıım məni ovlayan
Mehriban baxışlı ceyrandan, aman?!
Bu hökm mənimçün deyilmi yaman,
Ayrılmaq çətindir, çətindir, mənə!

De mənə ayrılıım dağdan, dərədən,
O yaşıl təpədən, bənddən-bərədən.
Amma sənin kimi ərzdən, kürrədən,
Ayrılıq çətindir, çətindir, mənə!

Ayrılmaq! Yox buna dözə bilmərəm,
Bu sözdən ağlaram, amma gülmərəm.
Buryolluq sən eşit, səndən, ay sənəm,
Ayrılmaq çətindir, çətindir, mənə!

1974

Bir cavab ver, gözəlim

Oğrun-oğrun baxma sən,
Məni oda yaxma sən.
Sürümə sən, yıxma sən
O gözlə, qaşla məni.

Yıxılmışam onsuz da,
Sən tərəfə, sən yana.
Gəl su səpmə bu oda,
Söndürmə yaşla məni!

İslanmışam onsuz da,
Canımdadır qar, buz da.

Mən yanıram odsuz da,
Söndür yağışla məni!

Öz eşqidir, öz əlim,
Tutmur səni köz əlim.
Səni çoxmu gözləyim,
Bir cavab ver, gözəlim,
Qandır göz-qaşla məni!

1975

De, niyə

De, niyə özünə inamın yoxdur,
De, niyə ümitsiz yaşayırsan sən?!
De, niyə sevinci kədərə verib,
De, niyə bu dərdi daşıyırsan sən?!

De, niyə oxuyub qəmli mahnılar,
Mənim ürəyimi gizli dəlirsən?
De, niyə köksünə yığıb buludu,
Qarşıma yağışla, çənlə gəlirsən?!

De, niyə sürüşkən balığa dönüb,
Fikir dənizində üzür, üzürsən?!
De, niyə düşünüb, anlamayırsan,
Özünü gün-gündən üzür, üzürsən?!

De, niyə ürəyim, de, niyə, gözüm,
Dəniz ürəyini bəndə salırsan?!

Mövlud Teymur _____

De, niyə biryolluq dərk etməyirsən,
Sən mənim qəlbimdə günəş qalırsan?!

1977

Gələrsənmi de mənə

Gözəllərin içində
Sənin kimi gözəl yox.
A gözləri sehirli,
A qaşları sivri, ox!

Səndəki bu boy-buxun
Məni çəkdi özünə.
Maqnitdən də güclüsən,
Dönüm sənin gözünə!

Gözüm doymur baxdıqca
Görkəminə, hüsnünə.
Çox xoşuma gəlirsən,
Gələrsənmi de mənə!?

Gözəllərin içində
Sənin kimi gözəl yox.
A gözləri sehirli,
A qaşları sivri, ox!

1970

Sənsən

Kim sənə deməz ki dürsən, incisən,
Bu gövhər dünyanın gövhəri sənsən.
Qaralan qürubun, düşən axşamın,
Açılan işıqlı səhəri sənsən!

Şəbnəmə bənzərsən çiçəklər üstdə,
Mehriban dayanan ləçəklər üstdə.
Göyə dayaq duran ana yer üstdə,
Dünyanın görünən hər yeri sənsən!

1976

Qadın dünyası

Dünyada nə qədər dünya olsa da,
Bir-birindən gözəl, qəşəng bolsa da.
Bu əngin dünyaya girib dolsa da,
Mənimçün bir dünya, bircə dünya var:
Qadın dünyası!

Sədaqət yoğrulub vəfayla orda,
Cəngi-cidaldadır cəfayla orda.
Açılır havalar səfayla orda,
Mənimçün bir dünya, bircə dünya var:
Qadın dünyası!

Şər ondan uzaqdı, yalan qaçaqdı,
Orda eşq fədai, sevgi qoçaqdı.

Mövlud Teymur _____

Işıq qaranlıqla qanlı-bıçaqdı,
Mənimçün bir dünya, bircə dünya var:
Qadın dünyası!

Çıxır günəş kimi, doğur ay kimi,
İsidir ürəyi bahar, yay kimi.
Olub mərd kişiyə bərabər kimi,
Mənimçün bir dünya, bircə dünya var:
Qadın dünyası!

Mövlud əbəs yerə yazmır yazını,
Öyür ana, bacı, gəlin, qızını.
Deyəcək sözünü dünya uzunluq:
Mənimçün bir dünya, bircə dünya var:
Qadın dünyası!

1980

Mən yaxşı bilirəm

Dünyada nə qədər qız var, gözəl var,
Sən başqa dünyasan, başqa aləmsən.
Sənin həsrətinə dözmək çətindir,
Sən başqa kədərsən, sən başqa qəmsən!..

Sənin kədərin də, qəmin də gözəl,
Qəmdə üzüb gedən gəmin də gözəl.
Eşqlə yandırdığın şəmin də gözəl,
Mən yaxşı bilirəm, gözəl, sən kimsən?!

1975

Biri məni sevirdi

Bir kimsə tərəfdən vurulmamışam,
Fəqət gözəllərə çox vurulmuşam.
Susuz çöllərində çaya dönmüşəm,
Çalxanıb, bulanıb, hey durulmuşam!

Kükrəyib, çağlayıb, coşub daşmışam,
Gözəllər eşqindən, məhəbbətindən.
Nədənsə onları mən çox sevərdim,
Onlar halı idi dəyanətimdən!

Qanımda, canımda vardı bu xislət,
Həmişə özümü atardım oda.
Şeirlər deyərdim mən gözəllərə,
Məni gözəllər də qoy sözə tuta!

Biri sözə tutub məni sevirdi,
Könlüm açılırdı, gözüm gülürdü.
Gözündə, könlündə əksim gəzirdi,
Sanki məndən ötrü min yol ölürdü!

Qovuşa bilmədim məni sevənlə
Məni başqa səmtə yönəldən oldu.
Bu işdə günahkar sanmayın məni,
Bu işə pəl vuran o dədəm oldu!

Dədəm bəyənmədi, - dedi, - məsumdu,
Bir az ərköyündü, bir az şıltaqdı.
Dedi ki, onlara oğlum oxuyur,
Dedi mənim oğlum hələ uşaqdı!

Mövlud Teymur _____

Beləcə qırıldı sazımın simi,
Məni sevən gözəl, o gedən oldu.
Mənim məhəbbətim düz cücərmədi,
Mənim məhəbbətim köndələn oldu!

Bir kimsə tərəfdən vurulmamışam,
Fəqət gözəllərə çox vurulmuşam.
Biri sözə tutub məni sevirdi,
Qəfil külək qalxdı söndürüldü şam!

1975

Hər yetəndən aşiq olmaz

Hər yetəndən aşiq olmaz,
Aşiq Məcnun, Kərəm olub.
Sevgisi bir, eşqi əzəl,
Məhəbbəti tam, cəm olub!

Biri sevib yarımayıb,
Biri qoşa qarımayıb.
Birininki sarımayıb,
Həsrət gözləri nəm olub!

Gözəllər səf düzülüdür,
Sevgiləri əzəlidir.
Aşiq şair Füzulidir,
Məhəbbəti qələm olub!

1979

Sözdən çələng hörəm mən

Dərin dəyə, varım dedim dərinə,
Budağından yeni sözlər dəyəm mən.
Xoşum gəlmir çox çeynənmiş sözlərdən,
Sevgilimə təzə sözlər verəm mən!..

Nə vaxtadək deyilmişsi deyim ki,
Dadılmışı, yeyilmişsi deyim ki.
Qoy bir dəfə öz-özümü öyüm ki,
İstəyimə sözdən çələng hörəm mən!

O da desin nə xoş sözlər deyirsən,
Zirvə sözlər, nə baş sözlər deyirsən!
Söyləməsin nə boş sözlər deyirsən,
Xəcalətdən durub yerə girəm mən!

1982

Yox

Bir gözəlin aludəsi olandan,
Əl çəkmirəm gələn-gedən yolundan, -
Bir yapışım biləyindən, qolundan,
Soruşum ki, sevirsənmi məni, yox!?

Nə vaxtacan bu yollarda bitim mən,
Min yol gəlim, həm də min yol gedim mən?!
Öz sözümü müxtəsəri dedim mən:
Gözəl pəri, sevirsənmi məni, yox!?

Mövlud Teymur _____

Nə şirinmiş sevgi, məhəbbət adı,
Sönmək bilmir ürəyimin bu odu.
Sən məqamda dediyi söz bu oldu:
Nişanlıyam, sevməyirəm səni, yox!

1976

Qəfil sevgi

Mən səni sevmişdim, sevməmiş olum,
Qoy qəfil sevgimə qənim kəsilmə.
Sənin bilinməyir zətin kim olub,
Həmişə bəllidir mənim nəsilim!

Sən başqa səmtdənsən, mən başqa səmtdən,
Mən mərddən doğuldum, sənə namərddən.
Bəlkə, ermənidir anan, ya dədən,
Mənim köküm vardır, mənim əsilim!

Sən mənim yediyim xörək deyilsən,
Ətrini aldığım çiçək deyilsən.
Sən mənə heç zaman gərək deyilsən,
Bunu qəlbim deyir, bir də ki dilim!

1970

Yaxın durma

Bu qız qızmar günəşdi,
Yandıran od, atəşdi.
Neçə qəlbi o deşdi,

Sataşma ay bənizə,
Düşərsən gur dənizə,
Çətin çıxarsan üzə!
Minər o, cin atına,
Bir od vurur atana!
Yerindəcə qalarsan,
Saralarsan, solarsan,
Saçlarını yolarsan,
Öz dərşini alarsan.
Yaxın durma bu qıza,
O zalıma, qansıza!
Qılinc qaşlar kəsəndi,
Nə qorxan, nə əsəndi!
Yaxın durma bu qıza,
Sənə verər min cəza.
Durduğun yerdə səni
Salar söhbətə, saza,
Yaxın durma bu qıza!

1974

Məni niyə qocaltdın

Aman Allah, məni niyə qocaltdın,
Bir gözəlin gözlərində alçaltdın!
Bir vaxt mənə oğrun-oğrun baxardı,
Məndən ötrü xumarlanıb axardı,
Məni elə yandırardı, yaxardı.
Aman Allah, məni niyə qocaltdın,
Bir gözəlin gözlərində alçaltdın!

Gündə min yol bəzənərdi, çıxardı,
Deyərdin ki, Burlaxatun, Nigardı.
Xoş ətirli, rayihəli bahardı,
Aman Allah, məni niyə qocaltdın,
Bir gözəlin gözlərində alçaltdın!

Harda qaldı o qaralan gur saçım,
Qalmayıbdır güman yerim, əlacım.
Dərdlərimi indi kimə mən açım,
Aman Allah, məni niyə qocaltdın,
Bir gözəlin gözlərində alçaltdın!

1984

Deməsinlər bir-birindən kəsübdür

Biz çoxdandır çıxmayırdıq görüşə,
Yol vermirik şirin-şirin gülüşə.
Gəl bu gündən çıxaq artıq görüşə,
Deməsinlər bir-birindən kəsübdür!

Əvvəlki tək can deyək, can eşidək,
Sən hurisən, sən qılmansan, sən mələk.
Biz əl-ələ gəzək tez-tez görüşək,
Deməsinlər bir-birindən kəsübdür!

1976

Sevinərəm dünya qədər

Mən nə yazım,
susub sazım.
Açmır yazım,
çiçəklənmir dağım, dərəm,
Lalələrdən, nərgizlərdən
çələng hörəm,
O nazənin
qızı görəm.
Təbrik edəm
“Ad günü”nü.
Dəvət edəm onu
“Dəniz kənarı”na,
Gəzintiyə
bu yaz günü.
Qoy açılsın
gülüm mənim,
Yazım mənim!
Dil-dil ötsün
sazım mənim.
Onda xoşbəxt
günüm olar.
Qəlbim incə
hisslə dolar!
Sevinərəm dünya qədər.
Ucalaram
Günə qədər,
Aya qədər!..

1975

Dünyam

Nəzakətli, gülümsər,
Bir gözələ vuruldum.
Hər kəlməsi dürr, gövhər,
Şirin dilə vuruldum.
Dedim, çoxdan gəzdiyim,
Axtardığım budur, bu!
Baxıcılar bilirmiş,
Baxdırdığım budur, bu!
Az danışan, çox bilən,
Haqqı görən gözəldi.
Zəhmətsevər, işgüzar,
Halallığa təməldi!
Düz döyünən ürəyi,
Ürəyimlə tən gəlir.
Gözəl, ülvî diləyi,
Diləyimlə tən gəlir!
Xoşbəxtəm mən, şadam mən,
Qismətimə bu çıxdı.
Onun gözləri ilə
Gözüm dünyaya baxdı!

1977

Həmişə o deyir sözün düzünü

Əvəzsiz gözəlsən, çoxundan gəşəng,
Dünyada heç tayın, bərabərin yox!
Səndə bu gözəllik də hardan, mələk,
Necə də gözəlsən, heç xəbərin yox!

Ayı qabaqlayıb, Günü ötmüsən,
Nura bürümüsən bu yer üzünü.
Mövluddan incimə, yeri gələndə,
Həmişə o deyir sözün düzünü!

1975

Əhdə vəfadaram mən

Sevgim, eşqim, istəyim,
Arzum, hissim, diləyim,
Ürəyimsən, ürəyim,
Bunu varlığım deyir,
Dilim, dodağım deyir!

Günəşim də, ayım da,
Dənizim də, çayım da,
Sənsən, quzum, həyatda,
Bunu varlığım deyir,
Dilim, dodağım deyir!

Əhdə vəfadaram mən,
İlqar, etibaram mən.
Vəfalı bir yaram mən,
Bunu varlığım deyir,
Dilim, dodağım deyir!

1979

Baxmamaq yaxşıdır

Gözələ, göyçəyə pis nəzərlə yox,
Təmiz ürək ilə baxmaq gərəkdir!
Axı, ürəyində sevinc, fərəh çox,
Kədəri, qüssəni yıxmaq gərəkdir!

Ey dost, ürəyində xoş duyğu yoxsa,
Yolun bahardan yox, qış-qardan düşər.
Gözələ, göyçəyə yüz baxmaqdan
Baxmamaq yaxşıdır göz nurdan düşər!

1978

İnanın sözümə

Dünyada çox gözəl var,
Hər gözəlin öz yeri.
Birində odlu busə,
Birində var göz yeri!

Su kimi axdım keçdim,
Yollarda vaxtım keçdi.
Birinə baxdım keçdim,
Dedi, oğlan, düz yeri!

Gördüm ürək çalandı,
Dərdim dərdə calandı.
Dili əfi ilandı,
Canda qaldı köz yeri!

1985

Bir gözəl oynayır

Bir gözəl oynayır əndamı dümağ
Hündür dikdabanla o naz sataraq.
Sağını, solunu qılınc qaşıyla
Sanki qılınclayıb çapıb ataraq!

Süzüb heyran edir göyü, yeri də,
Götürüb başına kənd, şəhəri də.
Açılıb quş kimi balü pəri də,
Boylanır dörd yana qol oynadaraq!

Kənardan seyr edib bu mənzərəni,
Baxdıqca min heyrat bürüdü məni.
Dedim, ilan vursun, ay gözəl səni,
Hardandı həyata səndə bu maraqlı?

1982

Gözəldir dənizi gözəlləşdirən

Bir gözəl uzanıb sahildə qumda
Lüt-üryan bədəni qar kimi təmiz.
Sanki Cakondadır, Afroditadır
Necə də gözəldir gözəl, gülbəniz!

Baxırsan dənizin gözəlliyinə,
Baxırsan bu qızın gözəlliyinə.
Bu ayın, ulduzun gözəlliyinə,
Dənizmi gözəldir, yoxsa ki, bu qız?!

Qəlbim dilə gəlir, dillənir birdən
Gözəldir dənizi gözəlləşdirən.
Fikrim perik düşər, xəyalım pərən
Dəniz də gözəlsiz qalanda yalqız!

1970

Ayrılma məndən

Ayrılma məndən,
Ayrılсан əgər
Tənha qalaram,
Tuşlanıb dərdə,
Aha qalaram!
Halıma kimsə
Sənin tək yanmaz!
Ayrılma məndən,
Ver işvə, et naz!
Dərdiyın güllər
Güllərim olub.
İşlək əllərin
Əllərim olub.
Gözün məlhəmdir
Gözümə mənim.
Sözün məlhəmdir
Sözümə mənim.
Sözümü eşit:
Ayrılma məndən.
Ayrılсан əgər
Küsəram səndən!

1975

Gözəlin tərsi

Gözəllərə göz vurmaq
Günah sayılmır ancaq,
Amma ağır söz desən
Olar kirpiyi bıçaq!

Kəsər, tökər cismini,
Saya salmaz ismini.
Hamı görər əzmini,
Deyərlər əhsən, qoçaq!

Tomris kimi gücü var,
Onda sərhəd, ölçü var.
Nahaq sözdən uçunar,
Çətin olar ovutmaq!

Gözəlin tərsi yaman,
Nə din bilər, nə iman.
Elə məni, ay aman,
Beləsindən çox uzaq!

1982

Kim deyir o günlər qalmayıb yadda

Bəziləri kimi hay-haray salıb,
Məhəbbət demədim, eşq demədim mən!
Hər yetən gözələ “sevirəm” deyib,
Gəzək bağça-bağı söyləmədim mən!

Məndən uzaq idi gəzmək halları,
Gözüm çox oxşadı şux maralları.
Öpdüm yanaqları, bal dodaqları,
Yavan çörək ilə şor yemədim mən!

Daddım gözəlliyi otraq həyatda,
Yaşıl söyüd altda, göy çinar altda.
Kim deyir o günlər qalmayıb yadda,
Bunu kim desə də heç demədim mən!?

1979

Görüş yerlərində

A sevgilim, düş ordan,
Nə durmusan eyvanda?!
Mən səni gözləməkdən,
Can qalmadı canımda!

Əl çək paltar sərməkdən,
Gəl sil yaşlı gözümü.
Bu yağışda gəlmişəm,
İslatmışam özümü!

A sevgilim, düş ordan,
Yağış kəsib, gəl gedək.
O görüş yerlərində,
Bizsiz darıxır çiçək!

Bizsiz qanı qaralıb,
Bağrı yanıb lalənin.

Boylanmaqdan qırılıb,
Gözləri bənövşənin!

A sevgilim, düş ordan,
Nə var taxta eyvanda?!
Alabaxta oxuyur,
Bülbül ötür o yanda!

O yanda görüş yeri,
Burda nə var, sevgilim.
Orda bizi gözləyir
Yaşıl çinar, sevgilim!

1978

Eldən ayıbdır

Bağışla sən məni, bağışla, gülüm,
Səni qarşıladım qarğışla, gülüm.
Vurmuşdun məni bir baxışla, gülüm,
Ağrısı canımda hələ qalıbdır!

İndi dilə tutub, könlümü alma,
Dodağı ləbşəkər, yanağı alma.
Bir də baxışınla Mövludu çalma,
Obadan ayıbdır, eldən ayıbdır!

1974

Mən belə demirdim...

Mən belə demirdim, belə demirdim,
Çisəyin yerinə sisi verəsən.
Sevincin yerinə qüssəni, qəmi,
Alovun yerinə hisi verəsən!

Mən belə demirdim, belə demirdim,
Çiçəyin yerinə tikan verəsən.
Gündüzün yerinə qaranlıq gecə,
Yaxşının yerinə yaman verəsən!

Mən belə demirdim, belə demirdim,
Harayın yerinə sükut verəsən.
Yağışın yerinə quşbaşı qarı,
Günəşin yerinə bulud verəsən!

Mən belə demirdim, belə demirdim,
Ümmanın yerinə qətrə verəsən.
Çəməninin yerinə ovsarlı cığır,
Zirvənin yerinə dəre verəsən!

Sən ey məhəbbətim, belə demirdim,
Şəkərin yerinə zəhər verəsən.
Gülüşün yerinə sızıltı, nalə,
Sevincin yerinə kədər verəsən!

1975

Əlvida, gülməyən eşqim

Bakı... Avtovağzal... Bilet kassası...
Kassanın önündə ilahi bir qız.
Növbə gözləyirdi məndən əvvəldə,
Əlində çantası o tənha, yalqız!

Oyandı qəlbimdə o qıza qarşı
Ən təmiz duyğular, ən ülvə hisslər.
Dedim, subaylığın belə sınacaq,
Eşqimi bu qıza desəm mən əgər!

Məqam gözləyirdim söz açmaq üçün,
Növbədə duranlar duyuc düşməsin.
Deyirdim, ay Allah, bu ilk eşqimə,
Nə ola boran, qar, soyuq düşməsin!

Soruşdum, gözəl qız, siz hara belə?
Dedi Nəsiminin Şamaxısına.
Keçdim zarafata sənənin olmazmı?
Mən də mizrab çaldım onun sazına!

Gördüm gözəlliyi yüz faizdirsə,
Həlim nəvazişi yüz əlli oldu.
Dedim, bağışlayın, oxuyursunuz?
İşləyirəm – deyən xoş dili oldu!

Sözünü yenidən qurtarmışdı ki,
Söylə subaysanmı? - əlavə etdim.
Susdu, köks ötürdü, evliyəm – dedi,
O anda düşünüb, xəyala getdim!

Dedim ki, ey gözəl, mən istəyirdim
Səninlə bir təmiz ailə qurum.
Sənin ürəyini öyrənmək üçün
Düşündüm, yalandan növbəyə durum.

Mən nə Şamaxıya gedənəm, gözəl?
Sən subay olsaydın gedərdim sənə.
Əlvida, ey mənim gülməyən eşqim,
Əlvida, qovuşa bilmədin mənə!..

Bakı, 1975

Sevgi

Sevgi yaxşıdı
 özü gələndə.
Bəxt naxışdı,
 düzü, gələndə!
Onu axtarmaq,
 gəzmək hədərdi.
O səni tapsa
 özü qədərdi!

1983

Sənan məhəbbəti

Min ildən bir olur əsl məhəbbət,
Min ildən bir olur həqiqi sevgi.
Sənan məhəbbəti sarsıtdı məni,
Mən necə vəsf edim bu nakam eşqi?!

Əlimdə tutduğum qələm ağlayır,
Kəndimdə nərgizim, laləm ağlayır.
Yarımçıq bir ömrə aləm ağlayır,
Mən necə vəsf edim bu nakam eşqi?!

Məcnun çölə düşdü ürək qanatdı,
Məhəbbət nə qədər amansız zaddı.
Sənanı bu oda, alova atdı,
Mən necə vəsf edim bu nakam eşqi?!

Allah, cəsarətə, cürətə bax da,
Bir anda özünü asıbdı bağda.
Ana ürəyini yandır da, yax da...
Mən necə vəsf edim bu nakam eşqi?!

Sən demə, atanın bir oğuluydu,
Kədər nağılıydı, qəm nağılıydı.
Bu cavan yaşında canına qıydı,
Mən necə vəsf edim bu nakam eşqi?!

Dünyaya sığmayan ağır dərddi bu,
Amansız ölümdü, necə sərtidi bu.
A göylər, a yerlər deyim nədi bu,
Mən necə vəsf edim bu nakam eşqi?!

Bacı tənha qaldı, yox qardaş daha,
Boğazlar qəhərdi, gözlər yaş daha!
Bu dərdə dözmədi dəmir, daş daha,
Mən necə vəsf edim bu nakam eşqi?!

İyirmi yaşında cavan olasan –
Özünü qorxmadan gedib asasan!?
Sən təzə Məcnunsan, yoxsa Şeyx Sənan?!
Mən necə vəsf edim bu nakam eşqi?!

Nizami “Məcnun”u Gəncədə yazdı,
Sənin də Leylini o qara basdı?!
Bu dərdmi Bakıda səni də asdı?!
Mən necə vəsf edim bu nakam eşqi?!

Heç kim poza bilmir tale yazanı,
Gör harda kiridi ömrün kamanı.
Qalmadı şairin burda amanı,
Mən necə vəsf edim bu nakam eşqi?!

Mində bir yaranır əsl məhəbbət,
Min ildən bir olur həqiqi sevgi.
Sənan məhəbbəti sarsıtdı məni,
Mən necə vəsf edim bu nakam eşqi?!

Olmaz

Bu dünyada bir qız sevdim doğrusu,
Mən də oldum bir gözəlin oğrusu.
Anam dedi, hardan tapdın bu rusu,
Bacım dedi, ondan sənə yar olmaz!

Dil təpərim, ürək sözüm kəsildi,
Arzularım yetişməmiş əzildi.
Mən dedim ki, bu qız daha gözəldi,
Bunun kimi yanaqları bal olmaz!?

Bəs başıma mən nə çarə eyləyim,
Öz dərdimi kimə açım, söyləyim?!

Anam, bacım, mən demişəm, qoy deyim:
Bundan yaxşı heç kim mənə yar olmaz!

İyul, 1974

Ay qız

Mən ki, heyran kəsildim
Görkəminə, boyuna.
Ay qız, səni sevirəm,
Özünü çəkmə yana.
Qız, sallana-sallana,
Qaşların var yay kimi,
Üzün qəşəng, ay kimi,
Bir busə ver pay kimi
A göyçəklər göyçəyi,

Ömrümün bəxt çiçəyi.
Sən ki huri, mələksən,
Fərəh dolu diləksən,
Göyçəklərdən göyçəksən,
Mənim sevimli gülüm,
Şaqraq ötən bülbülüm!
Baxışların səmimi,
Alır əqli-sərimi,
Ay qız, sevirsən məni,
Danış barı, gül barı,
Ürəyimi bil barı.
Dilin şəkər qənddi, qənd,
Etdin məni özün bənd.
A göyçəklər göyçəyi,
Ömrümün bəxt çiçəyi!

1977

Məni oda salan dilbər

Məni oda salan dilbər
Çıxdı qarşıma-qarşıma.
İllər ötüb getmişdisə
Baxdı yaşıma, yaşıma!

Qara saça qar ələnib,
Alnım elə bil bellənib.
Nə danışıb, nə dillənib
Qalxdı başıma, başıma!

Göydən yerə mənə baxdı,
Ulduz olub axdı, axdı.
Günəş idi yoxa çıxdı,
Qaldım daşına-daşına?

1978

Bir gözələ

Ay saçı qara,
Boynunu burma.
Qılinc qaşınla
Könlümü vurma!

Onsuz da məni,
Fələk vurubdur.
Bəxt, taleyimi
Subay qurubdur.

Gəl mənə yar ol,
Üzü aypara.
Ömrümü güldür,
Eyləmə qara!

Mən bir dövlətsiz,
Varsız oğlanam.
Haqq damarında
Al qızıl qanam!

Yaşıma baxma,
Cavanam hələ.

Mövlud Teymur _____

Ay canı yanmış,
Gəlsənə dilə!

Sözümdə mərdəm,
Dözüməm, dözümlər.
Bircə sənədir
Ürəyim, gözümlər!

1977

Sevgilim

Sevgilimi nə ilə
Müqayisə eləyim?
O hər şeydən ucadır
Məncə, necə söyləyim?!
... Bənzətsəydim üzüyə
Deyərdim ki, sevgilim
O üzüyün qaşındır!
Bənzətsəydim mərmərdən
Yüksələn bir saraya,
Deyərdim ki, sevgilim
O sarayın əvəzsiz
İlkin, qızıl daşındır!
Bənzətsəydim dağlara,
Deyərdim ki, sevgilim
Məğrur, uca dağların
Zirvəsidir, başındır!
Bənzətsəydim qızların
Lalə, nərgiz adına

Deyərdim ki, sevgilim,
Bütün adlar içində
Bu adlardan yaxşıdır!

1977

Səndən, ancaq istəyim

Gözlərinə dönüm sənin, ay mələk,
Səndə böyük, xoş arzu var, saf dilək.
Nolar mənə bir sevinək, bir gülək,
Könlüm quşu rahatlına, uyuya,
Bağrım başı eşq odundan soyuya.

Sən olmusan bu könlümün qanadı,
Ən müqəddəs, əziz, ülvî muradı.
Yollarında min yol dizim qanadı,
İncimədim, bu da mənə xoş oldu,
Təşnə qəlbə sərin su tək nuş oldu!

Daha sənə, ay insafsız, nə deyim,
Sənsiz vurmaz bir kərə də ürəyim.
Bu dünyada səndən, ancaq istəyim:
Dinlə məni, ürəyimi başa düş,
Sənə olan diləyimi başa düş!

1976

Baxma acıqlı

Sən dünya gözəli, el maralısan,
Günəş camallısan, ayparalısan.
Soruşmaq olarmı sən haralısan?!
Nə üçün acıqlı baxırsan mənə,
Mən ki artıq bir söz demədim sənə!?

Gözələ gözəlsən deyən dilim var,
Səntək bir gözəli öyən dilim var.
Hüsnünə vurulan bircə könlüm var,
Onu istəyindən etmə yanıqlı,
Sən Allah, sən mənə baxma acıqlı!

Mənim çəmənimdə bitən çiçəksən,
Görürəm, ürəyi bir az kövrəksən.
Mələklər içində sən bir mələksən,
Könlümü yandırır yaxma acıqlı,
Sən Allah, sən mənə baxma acıqlı!

Ayrılan deyiləm sən tək pəridən,
Çıxaram yolunda bil ki dəridən.
Nazındır, işvəndir məni əridən,
Ey günəş camallı, ey ay buxaqlı,
Sən Allah, gəl mənə baxma acıqlı!

1975

Məni

Deyən, o qız subay bilib
Süzdü bala-bala məni.
Süfrə açıb, dəvət etdi
Sarı yağa, bala məni!

Gördüm hələ təzə dəyib,
Budağını, kimsə əyib.
Subay qızam mənə deyib,
Atdı sağa, sola məni!

Baxışı nur, teli gülgün,
Sevinci bol, qəmi ölgün.
Özünə yar etmək üçün,
Gətirirdi yola məni!

Od qopurdu yanağından,
Söz axırdı dodağından,
Qonduğum qəm budağından
İstəyirdi sala məni!

Qanadlıydı arzu atı,
Gözəl idi qızın adı.
Gördü məndən kar aşmadı,
Durub saldı yola məni!

1977

Gülüm, səndən ayrılmazdım

Gülüm, səndən ayrılmazdım,
Ayırdı bir nadan məni.
Dərdə, qəmə sarılmazdım,
Sardı şübhə, güman məni!

Qısqanlıqın alovunda,
Dondum payız qırovunda.
Nadanların söz-sovunda
Sanki boğdu ümman məni!

Tuş gəlməsin namərd mərdə,
Salar yüz möhnətə, dərdə.
Qərar tutmaz ağıl sərdə,
Tərk eləyər iman məni!

1975

Sevgi bileti

Gərək sevgidə də bilet alasan,
Komsomol bileti aldığın kimi.
Ay gözəl, sən sevgi nədir bilmirsən,
Bax indi biletsiz qaldığın kimi!

Bax sevgi bileti almaqdan ötrü
Qəlbini min dəfə dindirməlisən.
Əslə tək od tutub, Leyli tək yanıb
Şirin tək odunu söndürməlisən!

Mən səni sevgidə imtahan edib,
Görürəm sən hələ hazır deyilsən.
Sevgi biletini onda alarsan
Mənim ürəyimi oxuya bilsən!

1970

Nə gözəl adətdir

Bizim dədələrin ulu keçmişdən
Gözəl adəti var el arasında.
Bir gözəl-göycəyə elçi ləçəyi,
Üzük aparırlar gül arasında!

Taxıb barmağına nişan verirlər,
Bu qız nişanlandı elə-elata.
İkinci bir adam daha tapılmaz,
Onu istəməyə cürəti çata!

Nə gözəl adətdir adət içində,
Dastana sığmayan bu adətimiz.
Belə bir adətə əzəldən bəri
Tükənməz olubdur məhəbbətimiz!

1981

Mövlud Teymur _____

Sevgililərə

Uğurlar dilərəm sizə, uğurlar,
Yolunuz nə boran, nə də qar olsun.
Ömrün sazağından xoşum gəlməyir,
Ömrünüz çiçəkli bir bahar olsun!

1973

Səni çoxdan sevirəm

Sən nə qədər gözəlsən,
Gözəllərdən əzəlsən.
Oxunmamış nəğmə, söz,
Yazılmamış qəzəlsən!

Səni gördüm, unuttum
Hər dərdimi-sərimi.
Gözəl, sənə açımmı
Ürəyimin sirrini?!

Səni çoxdan sevirəm,
Gəl söyləmə mənə yox.
Bilmirəm nə zamandan
Meylim düşüb sənə çox!

1978

Dastan olmalıdı

Sevilən, sevən kəs düz olmalıdı,
Onda bir həyalı üz olmalıdı.
Eşqdə, məhəbbətdə Leyli, Məcnun tək
Dillərdə bir dastan, söz olmalıdı!

1982

Bizim kənd qızları

Məftunu olmuşam,
Mən bu qızların.
Belə könül açan
Saf ulduzların...

İşdən yorulmazdır
Tunc biləkləri.
Aydan da arıdır
Saf ürəkləri.

Bizim kənd qızları
Qoy deyim düzü:
Şirin arzuludur,
Şirin amallı.
Çoxu ordenlidir,
Çoxu medallı.

Mən necə bunların
Gözəl hüsnünə

Mövlud Teymur _____

Şer də deməyim,
Nəğmə qoşmayım!?
Fərəhdən, sevincdən,
Necə coşmayım?!

Bizim kənd qızları
Həyalı qızlar.
Sadə geyimlidir,
Sadə görkəmli.
Nabatdı, Sənəmdi,
Telli, Vəfadi
Kövrək baxışları
Qəlbə şəfadi!

Məftunu olmuşam
Mən bu qızların.
Belə könül açan
Saf ulduzların!..

1974

Mənə gözəllərdən çox yaz deyirsən

Mənə gözəllərdən çox yaz deyirsən
İlhamım yol versə yazaram yəqin,
Ürək dilə gəlib ilhamlanarsa
Genişdir mövzusu, sahəsi eşqin!

Hər süzgün baxışın, hər qumral gözü
Şeirdə ən böyük yeri var, dostum.

Hər üzü gözələ gözəl deməzlər
Gözəli tanımaq sirri var, dostum!

Bir dəfə şəhərdə gəzirdim belə
Dedim görüm gələn nə səs-səmirdi.
Bilmirəm nə üstə höcətləşirdi,
Bir gözəl qocaya nələr demirdi...

Düşdü qayalardan düşən daş kimi
O gözəl qəlbimdən asfalt üstünə.
Hamı utanırdı, yer axtarırdı
O gözəl əlindən gizlənə, sinə!

Mənə gözəllərdən şox yaz deyirsən
Gözəl gözəl olsa yazaram yəqin.
Bilirəm ilhama gələrsə qəlbim
Böyükdür mövzusu, sahəsi eşqin!..

1975

Mən sevirəm, sən də de ki “sevirəm”

Subaysansa adını de sən mənə,
Öz doğmanı, yadını de sən mənə.
Alım sənin qadanı de sən mənə,
Nədir məni çək-çevirə salmağın,
Boş fikirə, boş xəyala dalmağın!

Sualıma ya “hə” söylə, ya da “yox”,
Əmin kimdi, dayın kimdi demə çox.

Mövlud Teymur _____

Kimsəsizəm, gözəl, batma qəmə çox,
Sevirsənsə sevincini bəyan et,
Ürəyində nə var söylə, əyan et!

Mən sevirəm sənə kimi gözəli,
Budur sözün həm sonu, həm əvvəli.
Qoyaq sənə bir ailə təməli,
Mən sevirəm, sən də de ki “sevirəm”,
Olsun bu gün sevincimiz bir aləm!
Sevib bizi alqışlasın bu aləm!

1977

Azərbaycan qızları

Qızlara bax, qızlara
Necə qəşəng, gözəldir.
Xumarlanan, süzülən
Gözləri nə gözəldir.
Duruşları durnanın
Duruşuna bənzəyir.
Baxışları ceyranın
Baxışına bənzəyir.
Gülüsləri nə qədər,
Öpüşləri qənd, şəkər!
Dilləri var bal kimi!
Əfsunlayıbdır məni
Azərbaycan qızları,
Azərbaycan qızları!

1972

Yazda qızlar yaz gülünə bənzəyər

Yazda qızlar yaz gülünə bənzəyər,
Rayihəsi çəmənləri bürüyər.
Al şəfəqli gündüzləri, axşamı,
Gecələri, səhərləri bürüyər.

Yazda qızlar yaz gülünə bənzəyər,
Xoş arzulu, yaz nəfəsli olarlar.
Gülüşləri çiçək kimi ətirli,
Çay həvəsli, bulaq səsli olarlar!

Yazda qızlar yaz gülünə bənzəyər,
Pərvazlanıb qanad açar yellərtək.
Zəriflikdə qızılgüllər əvəzi,
Dəyanətdə Burlaxatun, Həcər tək!

Yazda qızlar yaz gülünə bənzəyər,
Təravəti neçə oba, el aşar.
Mövlud deyər, baxın, görün, necə də
Yaz qızlara, qızlar yaza yaraşar!

1986

Sahil bağında

Sahil bağında oturub yalqız
Keçdi fikrimdən bir hörüklü qız.
Birdən yanımda saçları pırpız,
Bir qız oturdu əlvan dodaqlı,
Hiss olunurdu nasazdı ağılı!

“Qardaş mənim tək boyda, buxunda,
Letni köynəkdə, qırmızı donda,
Qız görmədinmi burda, yaxında!”
Dedim: görmədim, görmədim, ay qız,
Tutdu yaxamdan oldu qırsaqqız!

Dedi: sən burda neçə saatsan,
Dedim mətləbə bunun nə dəxli.
Bəlkə də, o qız gəlib gedibdir,
Gördüm bu qızın çatmayır əqli!?

Dedim: sən Allah əkil başımdan,
Sənin havana oynamaram mən.
Sənə nə üzlə baxıb sevinisin
Səni bu yaşa çatdıran Vətən!?

1975

Əl çəkin!

Əllini adlayan bəzi şairə
Gülürəm sevgidən dəm vuranda mən!
Çoxdan ələyiniz ələnib sizin,
Deyirəm, əl çəkin sevgi şerindən!

Ötürüb gəncliyi, qocalıqda siz,
Yorğalıq gəzirsiz, yoxsa urvalıq?!
Sevgi-məhəbbətin gözəl vaxtı var,
İndi siz nə ətsiz, nə də ki, balıq!

Daha ömrün payız çağındasınız,
Keçib baharınız, keçib yazınız.
Bu günə, sabaha baba olursuz,
Evlənib oğlunuz, köçüb qızınız!

Yazın yaxşılıqdan, xeyirxahlıqdan,
Siz hörmət arayın, ehtiram gəzin.
Əl çəkin, əl çəkin sevgi şerindən,
Çoxdan ələyiniz ələnib sizin!

1980

Deməsin

Ərkim çatmır ərk eləyim,
Boşu möhkəm, bərk eləyim.
Bir də şübhə, şəkk eləyim
Gözəllərin xəmirinə!

Uymasın hər fitnə-fele,
Verməsin qəlbini ələ.
Yaşamasın elə-belə,
Şər deməsin xeyirinə!

Peşman olub “vay” deməsin,
Qış deməsin, yay deməsin.
Ömrüm oldu zay deməsin
İnansın öz dəyərinə!

1984

Ağlamanın buludun

Həsrətinə gecə-gündüz dözərəm,
Nə yorulub, nə usanıb bezərəm.
Əgər səndən mənə məktub gəlməsə,
Gülüm, səndən inciyərəm, küsərəm!

Sənsən mənim əzəl eşqim, ilk sevdam,
Səndən ayrı qeyrisini sevmərəm.
Ey sevgilim, ey məhəbbət evrikam,
Bu barədən arxayın ol, çəkmə qəm!

Məhəbbətim asimana dönərsə,
Asimanda bir yeganə günəşsən.
Yollarımı boran tutsa, qar kəssə,
Mənim üçün qızınmağa atəşsən!

Mən sarıdan arxayın ol, arxayın,
Gülüm, gəlləm axırında bu ayın.
Ağlamanın, ağlamanın buludun,
Gözlərinə qurban olsun Mövludun!

1974

Ağlama, ey gözəl

Ağlama, gözəlim, ağlama, gülüm,
Gözələ yaraşmaz belə ağlamaq.
Sənin yanağına süzülən yaşlar
Sənəmə sağalmaz bir dağ çəkir, dağ!

Ağlama, ey gözəl, sən ağlayanda
Baxıb gözlərinə gözüm ağlayır.
Ürəyim kövrəlir, qəlbim incəlir,
Qələmim ağlayır, sözüm ağlayır!

Bilirəm haqlısan sən öz işində,
Təki bu dünyada canın sağ olsun.
Bir zərrə fikir də, qəm də eləmə,
Ürəyin sevinclə, fərəhlə dolsun!

Hər üzü dönmüşə yalvarma heç vaxt,
Yalvarma sözünü eşitməyirsə.
Yalvarma, yalvarma sən ki, sözünün
Deyəndə düzünü eşitməyirsə!

Ağlama, ey gözəl, sən ağlayanda
Baxıb gözlərinə gözüm ağlayır.
Ürəyim kövrəlir, qəlbim nazilir,
Qələmim ağlayır, sözüm ağlayır!..

1977

Yağış yağanda

Alışıb yanırdı əli əlimdə,
Sanki alov idi teli telimdə.
Körüyə dönmüşdü sözü dilimdə,
Çatdı yağan yağış kara bu dəmdə!

Yoxsa qovrulurdum şabalıd kimi,
Lalə yanağının alov, közündə.
Alışb yanırdı kirbitdən betər,
Tuşlanan gözlərim qara gözündə!

Yağış bu alovu söndürən oldu,
Bir nicat yoluna döndərən oldu.
Bir yangınsöndürən maşın idi o,
Selini üstümə əndərən oldu!

Ayıldım, axır ki özümə gəldim,
Dünən söylədiyim sözümə gəldim:
Bu nə şimşək idi şaxıdı birdən,
Mən də şimşək kimi dözümə gəldim!

1982

Telefonçu qıza

Gündə min yol danışırıq telfonla,
Quru-quru danışıqdı bizimki.
Mən ki buna bir tanışlıq demirəm,
Telefonla tanışlıqdı bizimki.

Gəl yanıma ver əlini əlimə,
Çıxaq könül dünyamızın seyrinə.
Durna kimi uçaq qoşa, yanaşı,
Qanad çalaq zirvələrin çətrinə!

Onda buna mən tanışlıq deyərəm,
Quru-quru danışlıqdan nə çıxar.
Hələ buna mən tanışlıq demirəm,
Telefonla tanışlıqdan nə çıxar?!

1974

O süzülən gözlərin

Ürəyimi axıtdı
O süzülən gözlərin.
Kədərimi dağıtdı
O süzülən gözlərin!

Həyat verdin mənə sən,
Sən hurisən, mələksən.
Möcüzədi əzəldən
O süzülən gözlərin!

Təbəssüm var üzündə,
Gözüm qalıb gözündə.
Əsir etdi yüzün də
O süzülən gözlərin!

Yanılmaram sözümdə,
Bir maralsan gözümdə.
Səni tapdı özümdə
O süzülən gözlərin!

1970

Məni bağışlasın sevdiiyim qızlar

Məni bağışlasın sevdiiyim qızlar,
Bir zaman onları aldatmışam mən.
Çılğın gəncliyimin dəli yelləri
Ötüb onların da yan-yörəsindən!

İnstitut... Oxumaq... Tələbə vaxtı...
Macal da vermədi alım birini.
Ehtiyac... Kasıblıq... həтта birinə
Aça da bilmədim gizli sirrimi!

Beləcə alışdım, beləcə yandım
Baxıb öz dərdimə, mən öz halıma.
Dərdimi içimə çəkib dayandım,
Bir gözəl çıxmadı mənim yoluma.

Bir kimsə olmadı tuta əlimdən
Bu çətin günlərdən çıxara məni,
Aça gözlərimi günəşli günə,
Qova dağlarımdan dumanı, çəni!

Məni bağışlasın sevdiiyim qızlar,
Bir zaman onları aldatmışam mən.
Çılğın gəncliyimin dəli yelləri
Ötüb onların da yan-yörəsindən!

1984

Qısqanlıq

Ah, qısqanlıq!
Sən gözə görünən
Əşya olsaydın,
Adicə qədəh,
Ayna olsaydın,
Nə qorxu, nə də ki,
Hürkü bilməzdim.
Səni var qüvvəmlə
Daşa çırpardım.
Of da deməzdim!
Çünki sən yedin,
Günbəgün diddin,
İllərdən bəri
Cavan qəlbimi!
Mənə dünyada,
Bu yer üzündə
Düşmən tapılmaz
Heç sənin kimi!

1976

Dəyməyin qızlar qəlbinə

Oğlanlar, dəyməyin qızlar qəlbinə,
Zərifdir, incədir bir şüşə kimi.
Sevin birisini, sevin ürəklə,
Qoxlayın ətrini bənövşə kimi!

Oğlanlar, dəyməyin qızlar qəlbinə,
Yersiz söhbət ilə, yersiz söz ilə.
Baxmayın onlara heç yerdə, heç vaxt,
Əyri nəzər ilə, əyri göz ilə!

Oğlanlar, dəyməyin qızlar qəlbinə,
Çiçək tək kövrəkdir, kövrələ bilər.
Hər incik baxışdan bulud tək dolar,
Görərsən gözündən leysan tökülər!

Oğlanlar, dəyməyin qızlar qəlbinə,
Hər biri gözəldir bir mələk kimi.
Sevin birisini təmiz ürəklə,
Qoxlayın ətrini tər çiçək kimi!..

1973

Səni sevdim

Səni sevdim diləklə,
Bir də təmiz ürəklə.
Qoy yapışım biləkdən,
Çıxaq, gəzək biz qoşa,
Dağ da, gül də, çiçək də
Etsin bizə tamaşa!

İki durna olaq biz,
Göylər olsun yerimiz.
Şirin olsun təbimiz,
Ömür sürək gülər, şən.

“Bax, bəxtəvər bunlardır!”
Desin bizi hər görən.

Ömür boyu mehriban,
Eşqin odunda yanan
Çağrılın hey adımız!
Bizə qibətə eləsin,
Bizə həsəd aparsın
Həm dostumuz, yadımız!

Ay ömrümün günəşi,
Ürəyimin atəşi!
Doğma elin, Vətənin
Qoşa övladı olaq; -
Onun sonsuz niyyəti,
Arzu, qanadı olaq!..

1973

Görüş yerimiz

Çiçək qoxuyur,
Dilək toxuyur.
Nəğmə oxuyur
Görüş yerimiz!

Bəstəsi özü,
Xəstəsi özü.
Məlhəmi gözü,
Görüş yerimiz!

Mövlud Teymur _____

Dərdə dərmandı,
Həkim, loğmandı.
Sonsuz cahandı
Görüş yerimiz!

1971

Mən necə yazım ki...

Könlümü sən aldın yenə dünyada,
Dünyalar bəxş etdin mənə dünyada.
Mən necə yazım ki, sənə dünyada
Bu şerim xoş gələ, xoş gələ, gülüm!

Çiçəkdən söz salsam, çiçəksən özün,
Mələkdən söz salsam, mələksən özün.
Mən necə yazım ki, sənə qoy düzün
Bu şerim xoş gələ, xoş gələ, gülüm!

Gözümdən oxudun mənim eşqimi,
Qəlbimə köçürdüm sənin eşqini.
Mən necə yazım ki, sənə gül kimi
Bu şerim xoş gələ, xoş gələ, gülüm!..

1985

Mən sizə neyləmişəm...

/ zarafatyana /

Gözəllər, mən sizə neyləmişəm ki,
Siz məni tutursuz “top” atəşinə.
Mən sizə həmişə söyləmişəm ki,
Dəstəniz bənzəyir durna dəsinə!

O gözəl səsiniz, incə səsiniz,
Demişəm bənzəyir bülbül səsinə.
Xurmayı saçınız, hörükləriniz
Necə də oxşayır sünbül dəsinə!

Siz Tomris nənənin, Burlaxatunun
Böyük yadigarı – ismət rəmzisiz.
O igid Həcərin, Nigar xanımın
Vüqar nişanəsi, dözümlü izisiz!

Gözəllər, mən sizə neyləmişəm ki,
Siz məni tutursuz “top” atəşinə.
Mən sizə həmişə söyləmişəm ki,
Dəstəniz bənzəyir durna dəsinə.

Sizdə duyan ürək, sevən ürək var,
Bəlkə, xoşunuza gəlirəm bir az.
Əgər belədirsə durna xoruyla
Siz Allah, qaldırın belə xoş avaz:

Pencərədən daş gələr,
Ay bəri bax, bəri bax.
Xumar gözdən yaş gələr,
Ay bəri bax, bəri bax!..



SEVGİ YOLLARI



Sehrli yol

Dünyada yollar hədsiz,
Bir-birindən əvəzsiz.
Bu yollardan ən əziz,
Mənə sevgi yoludur!

Hər yanı nurla dolu,
Çiçəkdir sağ, solu.
Həm əbədi, həm ulu
Mənə sevgi yoludur!

Bu yolla uşaq gedir,
Həm saqqalı ağ gedir.
Hər bir anı sehir, sirr
Mənə sevgi yoludur!

1973

Rəsul, Nigar sevgisindən güc aldı

Rəsul, Nigar sevgisindən güc aldı,
Əsrimizin hər oğulu, hər qızı.
Bu sevgini uca tutdu, ucaldı,
Əsrimizin hər oğulu, hər qızı!

Sevən qəlblər can dedi, can eşitdi,
Qəm-qüssəni, dərd-möhnəti kiritdi.
Arzusunu, istəyini yeritdi,
Əsrimizin hər oğulu, hər qızı!

Məhəbbətdə, sevgidə düz oldular,
Alnı açıq, xoş, gülər üz oldular.
Bir-birinə həyan, həm göz oldular,
Əsrimizin hər oğlu, hər qızı!

Rəsul, Nigar iki böyük sevgi, yar,
Sevənlərə örnək oldu, duyduklar...
İnsafı da yaxşı bir şey saydılar,
Əsrimizin hər oğlu, hər qızı!

Qarşılıqlı münasibət gördülər,
Bir-birindən xoş ünsiyyət gördülər.
Gözəl sevgi, saf məhəbbət gördülər,
Əsrimizin hər oğlu, hər qızı!

Mövlud Teymur yaşa dedi sevgiyə,
Məhəbbəti duyan qəlbə, ürəyə.
Boylandılar xoş arzuya, diləyə,
Əsrimizin hər oğlu, hər qızı!

Sevgi misraları

Gənclik yaşıl yarpaq, ətirli güldür,
Bir yol gəlib keçir insan ömründən.
O, ayrı bir dünya, ayrı könüldür,
Xəyalən ayrılmaq olmur o gündən!

Mənə həvəs verən, mənə güc verən,
Gözəllər dalınca məni göndərən,
Min yol da öldürən, həm də dirildən,
Ey gənclik illərim, deyildinmi sən?!

Gənclikdə çox gözəl olur bu həyat,
Misli-bərabəri, tayı olmayır.
Kükrəyən çay olur, aşıb-daşan sel,
Durğun bircə günü, ayı olmayır!

Gənclik ötən bülbül, ötən kəklikdi,
Gözəllik , ülvilik, bir bakirlikdi.
Axan şəlalədi, qaynayan bulaq,
Al-əlvan otluqdu, gül-çiçəklikdi!

1989

Sevənlərə

Həyatda xoşqılıq, mehriban olun,
Ürəkdən bağlanıb canhacan olun.
Tutub əvvəlindən gedin bir yolun,
Sevinclə boşalıb, sevinclə dolun!
Yaxına qoymayın kədəri, qəmi,
Sevinclə bəzənsin sevgi aləmi!
Sevin məhəbbətlə bir-birinizi,
Dünyada sevginin yoxdur əvəzi!

1979

Sən mənimsən, mən sən

Məni məndən soran qız,
Eşq yolunu yoran qız,
Ürəyimi duyan qız,
Sən mənimsən, mən sən!

Mövlud Teymur _____

Əhdimizə söz olmaz,
Vədimizə söz olmaz.
Sevgimizə söz olmaz,
Sən mənimsən, mən sənini!

Yollarımız ayrılmaz,
Başqa səmtə yön almaz.
Baharımız pozulmaz,
Sən mənimsən, mən sənini!

Saf eşqim, diləyimsən,
Məramım, istəyimsən.
Sən mənim ürəyimsən,
Sən mənimsən, mən sənini!

1976

O gözlərə baxa-baxa

Göz var səni
 gözdən qoymaz.
Göz var baxdıqca
 göz doymaz.
Bir gözəli ovlamışam
 gözlərindən,
Məni sevir
 anlamışam sözlərindən!
O gözlərin
 vurğunuyam
Qalmışam hey

O gözlərə baxa-baxa,
Axtarıram öz dünyamı
O gözlərdə axa-axa!..

1976

Məhəbbət

Mən badəni qaldırıram, a dostlar,
Təmiz, ülvi məhəbbətin eşqinə.
Onda dünya, onda cahan, aləm var,
Şərbət götür sədaqətin eşqinə!

Çək başına doydum deməz ürəyin,
Ömrü boyu olar sənin gərəyin.
Bahar gəlib açılanda çiçəyin,
Açılsan naz-nemətin eşqinə!

Mövlud Teymur yaxşı bilir hər şeyi,
Məhəbbətdir bu dünyanın bəzəyi.
Uca dağdır zirvəsinə getdiyi,
Yaşa deyir ləyaqətin eşqinə!

1979

Eşq pərisi

Eşq pərisi, eşq vurğunu, eşq tacı,
Bil ki çoxdur eşqin sənə möhtacı.
Səni bildim məhəbbətin əlacı,
Çatmaz sənə gözəllərin gözəli!

Yaranandan bir möcüzə yarandın,
Elə bil ki, zər suyuna boyandın.
İşvə satıb, naz-qəmzəylə darandın,
Ağıllını edəcəksən bir dəli!

Bəsdi etdin sağ canımı sən xəstə,
Gül camalın, gözəl boyun növrəstə.
Bu göz-qaşı mən görmədim bir kəsdə,
Bir sonasan qoşa gözün qu gölü!

1989

Qoş məni öz sevginə

Ürəyimi açan qız,
Gül ətiri saçan qız.
Dərdi, qəmi biçən qız,
Qoş məni öz sevginə!

Düyündə gəzdir məni,
Ünündə gəzdir məni.
Yanında gəzdir məni,
Qoş məni öz sevginə!

Savab əhli olarsan,
Kömək əli olarsan.
Bizim elli olarsan,
Qoş məni öz sevginə!

1972

Desən ki...

Desən ki çiçək tək açılmalısən,
Açılacağam!
Desən ki ətir tək saçılmalısən,
Saçılacağam!
Desən ki tufanla çarpışmalısən,
Çarpışacağam!
Desən ki günəş tək alışmalısən,
Alışacağam!
Desən ki göylər tək gurlamalısən,
Gurlayacağam!
Desən ki zülmətdə parlamalısən,
Parlayacağam!
Desən ki şimşək tək şaxımalısən,
Şaxıyacağam!
Desən ki qartal tək şığımalısən,
Şığıyacağam!
Desən ki yağış tək çilənməlisən,
Çilənəcəyəm!
Desən ki damla tək bölünməlisən,
Bölünəcəyəm!
Desən ki, desən ki... Hər nə desən də...
Vüqarla yerinə yetirəcəyəm,
Yolunda gül-çiçək bitirəcəyəm!
Təki, ey gözəlim, məsum mələyim,
Qəlbimdə gül açsın arzum, diləyim.
Bircə ürəyində yerim görünsün,
Həyatım eşqinlə nura bürünsün!

1978

Gör necə sevindik dünyada biz də

Bir kənddə doğulduq, bir kənddə olduq,
Sevincə boy verdik, kədəri yolduq.
Baharda göyərrib, payızda solduq
Sevimli təbiət tənhaləşanda!

Günəş qəlbimizlə yox edib çəni,
Sevincə qərq etdik çölü, çəməni.
Dərdik bənövşəni, tər yasəmənini,
Təpələr keçəndə, dağlar aşanda!

Gül açdı arzumuz, istəyimiz də,
Gör necə sevindik dünyada biz də.
Bir canda döyündü ürəyimiz də,
Gözəl həyat qurub qoşalaşanda!

1978

Qoşa qanadıq

Həyat yoldaşıma

Səninlə olduğum otuz bir ildə,
Olmadım dünyada yalqız bir ildə.
Nəğməm alay-alay oxundu dildə,
Ürəyim sən dedi, qəlbim sən dedi!

Daha bundan əziz, doğma söz hanı,
Gözünə bənzəyən bir cüt göz hanı?!
Lalə yanağın tək yanar köz hanı,
Qəlbim həyat dedi, ömür-gün dedi!

Suyumuz bir arxdan götürülübü,
Dərdimiz, qəmimiz itirilibdi.
Bağçamız bar verib, bitirilibdi,
İlhamım sən dedi, təbim sən dedi!

Bir şirin nəğməsən, bir şirin şeir,
Bunu tək yer demir, asiman deyir.
Olmusan bir bəzək, ərməğan deyir,
İlahim sən deyir, Rəbbim sən deyir!

Mən sənli, sən mənli – qoşa qanadıq,
Biri-birimizi doğru, düz andıq.
Odur ki, həyatda həyat qazandıq,
Bunu zaman deyir, bu dövrən deyir!

Eşqin havası altda

Şükür, şükür, min şükür,
Yalan sevgidən hürkür.
Qar əriyir, çən çökür
Günəş şüası altda!

Çiçək açır, gül açır,
Bülbül sevincdən uçar.
Xəyalım hara qaçır
Tanrı səması altda!

Hər tərəfdə gülür yaz,
Arzu, istək, xoş muraz.

Şair olan darıxmaz
Eşqin havası altda!

1979

Olasız

Sağlıqlar boylanır köksümdən hər an,
Sevən ürəklərə sözüm var, inan.
Gülsün taleyiniz, gülsün hər zaman,
Oğullu olasız, qızlı olasız!

Qoşa dolanasız, qoşa gəzəsiniz,
Deyəsiniz, güləsiniz, ömür bəzəsiniz.
Ətirli çiçəklər, güllər üzəsiniz,
Baharlı olasız, yazlı olasız!

Dünyada heç nəylə ölçülə bilməz,
Məhəbbət ən ülvî, ən gözəl bir səs.
Bu eşqlə, həvəslə alasız nəfəs,
Nəğməli olasız, sazlı olasız,
Qoşa qarıyasız, yaşa dolasız!

1980

“Sevərək yaşadı...”

Arzuma çilədim gülən baharı,
Ututmaq mümkünmü sevgini, yarı?!

Deyirəm, güllərin pıçıltıları,
Ürəyimdən keçir bahar yelində!

Sellərin harayı, çayların səsi,
Oyadır könüldə, qəlbdə həvəsi.
Deyirəm baharın, yazın gəlməsi,
Nə gözəl səslənir bülbül dilində!

Saf sevgi, məhəbbət gəzir başımda,
Məcnuna dönmüşəm cavan yaşımda.
Öləndə yazılsın qəbir daşımda:
“Sevərək yaşadı Odlar elində!”

1977

Üzünə deməyə məsəl yaraşır

Gözəlsən, gözəlsən, gözəlsən, ay qız,
Bəs niyə kənarda gəzirsən yalqız?!
Yoxsa ürəyinə dəyib bir qansız,
Cavab ver qəlbini əzizləyim mən,
Kədərdən, qüssədən təmizləyim mən!

Sənə sevinc, fərəh gözəl yaraşır,
Şeir, nəğmə, mahnı, qəzəl yaraşır.
Üzünə deməyə məsəl yaraşır:
Bəlkə, mənim yarım, yarım olasan.
Əbədi mənimlə burda qalasan?!

1976

Gözəlliyn içində

Quzum, səni Qız bağında görmüşəm,
Gül bağında, yaz bağında görmüşəm.
Çox bağında, az bağında görmüşəm,
Elə bütöv biçimdəsən, biçimdə!

Yarımçığa üz vermədin, qəm verdin,
Çiçəkləri zülfün kimi düz hördün.
Ədaləti, həqiqəti tez gördün,
Göy üzündə əlçimdəsən, əlçimdə!

Təmiz qarın saflığını duymuşam,
Tanrı sevən Nuh dağını duymuşam.
Daşan çağlar bulağını duymuşam,
Elə dönməz gücündəsən, gücündə!

Sirr deyilsən, qəlbi aşkar gözəlsən,
Saçı tumar, sözü hamar gözəlsən.
Baxışı gül, boyu şumal gözəlsən,
Tamamlanan ölçündəsən, ölçündə!

Mövlud Teymur sənə rəğmən söz dedi,
Bir qızılgül, bir yasəmən söz dedi.
Al-əlvan bağ, yaşıl çəmən söz dedi,
Gözəlliyn içindəsən, içində!..

1978

Görüşək

Bu sevdanın ömrü-günü bitməsin,
Xoş çağları, toy-düynü bitməsin.
Eşqi, izi ömrümüzdən itməsin,
Açıq üzlə, açıq əllə görüşək!

Salamımız-kəlamımız gül olsun,
Qoy saçları təptəzə sünbül olsun.
Diləyimiz çiçəkli bir çöl olsun,
Xoş məramla, şirin dillə görüşək!

Mövlud sevir qəlbə yaxın olanı,
Eşqi çay tək axın-axın olanı.
Sevgisində gizli yanğın olanı,
Bir könüldə min könüllə görüşək!

1974

Gözlərinə döndüyüm

Gözlərində gözüm var,
Gözlərinə döndüyüm.
Sənə gizli sözüm var,
Gözlərinə döndüyüm!

Alışansan, yanansan,
Sevgi nədir qanansan.
Cahanda bir cahansan,
Gözlərinə döndüyüm!

Mövlud Teymur _____

Can içində canımsan,
Ötən hər bir anımsan.
Sən sevgi məkanımsan,
Gözlərinə döndüyüm!

Sənsən mənim varlığım,
Ömrüm, bəxtiyarlığım.
Sənlə yoxdur darlığım,
Gözlərinə döndüyüm!

1976

Həqiqi sevgini ürəkdə axtar

Gözəl qız, hüsnünə söz ola bilməz,
Görürəm heç sənə yoxdur bir əvəz!
Səni istəsə də Ələsgər, Əvəz,
Tələsmə birini istəməyə də!

Biri dildə deyər, biri ağızda:
Sənsən ürəyimə bahar da, yaz da!
İnanma, boş olur hər səs, avaz da,
Nə var yalan-palan söz deməyə də!?

Həqiqi sevgini ürəkdə axtar,
Axan qanda axtar, ilikdə axtar.
Ağılda, kamalda, bilikdə axtar,
Güc çatmaz qəlbini onda əyə də!

1975

İnan mənə

Gülü bülbül tanıyır,
Dəni sünbül tanıyır.
Səni könül tanıyır,
İnan mənə, inan sən!

Gülməsən, sevinməsən,
Olarsan məndən küsən.
Barışmaram bir də mən,
İnan mənə, inan sən!

Qızıl söz söyləsən də,
Zər, cəvahir desən də,
Görərsən məni gendə,
İnan mənə, inan sən!

Bir də çətin düzələm,
Dinə, insafa gələm.
Ay qələmqaşlı sənəm, -
İnan mənə, inan sən!

1981

Sən dedim, gülüm

Niyə pərişansan, niyə küskünsən,
Sən niyə yorğunsan, niyə əzginsən.
Axı, sən doğrusan, axı, düzgünsən,
Sözündə ayrılık görmədim, gülüm!

Dağa dağ demisən, dərəyə dərə,
Haqqı müdafiə etdin min kərə.
Söhbətin bal oldu, kəlamın kərə,
Nahaqqı qoymusan sən yetim, gülüm!

Safa arxa çıxdın, təmizə həyan,
Sən idin könlümü oxuyan, duyan.
Odur ki qəlbimdə hər vaxt yaşayan
“Sən oldun, sən oldun” sən dedim, gülüm!

1978

Baxışların məhəbbətdən söz salır

Qulaqlarım yaxşı sözü eşidir,
Dilim qənddən, baldan şirin söz deyir.
Baxışların məhəbbətdən söz salır,
Gözlərinə “düzələcək”, döz deyir!

Səbir məni, təmkin məni haqlayıb,
Sənə gedən yollarımı bağlayıb.
Bir nadanın sözü məni dağlayıb,
Əllərini o gözdən üz deyir.

Qəlb sevəni könül necə rədd edər?
Maneələr qabağında boş, hədə.
Sevən könül ölümə də mərd gedər,
Mövlud bunu bir deməyib, yüz deyir!..

1977

Vacib əməl

Gözəllərə üç şey vacib, gərəkdi:
Sevgi, inam, bir də təmiz ürəkdi!
Bu üç amil, bu üç əməl olanda,
Orda durmur, çıxıb gedir yalan da!

1980

Sevgi, məhəbbət

Qalxır, boy atır
Güllər, çiçəklər.
Sevinir buna,
Təmiz ürəklər,
Əziz ürəklər!

Əllər öpülür,
Tellər öpülür.
Güllər öpülür,
İstəkdən, eşqdən,
Ürəkdən, eşqdən!

Toylar gül üstə,
Qurulub gedir.
Göz, könül üstə,
Şad olub gedir.
Budur həqiqət,
Sevgi, məhəbbət!

1983

Sevgi şerisən

Məndən sevgi şeri istəyən gözəl,
Özün başdan-başa sevgi şerisən.
Bu şair könlümün xoş məhəbbəti,
Həzin misraların sən də birisən!

Gözəllik yaraşır o xumar gözə,
Sözün bir məzədi, özün bir məzə.
Mənimçün açılan gülsən təptəzə,
Aça bilmədiyim ürək sIRRISən!

Sənə həyat deyim, yoxsa nur deyim,
Sevil bu dünyada həyat qur deyim.
“Segah-zabul” deyim, yoxsa “Şur” deyim,
Bu xalqın ilahi nəğmələrisən!

1984

Könlümdür yerin

Gülsən, çiçəksən,
Tülsən, ləçəksən.
Sən bir mələksən,
Gəl, gəl dilbərim,
Könlümdür yerin!

Sevən ürəksən,
Tərən, tüləksən.
Mənə gərəksən,

Gəl, gəl dilbərim,
Könlümdür yerin!

Səninçün nuram,
Dərkəm, şüuram.
Olmaram aram,
Gəl, gəl dilbərim,
Könlümdür yerin!

Qaya istəsən,
Gedək göstərəm.
Hara istəsən,
Gedərik, nə qəm!
Gəl, gəl dilbərim,
Könlümdür yerin!

Mövlud səninçün,
Sərbəstdir hər gün.
Gödəltmə ömrün,
Gəl, gəl dilbərim,
Könlümdür yerin!

1980

Sənə nə diləyir..

Bir ömür yaşayır insan dünyada,
İkinci bir ömrü qazanmaq olmur.
Bir dəfə saralır açılan çiçək,
Ömründə iki yol saralmır, solmur!

Mənim tər çiçəyim, a nazlı gülüm,
Bu nə küskün baxış, giley-güzardır?!
Ömrünü döndərmə soyuq ulduza,
Sevinmək gülzardır, gülmək bahardır!

Niyə qəm donunu geyirsən bəzən,
Qəmlənmə, qəmini ver küləklərə.
Hüsnünlə, nazınla, şuxluğun ilə,
Bənzə ətir dolu tər çiçəklərə!

Yaşa sevinc ilə keçir ömrünü,
İkinci bir ömrü qazanmaq olmur.
Oxu bu şerimi nəsihətsə də,
Sənə nə diləyir gör Mövlud Teymur!

1977

Kaş o günlər bir də gələ...

Xoşum gələn bir qız vardı şəhərdə,
Beş də düşür xatirimə, o bir də!
Aramızda çoxdu hörmət, xətir də,
Eyni vaxtda görüşərdim onunla!

Eyni vaxtda görüşərdim onunla,
O gələrdi görüşümə ağ donla.
Axşamçağı yollanardıq bulvara,
Qayıdardıq gah günəşlə, gah danla!

Gah ulduza, gah aya yan alardıq,
Şirin-şirin xəyallara dalardıq.

Anlar keçər biz birlikdə qalardıq,
Kaş o günlər bir də gələ, nə ola?!

Kaş o günlər bir də gələ, nə ola,
Küçələri dolaşaydıq qol-qola.
O can deyə, qadasını mən alam.
Kaş ki bir də görüşəydik onunla!..

1976

Alır ürəyimi, alır qəlbimi

Dünyada ən gözəl qızdı bu xanım,
Ətirli bahardı, yazdı bu xanım.
İşvədi, qəməzədi, nazdı bu xanım,
Alır ürəyimi, alır qəlbimi!

Kənardan nə yaman cəzbedicidi,
İlahi, bundakı gözəllik nədi?!
Bənzəri Ulduza, Aya, Günədi,
Alır ürəyimi, alır qəlbimi!

Mövlud gözəl deyir gözəl olana,
Haqqa tərəf olur dözmür yalana.
Bunu bəsləyibdi gözəl bir ana,
Alır ürəyimi, alır qəlbimi!

1973

Qaytar

Cilvələndin çiçək kimi,
Qırçınlandın ipək kimi,
Aldadansan mələk kimi,
Ürəyimi qaytar geri!

İnsafın yox, insaf verim,
Köksün üstə mürvət sərim.
Bir azca da cürət sərim,
Diləyimi qaytar geri!

Yerinə qoy istəyimi,
Burax getsin bəd deyimi.
Zay eləmə əməyimi,
Gərəyimi qaytar geri!

1975

Gənclik illərim

Arxada qalmısan, dalda qalmısan,
Şəkərdə qalmısan, balda qalmısan.
Yorulub, usanıb yolda qalmısan,
Ey gənclik illərim, gənclik illərim!

Görüşdüyün yerdə ağac qocalıb,
O yan-yörəsində evlər ucalıb.
Nədən çinar boyun enib, alçalıb,
Ey gənclik illərim, gənclik illərim!

O qız da dəyişib ana olubdu,
Elində, yurdunda sona olubdu.
Ötən çağlarında gözüm dolubdu,
Ey gənclik illərim, gənclik illərim!

Bəlkə xatirindən çıxıb adım da,
Bəxşiş elədiyim o saatım da.
Quru kölgələrin qalıb yadımda,
Ey gənclik illərim, gənclik illərim!

İndi ayrılıqda qovruluram mən,
Yarpaq tək saralıb, həm soluram mən.
Dəli həsrətindən qıvrılıram mən,
Ey gənclik illərim, gənclik illərim!

1989

Lal cahandayam

Sevincindən əsirəm,
O qızdan çox kəsirəm.
Ondan ötrü yesirəm,
Çöllü-xiyabandayam!

Halım Məcnun halıdır,
Günüm qalmaqallıdır.
Oxuyan qəm valıdır,
Cəzayi-divandayam!

Dərdimə əlac qızın,
Ərzi uzundur, uzun.

Mövlud Teymur _____

Öləziyib ulduzum,
Zülmət bir məkandayam!

Mövlud, burax bu eşqi,
Baş tutmayır bu sevgi.
Tutulubdur can nitqi,
Dinməz, lal cahandayam!

1976

Sən demə...

Könlümü qəm sıxıb, kədər almadı,
Çiçəyim saralıb, gülüm solmadı.
Könlüm ondakı tək azad olmadı,
Sən demə subaylıq sultanlıq imiş!

Yorulmaq bilmədim gəzdim, dolandım,
Sehirli nağıldım, sirli dastandım.
Hər gözəl eşqiylə odlara yandım,
Sən demə subaylıq sultanlıq imiş!

Daha gözəl günlər geridə qaldı,
Başımın üstünü duman, çən aldı,
Qocalıq çəkilməz ağır dərd oldu,
Sən demə subaylıq sultanlıq imiş!

1987

Nə biləydim

Unutmaram o günləri heç də mən.
O günlərdə ətrin, dadın var idi.
Mənə doğma, mənə əziz soyadın,
Bir də şirin, gözəl adın var idi!

Bizimləydi göy çəmənlər, guşələr,
İsti yayda kölgəliklər, meşələr.
Keçir qəlbdən xatirəyə düşələr,
Onda sənin xoş muradın var idi!

Alt-üst oldu qəfil əsən küləkdən,
Bu sevgimiz, bu eşqimiz heç nədən.
Yaralıyam o zamandan sən gedən...
Nə biləydim belə odum var idi!

1976

Gülyanaq, alyanaq

Mən ki heyran kəsildim
Görkəminə, boyuna.
Ay qız, səni sevirəm,
Gəl yaxına, Gülyanaq,
Gəl yaxına, alyanaq!

Qaşların var yay kimi,
Üzün parlaq ay kimi.
Sən mənimsən pay kimi,

Mövlud Teymur _____

Gəl yaxına, Gülyanaq,
Gəl yaxına, alyanaq!

Baxışların səmimi,
Aparır dərd - qəmimi.
Əgər sevirsən məni?!
Gəl yaxına, Gülyanaq,
Alyanaq, ay alyanaq!

Yoxdur səndə hiylə, fənd,
Dilin şəkər qənddi, qənd.
Etdin məni özün bənd,
Gəl yaxına, Gülyanaq,
Alyanaq, ay alyanaq!

1972

Dünyadır

İstəyirəm səninlə bu dünyanı dolaşaq,
Neçə bələn, neçə sədd, neçə zirvə, dağ aşaq!

Baxışaydıq, dinəydik, gözlərimiz güləydi,
Bizim bu sevgimizə xor baxanlar öləydi.

Dağ da, daş da, qaya da bizə həsəd çəkəydi,
Sevincindən çiçəklər bizə gözün dikəydi.

Bitməyəydi yolumuz, ömür keçəydi belə,
Həyatımız, ömrümüz ötəydi gülə-gülə.

Aylı gecə, bu yol, iz, bir sən, bir mən olaydıq,
Gah aranda, gah dağda gecələyib qalaydıq!

Onsuz da bu dünyanın gendir qoynu, ağuşu,
Sevgimizin dünyadır oturuşu, duruşu!

1985

Aşıqlık

Yetdim arzu, muradıma hər dəfə,
Allah çatdı imdadıma hər dəfə.
Mindim köhlən göy atıma hər dəfə,
Yollarıma xalı sərdi aşıqlık!

Çaldı könül rübabını dağ yalı,
Çəmən mənə çiçək verdi şəh dolu.
Asan etdi mənə çətin bir yolu,
Gözə sevinc yaşdı verdi aşıqlık!

Dərd əyildi, möhnət sındı önümdə,
Toyda keçdi, kefdə keçdi günüm də.
Gözdən itdi dumanım da, çənım də,
Aydın səma, açıq yerdi aşıqlık!

Mövlud deyir, oldu günəş, ay mənə,
Ayna bulaq, ağ şələlə, çay mənə.
İstidə qar, qarda bahar, yay mənə,
Başdan-başa sehir, sirdi aşıqlık!

1983

Onda sözüm yox ona

Xumar gözü sevməyə
Aşiq ürək gərəkdi.
“Sevirəm”i deməyə,
Çevik ürək gərəkdi!

Şirin söz dildə olsa,
Razılıq əldə olsa.
Qolboyun yolda olsa
Ürəklər bir ürəkdi!

...Onda sözüm yox ona,
Məhəbbətim çox ona!
Deyərəm mən oğlana
Sevdiyin qız göyçəkdi!

1973

Məhəbbətin, sədaqətin, sevginin

Çox inamlı dostları var, dostları,
Qəfil uçmaz postları var, postları.
Açılmayan qatları var, qatları,
Məhəbbətin, sədaqətin, sevginin!

Əvvəli də, axırı da gözəldir,
Dərəsi də, çuxuru da gözəldir.
Yayı, qışı, baharı da gözəldir
Məhəbbətin, sədaqətin, sevginin!

Deməzsən ki, bu yaxşıdı, bu pisdi,
Bu nadandı, bu bədxahdı, bu nəsdı.
Ürəkləri dolu arzu, xoş səsdı
Məhəbbətin, sədaqətin, sevginin!

Sonsuz səma, əngin göydü, fəzadı,
Yönü güllü, xoş ətirli yazadı.
Meyli eşqə, işvəyədi, nazadı
Məhəbbətin, sədaqətin, sevginin!

Mövlud Teymur yazmaq ilə doymayıır,
Qələmini çoxdan yerə qoymayıır.
Səfasını yer üzünə o yayır
Məhəbbətin, sədaqətin, sevginin!

1977

Məhəbbət yolu

Ay gözümlün giləsi,
Səndən ötrü bu canım
Öləsidir, öləsi!
Üzüsulu yola gəl,
Seç bu yolu yola gəl.
Bu yol məhəbbət yolu,
Sevgi, sədaqət yolu!
Uç, qanadlan, tərlanım,
Nəğmə deyə-deyə gəl,
Bu sevən ürəyə gəl,
Arzuya, istəyə gəl!

1970

Həyata gedirik

Mən xəlvət gedəcəm, sənsə gizli çıx,
Mən dərə gedəcəm, sənsə düzlü çıx.
Necə çıxırsansa insan üzlü çıx,
Həyata gedirik, yalnız həyata!

Bizim qurduğumuz əbədi gündü,
O sənə lazımdı, mənim üçündü.
Subaylıq daşına qənim üçündü,
Həyata gedirik, yalnız həyata!

Orda ulduz doğur, günəş nur saçır,
Orda zanbaq açır, qızılgül açır.
Orda qapıları külək, yel açır,
Həyata gedirik, yalnız həyata!

Orda qoşalaşan durna dəsi var,
Orda körpə səsi, insan səsi var.
Orda ömrümüzün təntənəsi var,
Həyata gedirik, yalnız həyata!

Həvəslə addımla, ürəklə yeri,
Böyük bir məktəbdə ailə yeri.
Görünür o yerdə əl-ələ yeri,
Həyata gedirik, yalnız həyata!

Qoşa qarıyacaq ürəklər orda,
Arzular, istəklər, diləklər orda.
Şeytanlar ordadır, mələklər orda,
Həyata gedirik, yalnız həyata!

O həyat üzü ağ edəcək bizi,
Könlü şən, qəlbi şad edəcək bizi.
Qalacaq dünyada əbədi izi,
Həyata gedirik, yalnız həyata!

1978

Günəşlə çağırdı

Yenə göydə bulud rəhmli çıxdı,
Vaxtsız yağıdırmadı yağışlarını.
Çıxmadı sözümdən istədiyim də,
Sancmadı köksümə baxışlarını!

Bilmədim kirmək, usanmaq nədi?
Çeviklik, qıvrıqlıq göstərdim qəti.
Sevgidə qoçaqlıq göstərdim qəti,
Sevdim qələbənin naxışlarını!

Enmədi Mövludun səyyar xəyalı,
Can atdı həmişə ulduza sarı.
Günəşlə çağırdı sevgili yarı,
Əgər xəstələnsəm isitsin canı!

1981

Bu qız

Bu qız məni yaman saldı çarmıxa,
Çətin bir də məni aç, buraxa.
İnnən belə mən qul oldum, o, ağa,
Sür dərəyə desə, sürəm atımı!

Nə həddim var söz qaytaram, burcudam,
O, var desə, mən yox deyəm, ay atam.
Qışqırığım göyə qalxar, vay, atam,
Bircə anda alt-üst edər zatımı!

Doğramağa qılınc qaşlar ondadı,
Ağzındakı güllə dolu çantadı.
Tapançası tətikdə-ordundadı,
Vurub atar, sökər çənə-ordumu!

Gecə-gündüz müntəzirəm əmrinə,
Mən bələdəm həm səsinə, səmrinə.
Nə həddim var gedəm üzü dərinə,
Kəsə, biçə, üzə yaşıl otumu!

Ona görə çəkilmişəm içimə,
Yığılmışam, bükülmüşəm içimə.
Silkələnib tökülmüşəm içimə,
Unutmuşam soyadımı, adımı!

Bu qız məni yaman saldı çarmıxa,
Çətin bir də məni aç, buraxa.
İnnən belə mən qul oldum, o, ağa,
Sür dərəyə desə, sürəm atımı!

1977

Kaş sən də görəydin

Mən gedən yerlərə sən də gedəydin,
Tutaydı izinlə izim yerləri.
Görəydin möhtəşəm uca dağları,
Deyəydin görübdü gözüm yerləri.

Hər sözün, söhbətin çiçəyə dönsün,
O yerlər gözələ-göyçəyə dönsün.
Xəyala dönməsin, gerçəyə dönsün,
Kaş sən də görəydin bizim yerləri!

1978

Kəndimizə gələn gözəl

Kəndimizə gələn gözəl,
Bağlanarsan bu yerlərə.
Min baxışla odlanarsan
Sevər səni bu dağ, dərə!

Tora düşən balıq kimi,
Demə burda ilişərsən.
Bu yerlərə meyil salıb
Qaynayarsan-qarışarsan!

Çiçək olub çəmənlərdə,
Bağçalarda görünərsən.
Yaz gələndə yamaclarda
Ağ dumana bürünərsən!

Əgər bilsən şair qəlbi
Sənə baxıb nələr çəkir.
Sən gələndə sanıram ki,
Qayalarda kəklik səkir!

1976

Doğru olan

Çiçəklənən diyarımız var olsun,
Gülşənimiz, baharımız var olsun.
Sevgilimiz, nigarımız var olsun,
Məcnun, Fərhad, Kərəm kimdi?.. Küy, yalan!..
Doğru olan Mövludundu hər zaman!

Məhəbbəti tükənməzdi çay kimi,
Sevgi nuru qıs-qıvrıqdı ay kimi.
Rəqabətdə kimdi ona tay kimi,
Məcnun, Fərhad, Kərəm kimdi?.. Küy, yalan!..
Doğru olan Mövludundu hər zaman!

Ağacdakı bol meyvədi, bəhərdi,
Gözü dolu arzu, kamdı, səhərdi,
Rəşadətədi, dəyanətədi, hünərdi,
Məcnun, Fərhad, Kərəm kimdi?.. Küy, yalan!..
Doğru olan Mövludundu hər zaman!

Dünya məni, dünya səni çox sevir,
El-obanı, yurd-vətəni çox sevir.
Seviləni, həm sevəni çox sevir,

Məcnun, Fərhad, Kərəm kimdi?.. Küy, yalan!..
Doğru olan Mövludundu hər zaman!

1975

Əbədidir sevgimiz

Bu payız da gözəldir
Bahar kimi, yaz kimi.
Xəzəlləri naz satır
Həsərət donlu qız kimi!

Xumarlanır budaqda,
Axıb tökülür yerə.
Elə bil Yer yarındır
Görüşünə gedir də!

Pıçıldaşır onunla
Nə var, nə yox söyləyir.
Əbədidir sevgimiz
Bu sevgidən yox deyir!

1979

Mənim olaydı

Bir həsrət, bir hicran, bir də ayrılıq,
Bizə yad olaydı, qənim olaydı.
Bir vüsəl, bir görüş, bir də eşq, qılıq,
Bir sənin, bir də ki mənim olaydı!

Həyatın şirini, şəkəri budu,
Dünyanın dönməyən təkəri budu.
Günəşi, ulduzu, qəməri budu,
Nə varsa yerdəki mənim olaydı!

O qara gözlər də, qara qaşlar da,
O şəvə tellər də, uzun saçlar da.
Səndəki tərəvət, bu xoş bahar da,
Çiçək ləblər də ki mənim olaydı!

Daha bundan gözəl nə var dünyada,
Görmədim sənin tək maral dünyada.
İstəsən canımı gəl al dünyada,
Yumşaq əllər də ki mənim olaydı!

1976

Sən məni özündən uzaq eləmə

Sən məni özündən uzaq eləmə,
Sənə alışası bir mən olmuşam.
Qayğını çəkməyə, deyib-gülməyə,
Yanında hər zaman, hər gün olmuşam!

Hər nə demisənsə “oldu” demişəm,
Vurduğun zərbəyə qoldu demişəm.
Bu canım canına quldu demişəm,
Səninlə ağlayıb gülən olmuşam!

Hələ deməmisən incitdin məni,
Danışan yerdəcə kiritdin məni.

Üstəlik hər yana sürütdün məni,
Yolunda min dəfə ölənlə olmuşam!

Gileyin-güzarın məlhəməyim oldu,
İnadın “üsyanim”, xoş dəməyim oldu.
Səninlə buzqıran bir gəməyim oldu,
Köksümü tufana gərən olmuşam!

Sən məni özündən uzaq eləmə,
Ayrılıq havası çalıb, diləmə.
Yolunda hazıram axı ölümə,
Könlümü könlünə sərən olmuşam!

1977

Dənizdi sevgilim

Dənizdi sevgilim, o mavi dəniz,
Mənimçün ilahi, o ülvi dəniz.
O, valehedici, üzü saf, təmiz,
Alıb ürəyimi əfsun edibdi,
Qara saçlarımı yosun edibdi!
Əl çəkmir yaxamdan

yaxası qırçın,
Buraxmır yanından gedim,
bir arşın!

O mənim, mən onun
eşqiylə dəli,
Bizim bu sevgimiz olub
məzəli!

1971

Sevgilim

Köçüb gedək kəndimizə səhərdən,
Mənim xoşum heç gəlmədi şəhərdən.
Dağlarımız çiçəklərdən, güllərdən
Ətir saçır hər tərəfə, sevgilim!

Nə vaxtadək dörd divarda qalaq biz,
Qəm divarda, dərd, qubarda qalaq biz.
Gecə-gündüz saralaq biz, solaq biz,
Burdan çıxmaq gedək kefə, sevgilim!

“Gəl”, “gəl” – deyir bizə sərin yamaclar,
Quşlar ötən o bağçalar, o bağlar.
Yaxşı keçmir şəhərdəki bu çağlar,
Mən demişəm neçə dəfə, sevgilim!

Oğru burda, əyri burda, pis burda,
Xəbis burda, xudbin burda, nəs burda.
Köçüb gedək həsrət çəkən o yurda,
Biz sürərik orda səfa, sevgilim!

Gedək yaza, bu qış-qardan qurtaraq,
Bu azardan, bu bezardan qurtaraq.
Birdəfəlik dörd divardan qurtaraq,
Biz nə qədər çəkək cəfa, sevgilim!

1978

Bu yol

Yubanma kəs, çap bu yolu,
Bu yol məni yaman yorub.
Uğursuz bir sevgi üçün
Mənə milyon tələ qurub!

Handan-hana demişəm ki,
Yolun sağ... Bina... Sevgi...
Neynirəm mən belə eşqi,
Bu yol məni yerə vurub!

1976

Sevgidən çox yazan bir şairəyə

Sən çox sevgi deyə-deyə,
Sevgi səni azdan etdi.
Elə qaldın qarlı qışda,
Səni güllü yazdan etdi!

Dəyiş mövzu cığırını,
Görəmməsən uğurunu,
Tulla sözün ağırını
Yaza-yaza nazdan etdi!

Mövlud deyir sözün düzün,
Sevgidən nur saçmır üzün.
Sevgini duymayan gözün,
Çoxlarını gözdən etdi!

1978

Döz

Üzmə canını əbəs,
Döz, başına döndüyüm.
Yoxdu sənə bir əvəz,
Döz, başına döndüyüm!

Boyuna boy çatmayır,
Soyuna soy çatmayır.
Əslinə tay çatmayır,
Döz, başına döndüyüm!

Olma qəti qərarsız,
Olma qıssız, baharsız.
Olma tabsız, vüqarsız,
Döz, başına döndüyüm!

De hansı iş düzəlməz,
Ay dili qənd, bal, bəhməz.
Bu qeylü-qal çox çəkməz,
Döz, başına döndüyüm!

Sənsiz bu Mövlud Teymur,
Bir yana ayaq qoymur.
Gözəlliyindən doymur,
Döz, başına döndüyüm!

1978

Qürur

Sənə min qibtəylə, həsədlə baxır
Açılan çiçəklər, açılan güllər.
Bütün gözəllərin şahənşahısan,
Sənə “bir mələksən” söyləyir ellər!

Boyuna-buxuna heyran kəsilir,
Ucaboy çinarlar, boylu qovaqlar.
Çəkir maqnit kimi məni özünə,
O gözlər, o qaşlar, o bal dodaqlar!

Sənin təbəssümün, nurlu baxışın,
Mənə bir işıqdır, mənə bir nurdur.
Məni min könüldən sənə bağlayan,
Səndəki vüqardır, dözümlü, qürurdur!

1976

Yerin ürəyimdir

Mən səni sevirəm dünyalar qədər,
Nədir üzündəki bu qəm, bu kədər?
Sənin gözlərində açılan səhər
Mənim ürəyimə salıb xal, gülüm!?

Çəmənle, çiçəklə ürəyimdəsən,
Yağışla, küləklə ürəyimdəsən.
Əbədi diləklə ürəyimdəsən,
Yerin ürəyimdir, orda qal, gülüm?!

Mövlud Teymur _____

Sonası ovlanmış göl oldu Mövlud,
Çiçəyi saralmış çöl oldu Mövlud,
Sənsiz yanıb-yanıb kül oldu Mövlud,
Sənsə uzaqlarda fikrə dal, gülüm!?

1976

Eşqim məni ucaldar

Eşqə böyük hörmət var,
Sevgisində qüdrət var.
Bu həyatla ülfət var,
Eşqim məni ucaldar!

Çox gözəldir niyyəti,
Arzu, kamı, məqsədi,
Dünya boyda şöhrəti,
Eşqim məni ucaldar!

Solmaz eşqimin gülü,
Baldan şirindir dili.
Daim ötər bülbülü,
Eşqim məni ucaldar!

Könlüm kimi təmizdir,
O bir sirli dənizdir.
Müqəddəsdir, əzizdir,
Eşqim məni ucaldar!

1977

Bu sevgi

Doğulduq bir yerdə, bir məmləkətdə,
Böyüdük, uşaqlıq arxada qaldı.
Elə ürəyimə girdin, ay gözəl,
Qəlbimin başını məhəbbət aldı!

Yolum haçalandı bir gün həyatda,
Unuda bilmədim bir an da səni.
Gecə də, gündüz də yuxuma girdin,
Bu sevgi yuxudan elədi məni!

Bəlkə də bilirsən bu sevgi, bu eşq,
Yerimdən oynadıb məni haçandı.
Nədən biləydim ki, məhəbbət məni
Bir gün dar ayaqda qoyub qaçandı!

1975

Arından ötrü

Aşıqlər özünü oda salıbdır
Yarından ötrü.
Həyalı gözəllər dul da qalıbdır
Arından ötrü.

1974

Adın gəzir milyon sevən könüllə

Hüsnün gözəl, camalın da xoş sənin,
Çox olaydı bu sevgin də kaş sənin.
Dönükləri vurmaq üçün daş sənin,
Sadiqləri qarşıladın gül ilə!

Qəlbin açıq, sinən dolu, ağlın çox,
Bədnəzərə, bəd gözlərə oldun ox.
Bu xislətdə sən kimə gözəl yox,
Şirin sözün dostluq edir dil ilə!

Bayatısan, bir mahnısan, nəğməsən,
Qılnc qaşı çəkdin dərdə, qəmə sən.
Qane oldun aza, çoxla, kəmə sən,
Sevən qəlbin bir döyünür el ilə!

Yaratmaqdı, yaşatmaqdı amalın,
Bir gövhərdir, bir zinətdir kamalın.
Gözəlliyin növrağıdır mahalın,
Adın gəzir səni sevən könüllə!

1976

Qoşalaşdı

Qoşalaşdı yaxınlar
Qoşalaşdı uzaqlar.
Qarlı qışda isindi
Ev-eşiklər, ocaqlar!

1973

Görsən bizim yerləri

Nə qədər sevincək, gülər olardın,
Açılan işıqlı səhər olardın.
Qalxıb uca dağa təpər olardın, -
Əgər gəlib görsən bizim yerləri!

Onda oxqay deyib sevinərdim mən,
Olmusan sən halı bizim yerlərdən.
Şəhər həyatından çıxıb bir gün sən,
Görmüsən gözünlə özün yerləri!

Çəmənəni adlayıb dağa baxmısan,
Bulaqla süzülüb, çayla axmısan.
Deyərdim ən gözəl çağa baxmısan,
Köçürüb gözünə əksin yerləri!

1984

De, nə var

Gözlərim gözlərimdə,
Əllərim əllərimdə.
“Ay bəri bax, bəri bax”
Nəğməsi dillərimdə.

Deyirəm bundan gözəl
De, nə var bu dünyada.
Yar bir mavi dənizdir,
Mənsə içində ada!

1978

Sevirəm qoşalaşmağı

Əzəldən sevirəm qoşalaşmağı
Onlara xoşlaram nəğmə qoşmağı!..
Məni də uçuran qoşa qanaddır,
Arzudur, həvəkdir, gücdür, inaddır!
Sevirəm səmada qoşa durnanı,
Gör necə bürüyüb səsi hər yanı!?
Dolanır üfüqdə mehriban, əziz,
Görünür qəlbləri təmizdir, təmiz!
Sevirəm, sevirəm qoşalaşmağı,
Onlara ürəkdən nəğmə qoşmağı!
Görəndə səhrada qoşa çınarı,
Qəlbimin sevincdən daşır nübarı!
Ancaq mən birini tənha görəndə,
Bir süstlük yaranır nədənsə məndə!
Sevirəm, sevirəm qoşalaşmağı,
Onlara hər zaman nəğmə qoşmağı!

1977

Məhəbbət, sevgi sözü

Nə qaçdım dövlətin, varın dalınca,
Nə də əl-ayağa saldım özümü.
Dünyanın ən böyük dövləti sandım
“Məhəbbət” sözümü, “sevgi” sözümü!

Bu iki kəlmədə bildim aləm var,
Sevincim, şadlığım, bir də nəşəm var.

Nə kədər, nə qüssə, nə də ələm var,
Əyilməz dağ sandım əzmi, dözüümü!

O bir duyğu kimi çırpınır qanda,
Odur dilləndirən məni hər yanda.
Məhəbbət yolunda, sevgi yolunda,
Verərəm canımı, iki gözüümü!

1974

Sevgi yolları

Çiçəklə bəzənib, güllə örtülüb,
Al-əlvan ətirli sevgi yolları.
Nizami ürəkli, Məhsəti ruhlu,
Füzuli sətirli sevgi yolları!..

Desəm ən möhtəşəm, vüqarlı dağdır,
Heç kim deyə bilməz yalandır, ağdır,
Gözəllər əlilə bəslənən bağdır
Mərd kişi xətirli sevgi yolları!

Tərtəmiz aynadır ləkə götürməz,
Dünyada heç kimə ziyan yetirməz.
Gül açar, qoynunda tikan bitirməz,
Göy çinar çətirli sevgi yolları!

Nə bir unudular, nə də ki itər,
Lalə tək göyərər, nərgiz tək bitər,
Nəsildən nəsilə bir simdir ötər
Hörmətli, xətirli sevgi yolları!..

1976

Sevgidən

Doğulmuşuq sevgidən,
Güləcəyik sevgidən.
Bir gün gəlib çıxacaq
Öləcəyik sevgidən!

Özümüz də bilmədən,
Göz yaşını silmədən,
Sevinmədən, gülmədən
Dönəcəyik sevgidən!

Şirin ömür itəcək,
Acılığa yetəcək.
Sevgi bada gedəcək,
Sönəcəyik sevgidən!

1971

Sevgi, möhnət

Mən çəkən möhnətin şirindir dadı,
Dostu sevindirdi, ağlatdı yadı.
Bəlkə sevgi imiş Məcnunun adı,
Sevdi Leylisini son nəfəsədək!

Bu möhnət şirindən şirin imiş ha,
Bu sevgi dərindən dərin imiş ha!
İstəyim bu Göyün, Yerim imiş ha,
Biz də bu yolları qolboyun gedək!

Yorulmaq bilməsin ayaqlarımız,
Əsib-titrəməsin ayaqlarımız.
Bərkisin daima dayaqlarımız,
Vüqarı, dözümlü biz şüar edək!

Baxanlar qibtəylə baxsınlar bizə,
Kefləri durulub çıxsınlar üzə.
Görsünlər zaval yox doğruya, düzə,
Olur acısı da hər vaxt şirin tək!

Möhnət də belədir, şirin möhnət də,
İsidir ürəyi çox çəksə dərd də.
Nə çəkdi eşqində bu Məcnun bəndə,
Sevdi Leylisini son nəfəsədək!

1979

Səni gördüm

Sənə belə gözəlliyi kim verib,
Hörüklərin şələlədir, şələlə.
Yanaqların qızılgülün butası,
Dodaqların piyalədir, piyalə!

Sən dünyanın ən ətirli çiçəyi,
Ürəyimin pozulmayan diləyi.
Qəlbindədir bu dünyanın küləyi,
Qara qaşlar hilalədir, hilalə.

Səndən ayrı dura bilməz bu, cansa,
Xəyal olar xəyalını qucansa.
Səni gördüm, düşündüm ki, haçansa
Ürəyimdən boylanırmış o lalə!

1974

Düşdü

Bir gözəl yol üstədən boylandı mənə,
Ürəyim min yola, cığıra düşdü.
Dedim, başqa səmtə yol al, bizə gəl,
Məni gec anladı, axıra düşdü!

Bəlkə bir xəstəydi həkimi sevdi,
Əvvəli bilmədim o kimi sevdi.
Bu gözəl bəs indi nəyimi sevdi,
Bilmədi dərəyə, çuxura düşdü!

Ləl-gövhər, zər-zinət, var-dövlət gəzdi,
Şan-şöhrət, o ad-san, o şövkət gəzdi.
O saray istədi, imarət gəzdi,
Özü də bilmədən axura düşdü!

1975

Gördüm ceyran baladı

Baxışıyla oxladı,
Ürəyimi daladı.
Gəlişi zavaladı,
Yeri güllü taladı!

Südəmərdi, halaldı,
Qaşlar qoşa hilaldı.
Duruşu bir maraldı,
Möhkəmlikdə qayadı!

Söz deməyə çəkdim,
Hürkər deyə çəkdim.
Zirvədəydim mən, endim,
Düşdüyüm nə çaladı!?

Ağlım çıxdı başımdan,
Əsər yoxdu huşumdan.
Bir ox keçdi tuşumdan,
Gördüm ceyran baladı!

1972

Sən nə qədər gözəlsən

Gözlərinə heyranam,
Bir cüt qara şanıdır.
Sənin ülvə niyyətin
O ulduzlar şanıdır.

Mövlud Teymur _____

Necə zərif, gözəlsən,
Ay qara qaş, gözəl qız.
Gözəllərdən əzəlsən
Sən nə qədər əzəl qız.

Söhbətin xoş, mülayim,
Yanaqların lələdir.
Hörüklərin şələlə -
Ay üzünə halədir.

Necə zərif, cəlvəli,
Baxışların var sənin.
Hər ürəyi cəzb edən
Naxışların var sənin!..

1970

Duyasan gərək

Mən səni tez-tez də görə bilməsəm,
İnan ki, qəlbimdə, ürəyimdəsən.
Həmişə, hər yerdə səni anıram,
Ən böyük arzumda, diləyimdəsən!

Sənin cazibədar baxışlarından,
Xumar gözlərindən əl çəkəməmmi?
O bəyaz, gülümsər, gül bənizindən,
Şirin sözlərindən əl çəkəməmmi?!

Aylar dolansa da, illər ötsə də,
Nə qədər canımda can var sənindir.
Xəyalım dolaşmaz göyləri sənsiz,
Ətirli gül-çiçək, bahar sənindir!

De, sənsiz mən necə, necə olardım,
Bir quru səhraya, çölə dönərdim.
Yanıqlı-yanıqlı ağlayan, dinən
Sazın sinəsində telə dönərdim!

Sənin həsrətinə dözə bilməzdim,
Vüsal həsrətilə çırpınıb quştək.
Mən sənsiz gör nələr, nələr çəkirəm,
Dərdimi gözümdən duyasan gərək!..

1972

Kərəm sevgisi

Ağlatdı buludu, göynətdi daşı,
Aylarla, illərlə Kərəm sevgisi.
Həmişə yanaşı, qoşa dayandı
Günəşli səhərlə Kərəm sevgisi!

Sevgi dastanını başladı yazdı,
Bilmədi özünə o, qəbir qazdı.
Görən də söylədi bu, sənə azdı,
İnlədi kədərlə Kərəm sevgisi!

Gəzdi şəhər-şəhər, gəzdi kəndbəkənd
Qəlbində gizilti, ürəyində dərd.
Gülmədi üzünə ilkin məhəbbət,
Dolandı hünərlə Kərəm sevgisi!

Axdı büllur kimi ilıq göz yaşı,
Əyildi qaməti, ağardı başı.
Əridi şam kimi ömrünün daşı,
Tanındı qəbirlə Kərəm sevgisi!

1986

Nakam məhəbbət

Məhəbbət, qərribə oyunların var,
Kiminə şərbətsən, kiminə zəhər.
Kimini güldürüb sevindirirsən,
Kiminin köksünə sancırsan xəncər!

...Bir gəncin taleyi sarsıtdı məni,
O da bir gözələ “yarım” demişdi.
Elə bir gözələ ona təbiət
Bütün gözəlliyi bəxş eləmişdi!

Bircə yol sevmişdi o həyatında,
Bu təmiz sevgidən qala hörmüşdü.
O bizi yaradan ulu tanrı da
Onlara bir totuq oğul vermişdi!

Bəlkə, taleləri təzə gülürdü,
Adına oğulun Tale dedilər.
Taleyn taleyi demə gülmədi,
Bir gün də eşitdik belə dedilər!..

Oğul atasından, ata oğlundan
Ayrıldı, ayrılmaq istəməsə də.
Ata son hökmünü verdi yarına,
Oğul baxışları vermə desə də!

Bu böyük məhəbbət qaldı yarımçıq,
Gülmədi taleyi iki cavanın.
Taleyn taleyi kaş oxşamasın
Nakam taleyinə ata-ananın!?

Məhəbbət, qəribə oyunların var,
Kiminə şərbətsən, kiminə zəhər.
Kimini güldürüb sevindirirsən,
Kiminin köksünə sancırsan xəncər!

1980

Gələydin

Gecə-gündüzüm qara,
Harda qaldın, ay gülüm!?
Axtarmaqdan məni də,
Dərdə saldın, ay gülüm!

Ayrılığın ucundan,
Köksüm yara-yaradı.

Mövlud Teymur _____

Bütünüm yarıdadı,
Bütövlüyüm paradı!

Dünyam mənə gəldi dar,
Genəlmirəm bu darda.
Göylər quşuna döndün,
Harda qaldın de, harda!?

Kaş qayıdıb gələydin,
Ömrün bu vədəsində.
Mən dünya qazanardım
O sevgi nəğməsində!

1977

Bax belə olanda

Gözəlim, sevgidə, saf məhəbbətdə,
Mən ülvə sanıram xoş diləkləri.
İstəsən səpərəm səmə üzünə,
Yer üstədən gülləri, tər çiçəkləri!

Təki ürəyimiz bir eşqlə vursun,
Bir arzu, istəyə qulluq eləsin.
Hamıya səadət, əmin-amanlıq,
Xoşbəxtlik, məhəbbət, sevgi diləsin!

Bax belə olanda iki ürəyin
Sevinci sıığışmaz şerə, dastana.
Deyirəm, bəlkə də, biz bu arzuyla
Gəlmişik işıqlı, nurlu cahana?!

1971

Mənim mələyim

Mən sənsiz dolanıb gözə bilmərəm,
Çəməndən gül, çiçək üzə bilmərəm.
Mən sənsiz bilirsən dünya qopsa da,
Çayda qanad açıb üzə bilmərəm!

Mən sənsiz dağa da çıxan deyiləm,
Bağçaya, bağa da çıxan deyiləm.
Mən sənsiz buludtək dolmaram, əsla!
Mən sənsiz yağıştək yağan deyiləm!

Sevinən arzumsan, gülən istəyim,
Mehriban gülümsən, sadıq çiçəyim.
Səni əbəs yerə min qız içindən
Seçib sevməmişəm nahaq, mələyim!

1973

Qız sevgisi

Qızın sevgisi –
Aydın şöləsi,
Günün işığı.
Əridib tökər
O bircə anda
Qəlbində dağı!

1974

Demişəm

Mən sənə Günəşmi, Aymı söyləyim,
Sən qat-qat nurlusan Günəşdən, Aydan.
Çiçək təbiətlə, gül xasiyyətlə
Necə də gözəlsən görkəmdən, boydan!

Mən sənə çiçəkmi, gülmü söyləyim,
Sən daha üstünsən güldən, çiçəkdən.
Xurmayı saçların, qara qaşların
Özünə bağlayıb məni ürəkdən!

Mən sənə baharmı, yazmı söyləyim,
Sən daha əlvansan bahardan, yazdan.
Mən səni hansı bir qıza tay tutum
Olduqca gözəlsən sən milyon qızdan!

Mən sənə göy üzü, yermi söyləyim,
Sən sığa bilməzsən nə göyə, yerə.
Mən səni sevmişəm, sevəcəyəm də
Mən sənə demişəm bunu min kərə!..

1970

Məhəbbət ürəkdir

Mənim günəş üzlüm, sən ay camallım,
Şirin-şəkər sözlüm, dərin kamallım.
Mən sənin ağrını, qadanı alım,
Yaxın gəl, utanma, yaxına, gülüm,
Ömrümün çiçəkli bağına, gülüm!

Mən sənsiz perikən, didərgin quşam,
Vüsal həsrətliyəm, gözləri yaşam.
Sevgi yollarında görmədim çaşam,
“Sevirəm” sözündə mənə var, gülüm,
Ürəyim bir sənə, sənə var, gülüm!

Hamıda məhəbbət bir yol doğulur,
Aydan arı olur, sudan saf olur.
Ömründə nə bir yol saralır, solur,
Məhəbbət ətirli çiçəkdir, gülüm,
Sinəmdə döyünən ürəkdir, gülüm!

1974

Ürəyimsən

Sevdim səni
Ürəklə.
Təmiz eşqlə,
Diləklə.

Nazlı gülüm,
Çiçəyim.
Şirin dilli
Göyçəyim.

Adın mənə
Əzizdir.
Eşqim Aydan
Təmizdir.

Mənim üçün
Gözəlsən.
Hər gözəldən
Əzəlsən.

Sənsiz vurmaz
Ürəyim.
Sənsən mənim
Gərəyim.

Nazlı gülüm,
Çiçəyim.
Şirin dilli
Göyçəyim.

1972

Mehriban

Gülüzlüdür, işvəlidir, nazlıdır,
Ceyran gözlü, zil qara qaş Mehriban.
Təmiz qəlbli, şirin dilli, sözlüdür,
Gülərzü, ay üzü xoş Mehriban!

Mehribandır, səmimidir Mehriban,
Həcər kimi qeyrətlidir hər zaman.
Nigar kimi ismətlidir qəlb alan,
Sənsiz mənə bu dünya boş Mehriban!

Mövlud qəlbi nahaq yerə döyünməz,
Məhəbbətsiz könül heç də öyünməz.

Hərdən mənə görüşə gəl, a dönməz,
Deyək-gülək biz başa-baş, Mehriban!

1970

Gizli sevgi

Bu elə sehrli məhəbbətdir ki,
Mən də çarəsizəm, sən də çarəsiz.
Bir az gecikibdir bizim sevgimiz,
Mən palıd atayam, sən ana dəniz.

Gizlicə yaşadaq bu məhəbbəti,
Yoxsa bilən olar od qoyar bizə.
Gəl, ya da bir yolluq biz görüşməyək,
Əgər çıxacaqsa bu sevgi üzə!..

1976

Məhəbbət, qəribə oyunların var

Məhəbbət, qəribə oyunların var,
Kiminə axşamsan, kiminə səhər.
Kimini güldürüb şənləndirirsən,
Kiminin bağrına sancırsan xəncər!

Məhəbbət, qəribə oyunların var,
Məcnunu çöllərə sən salmadınmı?!

Fərhadın əlindən alıb külüngü
Sonra da başına sən çalmadınmı?

Məhəbbət, qəribə oyunların var,
Adamı sən şişə çəkirsən diri.
Nərə çəkdirirsən şirtək quzuya,
Bəzən mələdirsən quzutək şiri!

Məhəbbət, qəribə oyunların var,
Mən hansı oyundan söz açım sənini?!
Bəzən könül açır günəşli günün,
Bəzən qan qaraldır dumanın, çənin!

Məhəbbət, qəribə oyunların var,
Acı oyunlardan uzaq sal bizi.
Gözəl arzularla, təmiz hisslərlə
Şirinlət hər zaman ürəyimizi!

1975

Sözün yerə düşməz

Könlümə zövq verər, ruhuma qanad,
Sənin şirin dilin, şirin nəfəsin.
Mən sənin yolunda günəş olaram,
Təki sən qəlbimin odunda isin!

Sənsiz vuran qəlbim sükuta dalar,
Sevincim, şadlığım yanıb, yaxılar.
Bir anım bir ilə bərabər olar,
Kədərим genələr, nəşəm sıxılar!

Sən mənim ürəyim, arzum, diləyim,
Gecəli, gündüzlü xoş xəyalımsan.
Sevgidi dünyada ən böyük vüsəl,
Birinci istəyim, ilk amalımsan!

Desən ətirli gül keçir qəlbimdən,
Qışda qar yerinə gül bitirərəm.
Yay fəsli desən ki, qar istəyirəm,
Şahdağın başından qar gətirərəm!

Sözün yerə düşməz min söz desən də,
Sevgidə düz ilqar gərək, mələyim.
A mənim sevgilim, a mənim quzum,
Sənin ürəyindir mənim ürəyim!

1973

Səni şirin duyğu ilə dindirdim

Səni gördüm, elə bildim yamacda
Bənövşəsən, istədim ki, dərəm mən.
Nə biləydim kola dönmək yaxşıdı,
Qanadımı başın üstə sərəm mən!

Əsir edəm səni qara kölgəmdə,
Gülüm, daim boynuburuq olasan.
Qaldıra da bilməyəsən başını,
Al günəşdən könlü qırıq olasan!

Mövlud Teymur _____

Yox, bu hala istəmirəm düşəsən,
Mən kol olum, sən bitəsən kölgəmdə.
Səni şirin duyğu ilə dindirdim,
Onsuz da sən bənövşəsən görkəmdə!

1976

Həmdəm biləydi məni

Köksün üstə yataydım,
Xoş ətrinə bataydım.
Yuxumu uzadaydım,
Ayılmayaydım bir an!

Bəxtim güləydi mənim,
Dərdim öləydi mənim.
Günüm gələydi mənim,
Varmı bunlara güman?!

1976

Tapmışam

Küçənizdə səni gördüm duruxdum,
Sevindim ki, dediyimi tapmışam.
Neçə illər sorağında olduğum
Ən ətirli çiçəyimi tapmışam!

Xəyalımda kəşf etdiyim gözəlin
Gör harada mən özünü tapmışam.

Gözəllikdə, incəlikdə, qamətdə,
Danışiqda mən düzünü tapmışam!

Mən demişəm, deyəcəyəm, deyirəm,
Mən özümə huri-mələk tapmışam.
Ürəyimi ürəyinə bağlayan
Bir sinədə iki ürək tapmışam!

1971

Səni görən gündən

Şəlalə hörüklü, bulud bənizli,
Könlüm oylağında sən nə gəzirsən?
Nədir ürəyinin istəyi, eşqi,
Xəyal dənizində yoxsa üzürsən?!

Bir cavab versənə, ay boyu bəstə,
Məni də halından halı edəsən.
Bəlkə də dərdinə çarə məndədi,
Bəlkə bu yolları mənə gedəcən?!

Aç mənə sirrini, aç, ürkək maral,
Xəyala qapılma, hissə qapılma.
Sevgidir dünyada ən böyük vüsəl,
Sevirsən, dünyanı vecinə alma!

Mən oldum əsiri qara gözüünün,
Bir əsir ürəyin yüz nicatı var.
Səni görən gündən huşum itibdir,
Mənim ürəyimi özümə qaytar!

1977

Gözəl Lyuba

Ey mənim könlümü gülər gözüylə
Şirin dili ilə alan Lyuba.
Aylar dolansa da, illər ötsə də,
Mənim ürəyimdə qalan Lyuba!

Sən mənim gözümdə bir ilahisən,
Səndə bu gözəllik hardan Lyuba.
Qəlbini oxudum, qəlbin də sən
Təmizdir o bəyaz qardan, Lyuba!

Hər kiçik söhbətin, hər şirin sözün,
Mənim ürəyimə yatar, Lyuba.
Sənə vurulmuşam dəlicəsinə,
Gəl məni bu dardan qurtar, Lyuba!

1975

Gözəllərə

Gəncliyimdə çox tələsib qaçmışam
Lalə üzlü gözəllərin dalınca.
İstəmişəm ömür dostu tapam mən,
“Xoş həyatı” mən də duyam doyunca!

Bax odur ki, hər gözələ çatanda
İstəmişəm əfsunlayam könlünü.
Bəziləri sərt də baxıb üzümə,
Haray salıb hər tərəfə səs, ünü!

Bilməyib ki, eşqlə vuran ürəyim,
Təmiz eşqlə, düz niyyətlə döyünür.
Bəlkə, məni başqa cür də düşünüb,
Bilməyib ki, arzularım dürdü, dür!

Bəziləri mənə belə dinibdir:
Nişanlım var Odessada oxuyur.
Bir başqası, hətta baxıb gülübdü:
Mənimki də güldən çələng toxuyur!

Hərə mənə bir cür cavab veribdir,
Bilməmişəm yalandı bu, ya gerçək.
Bu cavablar axır mənə andırdı:
“Nə düşmüşən ardımızca get, əl çək!”

Mən bir gözəl tapammadım şəhərdə,
Ürəyini o açmasın birinə.
Gözəllərin vurulsam da hüsnünə,
Mat da qaldım bu sehrinə, sirrinə!

Ancaq bir yol demədim ki, yordular
Nahaq yerə məni boyu bəstələr.
İndi könlüm nəğməkara dönübdü,
Onlar üçün neçə nəğmə bəstələr!

1989

Qızların

Bənizləri zirvələrin qarıdır,
Hörükləri şəlalədir qızların.
Dodaqları ətir dolu qönçədir,
Yanaqları al lalədir qızların!

Bir cüt gözü qara üzüm dənəsi,
Yerişləri yerişidir kəkliyin.
Gülüsləri çiçəklərin gülüşü,
Yürüşləri yürüşdür əliyin!

Baxışları baxışıdır ceyranın,
Duruşları duruşudur maralın.
Ürəkləri məskənidir saf eşqin,
Könülləri xoş niyyətin, amalın!..

Bir ətirli çiçək kimi oxşayır
Ürəyimi yaxan nazı qızların.
Əzəl gündən məni məftun eyləyib
Şirin dili, xoş avazı qızların!..

1972

Daha

Nazənin gözəllər, gül üzlü qızlar
Daha oğrun-oğrun mənə baxmazlar.
Yaşım adlayıbdır gənclik çağını,
Daha məndən ötrü sutək axmazlar!

Şəvə saçlarımın dənini görüb –
Sağımdan, solumdan nazla keçməzlər.
Uca dağlarımın çənini görüb –
Büllur sularımdan bir də içməzlər!

Günəşim qaralıb, ayım sozalıb,
Ulduzum ətrafa işıq saçmayır.
Gözəllər, bilirəm sevə bilməzsiz,
Çiçəyim çırtlayıb, qönçəm açmayır!

Yoluma, izimə qar düşüb artıq,
Sizə sirr görünür qırışmış alnım.
Hanı gəncliyimin ilkin çağları?!
Əvvəlki tutardan düşübdür canım!

O vaxt çinar boyum, Fərhad görkədim,
Hər an fikrinizi yayındırırdı.
Düşübdür qəlbiniz sorğu-suala:
Bu oğlan nəçidir? – deyə arardı!

İndi bilirsiniz xəzan küləyi
Talayıb ömrümün güllü bağını.
Daha məndən ötrü sutək axmazsınız,
Yaşım adlayıbdır gənclik çağını!

1988

Söyüd ağacı

A söyüd ağacı, söyüd ağacı,
Söylə yadımdamı o ötən günlər?
Dolaşib boynuma xurmayı saçı,
Eşqimlə saldığım haraylar, ünlər?!

Söylə yadımdamı şax budağından
Sallana – sallana yellənməyimiz.
Bəlkə də, qəlbində mahnıya dönüb,
Sevinclə, fərəhlə dillənməyimiz !?

Unutmaq mümkünmü ötən günləri?
Şirin xatirəyə dönübsən, söyüd?!
O vaxt çıraq kimi nur çiləyirdin,
İndisə, elə bil sönübsən, söyüd?!

Hanı o əvvəlki şuxluğun, halın?
Sən də mənim kimi qocalmısan ha!
Səndə də gəncliyin qaynar çağından
Bir əsər - əlamət qalmayıb daha!

Yadıma salanda ötən günləri,
Sənin də gəncliyin düşür yadıma .
Bir zaman kölgənə görüşə gələn
İndisə nəğmələr qoşur adına!..

1979

Dəniz kənarında

Dəniz kənarında salxım söyüdün
Sərin kölgəsində bir qız oturub.
Fikri coşub – daşan dənizdədirsə,
Özü tənha durub, yalqız oturub.

Görən , nə düşünür bu ay camallı,
Ona yaxın düşüb getmək olarmı?!
Onu xəyalından, öz aləmindən
Düşündüm ayırmaq gerçək olarmı?!

Nə deyim, gəncliyim bəlkə ötübdür,
Mənə dayı dedi səhv etməmişdi.
Neçə il keçsə də bu əhvalatdan
Mənim xatirimdən heç etməmişdi!

1984

Müsahibə

Heyran kəsildim qaşına.
Dönüm, dolanım başına .
Gözəl, daşına-daşına
Gül addımla hara, hara?!

Oğlan, məni yoldan etmə,
Boş xəyala uyma, getmə.
Vurulmusan söylə kimə,
Sal yönünü ora, ora.

Mövlud Teymur _____

Ora, bura yorulmuşam,
Gözəl, sənə vurulmuşam.
Lilli suydum, durulmuşam,
Sənin xətrinə, xətrinə.

Nahaq yerə sevdin məni,
Mən sevmirəm heç də səni,
Nişanlım var, aç qəlbini
Söylə birinə, birinə.

Demək, məni sevməyirsən,
Nişanlım var söyləyirsən.
İnanmıram, söz əyirsən,
Əhsən sirrinə, sirrinə!

1977

Əl verə

Mən sənə yol gəlməyə,
Gərək gedim ölməyə.
Sonra da dirilməyə,
Bəlkə, mənə əl verə!

Onda çıxarıq bağa,
Düşər səsimiz dağa.
Gül əllərin gül yığa,
Mən aşiqə gül verə.

Açılar baxtım mənim,
Qurular taxtım mənim.
Oxunar aktım mənim,
Gülüm mənə dil verə!

1985

Sən elə gözəlsən

Necə xoş görünür, parlaq görünür
Sevib-seviləndə bu dünya, cahan .
Bütün gözəlləri seçdim, aradım,
Gözəllər içində sən təksən, inan!

Nazənin duruşun, xumar baxışın,
Ağlımı başımdan alıbdır mənim.
O kəklik yerişin, bülbul gülüşün,
Necə haldan-hala salıbdır məni!

Mən səni görəndən, sevəndən, gülüm,
Şadlığım, fərəhim birə yüz olub.
Sevgi dənizində, sevda bağında,
Arzum qanad açıb, kədərim solub!

Sən boyu bəstəsən, incə, sadəsən,
Səndə nə əda var, nə də mənəmlik!
Sən elə gözəlsən, gözəlsən, gözəl,
Sənə həsəd çəkər xınalı kəklik!

Mən necə vəsf edim bu gözəlliyi,

Nə şerə sığışmaz, nə də dastana.
Bəlkə, məni deyib əsrlər boyu
Gəlmisən dünyaya, bizim cahana!?

1978

Sevgilim

Mənim günəşimdi, ay-ulduzumdu
Yolumda mayak tək yanan sevgilim.
Sirli baxışımı dilsiz oxuyan,
Məni hamıdan cox anan sevgilim.

Dərdimə, nəşəmə şərik qalanım,
Buludtək boşalıb, çəntək dolanım.
Könlümün qiymətli varı olanım,
Şaxtaya düşərsəm donan sevgilim.

Mən sənsiz həyatda durğun bir göləm,
Yanıq-yanıq ötən dərli bir diləm.
Başından bir tük də az olsa biləm,
O anda qoparram tufan, sevgilim.

Sevmişəm, sevirəm ürəkdən səni,
Bülbül necə sevməz zümrüd çəməni?
Qəmli günlərimdə ovudar məni,
Sözümü, sirrimi qanan sevgilim.

Xoş keçməz bilirəm mənsiz bir anı,
Arzusu ülvidir, ulduzlar sanı.
Dünyada Vətəni, əziz Ananı,
Məni də müqəddəs sanan sevgilim.

Mənim günəşimdi, ay-ulduzumdu
Yolumda mayak tək yanan sevgilim.
Bacımdan, qızımdan müqəddəm, əvvəl,
Məni hamıdan çox anan sevgilim.

1977

Bu sevən ürəyim

Səni görən kimi qəlbim oyandı,
Sevincim sıçradı, qəməm dayandı.
Bu eşqi, sevgini necə duyandı:
Bu sevən ürəyim, sevən ürəyim.

Bu necə istəkdi, saf məhəbbətədi,
Səs salıb aləmə, elə şöhrəti.
Artırır özündə gücü, qüdrəti
Bu sevən ürəyim, sevən ürəyim.

Saflıqdan yoğrulub, düzlükdən doğub,
Könüldən boylanıb, ürəkdən doğub.
Qarşımda min cürə sədləri boğub
Bu sevən ürəyim, sevən ürəyim!

Hürkməyib nadandan, qaçmayıb şərdən,
Alıb qüdrətini böyük hünərdən.
Özünə dost tutub mərd igidlərdən
Bu sevən ürəyim, sevən ürəyim!

1984

Sevgi... Məhəbbət...

Hələ damağımdan getməyib dadı,
Sevgi, bu dünyada nə gözəl şeymiş.
Qəlbində birinin sevgi yoxdusa,
O adam deyərdim həyatda keymiş!

Məni qınamayın sevgi öyrədib
Mənə gülməyi də, ağlamağı da!
Məgər saf məhəbbət məcbur etməyib,
Fərhada külünglə dağ çapmağı da?!

Məgər məhəbbətin özü olmayıb
Leyliçün Məcnunu dəli eyləyən?
Şair Füzulinin sözü olmayıb
Bir misra sevgidən uzaq, qətiyyən!

Sən bir məhəbbətdə qüdrətə bax ki,
Kərəmi necə də yurdundan etdi!
Gəzib diyar-diyar sevgilisini,
Məhəbbət ugrunda məzara getdi!

Bəli, məhəbbətin şimşək sürəti,
İldırım vüsəti, dağ vüqarı var;
Səma ənginliyi, çöl genişliyi,
Yasəmən ətirli xoş baharı var!

Hələ damağımdan getməyib dadı,
Sevgi, bu dünyada nə gözəl şeymiş.
Birinin qəlbində sevgi yoxdusa,
O adam deyərdim dünyada keymiş!

Nə bilsin

Dayanıb yolumu gözləyən gözəl
Nə bilsin qəlbimdə nələr oyandı.
Gözümün önündə birinci, əvvəl
Ən böyük məhəbbət, sevgi dayandı!

... Mindik avtobusa birgə, yanaşı,
Gözlərim o qızın gözlərindəydi.
Ürəyim dilləndi, dayanma dindir ,
Dindirdim, hər mənə sözlərindəydi!

O qara gözləri bir cüt ulduzsa,
Ancaq baxışları dedi çiçəyəm.
Mən belə gözəli sevdiyim üçün
Deyirəm dünyanın ən xoşbəxtiyəm!..

1971

Təmiz məhəbbət

Təmiz məhəbbəti təmiz hisslərlə,
Təmiz duyğularla qazanmaq olar.
Təmiz məhəbbəti səbir, aramla,
Təmkidlə, vüqarla qazanmaq olar!

Təmiz məhəbbəti nə var-dövlətlə,
Nə də ki, sərvətlə qazanmaq olar.
Təmiz məhəbbəti, təmiz ürəklə,
Vicdanla, qeyrətlə qazanmaq olar!..

1970

Bir gözələ

Ay qara qaş, ay qara göz, xumar göz,
Alnı açıq, üzü gülər, şirin söz,
Gəl sinəmə baxışınla basma köz,
Dinlə məni, ürəyimi sevindir,
Qəm dumanın dağlarımdan bir endir!

Al günəşin boyası var üzündə,
Bir ceyransan çəmənimdə, düzümdə.
Səni gördüm huşum itdi özümdə,
Bu vüsəti , söylə kimdən almısan?
Bir baxmaqla məni bəndə salmısan!

Gülüşünə çaymı deyim, bulaqmı?
Yanağına közmü deyim, ocaqmı?
Dodağına gülmü deyim, zanbaqmı?!
Ay duruşu bir tərlana bərabər,
Ay yerişi kəklik, turaca bənzər!

Tellərinə külək çəkib darağı,
Əllərinə qar veribdir ağılığı,
Şərəfinə bahar deyib sağlığı,
Bu sağlığa mən də içib badəmi,
Söyləyirəm, gözəl yoxdur sən kimi!..

1976

Sonam

Yenə həmin yerdə gözlərəm səni,
Vaxtında gəlməyi gözləyən sonam.
Sənsiz bircə anım bir ilə dönər,
Ey məni vüsala səsləyən sonam!

İntizar içində durub gözlərəm,
Yollara baxmaqdan bezmir gözlərim.
Çoxdur sənə deyiləcək sözlərim,
Gəl çıx, gülərüzlü, qəlbi şən sonam!

Qəlbimiz bir olub sözüümüz kimi,
Sevənlər sevilsin özümüz kimi.
Qoy gözlər qovuşsun gözüümüz kimi
Məni gözlərində bəsləyən sonam!

1974

Qəlbimə girmisən

Gözəlim, dünyada gözəllər çoxdur,
Görürəm fərqlənir biri-birindən,
Tək sənə çatası bir gözəl yoxdur,
Bunu düşünürəm çoxdan, dərinəndən!

Baxıram hüsnünə nurlu günəşsən,
Gözümü çəkmirəm ay camalından.
Çiçək görkəmindən mən söhbət açım,
Yoxsa ki, ən dərin xoş kamalından?!

Gözəldir daxili gözəlliyyin də, -
Gözəldir zahiri gözəlliyyintək.
Deyirəm, sadəlik, həm incəlikdə,
Bir ürək tapılmaz o ürəyintək!

Qorxuram dəlisi olum hüsnünün,
Özümü mən güclə alıram ələ.
Məcnuna dönmüşəm, bir o qalıb ki,
Eşqindən mən düşüm səhraya, çölə!

Sən mənim qəlbimə elə girmisən,
Min əllə qopara bilməzsən onu.
Mən səni sevirəm, sevəcəyəm də,
Budur birdəfəlik sözümlün sonu!

1971

Ülvi sevgi

Sən maral baxışlı, ceyran gözlüsən,
Sən lalə yanaqlı, nərgiz üzlüsən.
Sən şirin arzulu, şirin sözlüsən,
Çiçək təbiətlim, gül xasiyyətlim,
Əhdə sədaqətlim, saf məhəbbətlim!

Sənin baxışından anlayıram ki,
Sənin ürəyində təmizdir sevgi, -
Uludur, ülvidir, əzizdir sevgi,
Bax belə sevginin dəlisiyəm mən,
Ana məhəbbətli Vətən, ey Vətən!..

1972

Azərbaycan qızları

Qızlara bax, ay oğlan,
Üzləri nə gözəldir.
Bir cüt xala oxşayan ,
Gözləri nə gözəldir!
Yerişləri ceyranın,
Yerişinə bənzəyir.
Yürüşləri durnanın,
Yürüşünə bənzəyir!
Gülüşləri bal dadır,
Görüşləri daldadır.
Necə zərif, gözəldir,
Gözəllərdən əzəldir!
Cakonnadır hər biri,
Madonnadır hər biri,
Azərbaycan qızları,
Azərbaycan qızları!..

1973

Vağzalı çalınır

Vağzalı çalınır, asta səsində
Bir gözəl tərkdir ata evini.
Bir evsə boylanıb yola, irizə,
İntizar içində gözlər gəlini.

Vağzalı çalınır, incə səsində
Çəmən gülümsəyir, çöl xumarlanır.

Mövlud Teymur _____

Qızlar da fikirli-fikirli, dalgın
Bu günü yad edib düşünür, anır!

Vağzalı çalınır, şirin səsindən
Çöllərə, düzlərə tərəvət yağır.
Vağzalı çalınır xoş nəfəsindən
Ürəyə məhəbbət, məhəbbət yağır!..

1980

Şəhərdə evlərdən gözəllər çıxır

Şəhərdə evlərdən gözəllər çıxır,
Hər biri, bir çiçək, seç, cavan oğlan!?
Qəlbini birinə aç, vüsala yet,
Subaylıq üstündən keç, cavan oğlan!?

Şəhərdə evlərdən gözəllər çıxır,
Şirindil, al yanaq, ceyran baxışlı.
Tomris tək ismətli, Həcərtək arlı,
Madonna görkəmli, maral duruşlu.

Şəhərdə evlərdən gözəllər çıxır ,
Ürəklər yandırıb-yaxan gözəllər...
Elə bil ulduz tək səpələnibdir,
Belədən-beləyə axan gözəllər!..

Şəhərdə evlərdən gözəllər çıxır,
Görünür, hər biri işə tələsir,

Kimi iş başında yarışmaq üçün,
Kimi də yəqin görüşə tələsir.

Şəhərdə evlərdən gözəllər çıxır,
Gözəllər mələkdı, maraldı sanki.
İnsanın ruhunu qanadlandıran
Bir şirin arzudu, amaldı sanki!

Şəhərdə evlərdən gözəllər çıxır,
Sev onu arzuna çat, cavan oğlan?
Ömrünü daha xoş keçirmək üçün
Subaylıq daşını at, cavan oğlan!?

1987

Hələ elçi gələn yoxdur o qıza...

Hələ elçi gələn yoxdur o qıza,
Görən deyər, hansı elin gülüdür!
Ağ sifəti bənzəridir ağ qarın,
Ağ örpəyi ağ çiçəyin tülüdür!

Yanaqları qıpqırmızı lələdir,
Dodaqları çiyləkdir bu qızın.
Təbəssümü al günəşə bərabər,
Nəvazişi nə kövrəkdir bu qızın!

Gözlərindən, qaşlarından oxunur:
On səkkizə təzə qoyub qədəmi.
Bəxtəvərdir o aşiq ki, saz tutub
Mağarında oxuyacaq "Kərəmi!"

Hələ o qız dağ qarından təmizdir,
Hələ əli dəyməmişdir bir ələ.
Səməd Vurgun “Ceyran”ı tək ürkəkdir,
Çox çətindir onu gətirmək ələ!

Hələ elçi gələn yoxdur o qıza,
Allah bilir bu gün, sabah kim ala?!
Ataların heç də sözü olmasın,
Yaxşı armud qismət olur çaqqala!

1985

Birisi... Birisi...

Qızlar pıçıldaşır bulaq başında
Məhdə pıçıldaşan tər güllər kimi.
Hərə öz eşqindən söz -söhbət açır,
Həcərlər, Nigarlar, Sevillər kimi!

Birisi: sevgilim Tumendə olur
Bu gün gələsidir ata evinə.
Sənəyi doldurur tələm-tələsik
Birdən gəlib çıxar, çata evinə!

Birisi: sevgilim əsgərlikdədir,
Yaman darıxıram səninçün deyir.
Birisi: sevgilim mənə yazıbdır:
Şəklini çək, göndər mənimçün deyir!

Birisi: sevgilim fəhlə işləyir,
Deyirlər, təmkinli, qəşəng oğlandır.
Birisi: sevgilim gözəl həkimdi
Sadəlövh, qayğıkeş, çox meribandır!

Hərə öz eşqindən söz-söhbət açır,
Danışan dodaqlar gülür, sevinir.
Hardasa birinə elçi gedirlər,
Hardasa biriyçün tar, kaman dinir!

1984

Yetmək üçün

Keçdim keçilməzləri,
Uçrumları, sədləri,
Bərələri, bəndləri.
Eşqimə, diləyimə,
Arzuma yetmək üçün!
Min dəhşətə dözərəm,
Məşəqqətə dözərəm,
Hər zillətə dözərəm
Təki, öz sevgilimə, -
Quzuma yetmək üçün!..

1974

Gözlərindən öyrəndim

Sənin qara gözlərindən öyrəndim
Bu sevgini, məhəbbəti, ülfəti.
Gözlərinin sehirindən öyrəndim,
Dünənimə, bu günümə hörməti!

Düz ilqarı, etibarı, inamı,
O mehriban gözlərindən öyrəndim.
Zülmətlərin bağrına nur saçmağı,
Gözlərinin səhərindən öyrəndim!

Günəş kimi alışmağı, yanmağı,
Gözlərinin alovundan öyrəndim.
Qəlbidaşa soyuq gözlə baxmağı,
Gözlərinin qırovundan öyrəndim!

Sənin qara gözlərindən öyrəndim,
Göy üzündə bulud kimi axmağı.
Gözlərinin cövhərindən öyrəndim,
Bu həyata açıq gözlə baxmağı!

1975

Hər görəndə

Nur baxışım, hər görəndə mən səni
Sanıram ki, ulduzumu görürəm.
Bənövşədən, qızılgüldən ətirli,
Baharımı, tər yazımı görürəm!

Necə incə, necə zərif, gözəlsən,
Mənim üçün bir dünyasan, aləmsən.
Ürəyimin xoş arzusu, istəyi,
Fərəhimsən, sevincimsən, nəşəmsən!

De, mən necə əl çəkərəm yaxandan,
Harda olsam mənimləsən, ey gözəl.
Ürəyimdə bu məhəbbət, bu sevgi,
Əbədidir sən biləsən, ey gözəl!

1977

Sənsiz olanda

Nəğməsi kəsilmiş çaya bənzərəm,
İşığı sozalmış aya bənzərəm,
Bir quru sədaya, haya bənzərəm,
Mən sənsiz olanda, sənsiz olanda!

Yol üstə atılmış daşa dönərəm,
Təpədən dırnağa yaşa dönərəm.
Qanadı qırılmış quşa dönərəm,
Mən sənsiz olanda, sənsiz olanda!

Saçları pərişan söyüd olaram,
Mənasız, duyğusuz öyüd olaram.
Buludtək tutulub, çəntək dolaram,
Mən sənsiz olanda, sənsiz olanda!

Mövlud Teymur _____

Qəlbimi bürüyən qüssə, qəm olar,
Yönünü mən yana boran, qar salar.
Sanaram səma da günəşsiz qalar,
Mən sənsiz olanda, sənsiz olanda!

1976

Səni axtarıram

Səni axtarıram,
 səni gəzirəm
Nazənin qızların baxışlarında.
Səni axtarıram,
 səni gəzirəm
Bu ceyran qızların duruşlarında.

Səni axtarıram,
 səni gəzirəm
Sısqə bulaqların buz güzgüsündə.
Səni axtarıram,
 səni gəzirəm
Müğənni qızların həzin səsində.

Səni axtarıram,
 səni gəzirəm
Mən səni tapmıram ceyran düzündə.
Bir deyən yoxdur ki, gəzmə sən onu,
Gəz onu qəlbinin eşq dənizində!

1973

Səni düşünəndə

Səni düşünəndə, səni ananda
Gözümün önündə güllər sayrışar.
Küləklər qopanda, dəli küləklər,
Şəlalə hörüklü tellər sayrışar!

Səni düşünəndə, səni ananda
Kədərим sovuşar, qəmim dağılar.
Çatar qulağıma şirin mahnılar,
Çatmaz qulağıma, əsla, ağılar!

Səni düşünəndə, səni ananda
Sevincim birə min artar sinəmdə.
Hər şey daha parlaq, daha lacivərd,
Daha xoş görünər mənə aləmdə!

Səni düşünəndə, səni ananda
Ən ülvî duyğular göyərər məndə.
Özümü leylişiz Məcnun sanaram,
Qurbanı olduğum ana Vətəndə!

1975

İlk görüş

Yaşım iyirmiydi, ya iyirmi bir
Bir gözəl qız ilə görüşməliydim.
Gözəllər, bu görüş həll etməliydi
Görən, güləcəkmə ilk məhəbbətim!?

Mövlud Teymur _____

Gözlədim, yeddidə gəlməliydi o,
Gecikdi, səkkizdə gəldi sevdiyim.
Balaca sərttədim: ay canıyanmış,
Niyə gecikirsən?! Daha nə deyim!?

Qımışdı: o anda qönçə dodağı
Axıtdı üstümə ləl sözlərini:
Öyrəndim mən səndə olan sevginin
Artıq gözləməklə dərin sirrini!

Mənsə yanılmışdım: əlbət qəlbində
Yerim görünmür ki, gəlib çıxmadı.
Sən demə, imtahan edirmiş məni,
Qəlbində böyükmuş arzu, muradı!

... Sevinclə qol-boyun gəzdik, dolandıq,
Birgə deyə-deyə nəğmə, bayatı.
Nə qədər şirinmiş, nə qədər dadlı
İlk görüş, ilk sevgi, məhəbbət adı!..

Oktyabr, 1972

Yanında

Sən gedirsən, əksin qalır gözümdə,
Səsin qalır hər kəlməmdə, sözümdə.
Deyərdim ki, dəyanətdə, dözümdə,
Kəpəz dağı yalan olar yanında!

Məəttəl qaldım o döyünən qəlbinə,
O kükrəyən, o çağlayan təbinə.
Hırlənəndə daş da dözməz zərbinə,
Hönlür-hönlür ağlar, sızlar yanında l

Bu sevdə baş tutarsa, ya tutmazsa,
Sevgi yolu bizə doğma, hamarsa...
Əlimdəki səndən qalan tumarsa,
Bəxtim gülər, tez açılar yanında l

1975

Mənim kimi sevsən

Sən elə gözəlsən, göyçəksən, gülüm,
Sənə süni boya, bəzək nə lazım.
Sən elə ətirli çiçəksən, gülüm,
Sənə min tərəvət bəxş edib yazım!

Sən elə qəşəngsən, qəşəngsən, qəşəng,
Günəş də hüsnünə qibətə eləyir.
Ulduzlar sübhədək verib baş-başa,
Bu şux gözəlliyə təriflər deyir!

Sən elə mələksən, mələksən, mələk,
Təpədən dırnağa bir möcüzəsən.
Elə bil yenidən açılan gülsən,
İndicə çıxmısan sanki üzə sən!

Mən doya bilmirəm hüsnündən sənin,
Bilmirəm ilahi pərisən, nəсэн.
Öpərəm, öpərəm min dəfə səni,
Sən də mənim kimi sevsən, istəsən!?

1970

Nə oldu?..

Günəş sözlüm, ulduz gözlüm, Ay üzlüm,
Bəstə boylum, qara qaşlım, ay gülüm!
Yollarında gecə-gündüz min zülüm –
Çəkmək olub peşəm mənim hər zaman,
Bir quzuydun dönüb oldun nə yaman?!

Bir çay idin, ax deyərdim axardın,
Bir göz idin, bax deyərdim baxardın.
Hər vaxt məni yandırardın, yaxardın –
Min nazınla-nemətinlə, ədanla,
Ürək açan şirin dilin, sədanla!

İndi soyuq bir ulduza dönmüsən,
Ocaq kimi tüstülənib sönmüsən.
Bülbül idin budağından enmisən,
O əvvəlki təbiətin nə oldu?
Xoş qılığın, xasiyyətin nə oldu?!

1974

Yenə

Sən niyə gəlmədin görüş yerinə,
Sən niyə aldatdın, ey gözəl, mənə.
Adam da sevgidə, saf məhəbbətdə
Bu hala salarmı istədiyini?!

Səni gözləməkdən gözüüm saraldı,
Mətin ayaqlarım düşdü tutardan.
Məndə bir gilə də əsər qalmadı
Həmişə gördüyün o dağ vüqardan!

Elə hey gözlədim, gözlədim səni,
Belə bir əzabı verdin sən mənə.
Görüşə çağırısan yenə sən mənə,
Mən necə inanım, inanım sənə?!

1973

Unuda bilərmimi?...

Məhəbbət qəlbimdə oda dönübdür,
Yandırır içimdən, yandırır mənə.
A gülüm, sən hardan yoluma çıxdın,
Mən necə itirirəm indi bəs səni?!

Yetişən nübarsan, saplağınam mən,
Çiçəkli çəmənsən, bulağınam mən.
Bir aylı gecəsən çırağınam mən,
Ayırmaq olarmı düzdən lələni?

Baxışım nurlanıb baxışlarından,
Baharım göyərüb xoş baharından.
Eşqim vüqarlıdır dağ vüqarından,
Buraxmaz köksünə dumanı, çəni!

Sən keçən yol-izdən keçəcəyəm də,
İndi ki, əkmışəm biçəcəyəm də!
Vüsəl şərbətini içəcəyəm də,
Unuda bilərmə sevən sevəni?!

1975

Hər bu yoldan ötəndə

Qız, adını de mənə,
Çox xoşuma gəlirsən.
Hər bu yoldan ötəndə
Sən tuşuma gəlirsən.

Bir baxmaqla doymuram
Camalına, üzünə.
Bir cüt ala gözlərin
Məni çəkir özünə.

Sanki mələk, hurisən
Nə əvəzin, tayın var.
Üz-gözündə boyası –
Al Günəşin, Ayın var.

Hörüklərin şələlə,
Töküləbdür çiyninə.

Hərdən süzüb gözaltı,
Yaman baxırsan mənə!

Qız, adını de mənə,
Çox xoşuma gəlirsən.
Hər bu yoldan ötəndə
Sən tuşuma gəlirsən.

1970

Məhəbbətim

Bir gülümsər, həyalı qız
Yaman baxdı mənə sarı.
Ürəyimə bir od saldı,
O mehriban baxışları!

Bu od fəvrən alovlandı,
Hərərətdə sinəm oldu.
Bu təlatüm orbitində
Məhəbbətim aləm oldu!

1974

Gəlmişəm

Qara saçlar tökülübdür çiyninə,
O saçları qoxlamağa gəlmişəm.
Ürəyimi ürəyinə, ay gözəl,
Həmişəlik bağlamağa gəlmişəm!

Qəlb istəyir arzusuna çatmağa,
Tər çiçəyin xoş ətrinə batmağa.
Sevincinə bir az sevinc qatmağa,
Kədərini dağlamağa gəlmişəm!

Neçə gündür gecə yata bilmirəm,
Öz yerimdə qərar tuta bilmirəm,
Fikirləri başdan ata bilmirəm,
Sən necəsən, yoxlamağa gəlmişəm!

Soruşursan, gülərüzlüm, ay göyçək,
Bu soyuqda niyə gəldin de görək?!
İstəmirəm sənə dəysin sərt külək,
O küləyi saxlamağa gəlmişəm!

Bir bülbüləm, sənin üçün ötməyə,
Bir yolçuyam hara desən getməyə.
Tələsirəm tez vüsala yetməyə,
İntizarı oxlamağa gəlmişəm!

1977

Nədən xoşum gəlir

Mənim nədən xoşum gəlir qızların? –
Maral duruşundan, xoş baxışından.
Zülfünün çiyinə tökülməsindən,
Donunun parlayan zər naxışından!

Mənim nədən xoşum gəlir qızların? –
Zil qara gözündən, əsmər üzündən.
Belə hey dinləsəm xoşhallandığım
Bakirə, saf-təmiz, büllur sözündən!

Mənim nədən xoşum gəlir qızların? –
Milli geyimindən, koloritindən.
Kəklilik yerləşindən, bülbül səsinə,
Bu ana Vətənə məhəbbətindən...

Mənim nədən xoşum gəlir qızların? –
Tomris ismətindən, Həcər arından.
Çəşməsi qurumaz, suyu tükənməz,
Sədaqət, etibar, vəfa varından!..

1971



MƏNİM MƏHƏBBƏTİM



Azərbaycan gözəli

Allı-güllü bir qızıdı,
Şirin dilli bir qızıdı.
Qara telli bir qızıdı,
Azərbaycan gözəli!

Baxışları nurludur,
Qədəmi uğurludur.
Əyilməz, qürurludur,
Azərbaycan gözəli!

Bir işvəli mələkdi,
Ceyran kimi hürkəkdi.
Qəşənglərdən qəşəngdi,
Azərbaycan gözəli!

İşvə satır, naz satır,
Hər söhbəti bal dadır.
Gəlin köçür yoldadır,
Azərbaycan gözəli!

Üzü ağdır qar kimi,
Arzusu bahar kimi.
Anadır Nigar kimi,
Azərbaycan gözəli!

1973

Tanış olaq

Dünyanın ən gözəl bir qızı oldun,
Sən Ayı, Günəşi, Ulduzu oldun.
Könlümün istəyi, murazı oldun,
Əlini əlimə ver tanış olaq!

Mənim adım belə, səninki nədir,
Gülsənəm, Zibeydə, ya Səkinədir.
Bilirəm Gülbikə, ya Şahanədir,
Əlini əlimə ver tanış olaq!

İlk eşqim dəyməsin daşa, kəsəyə,
Adını tez söylə olma küsəyən.
Axı, vurulmuşam sən tək mələyə,
Əlini əlimə ver tanış olaq!

1976

Gəldin bizə

Başına döndüyüm gözəl,
Nə yaxşı ki gəldin bizə.
Yanaqları sünbül gözəl,
Nə yaxşı ki gəldin bizə!

Hər tərəf gül-çiçək oldu,
Ömrüm gözəl, göyçək oldu.
Dünya sevən ürək oldu,
Nə yaxşı ki gəldin bizə!

Açdı könlüm ləçək-ləçək,
Qanadlandı arzu, dilək.
Qədəmlərin çox mübarək,
Nə yaxşı ki gəldin bizə!

1974

Sən elə gözəlsən

Sən elə gözəlsən, elə qəşəngsən,
Sanki təbiət də səndə gül açıb.
Doğma yurdumuzun çölü, çəmənini
Elə bil hüsnünə xoş ətir saçıb!

1971

Mən neyləyim bu dilbəri

Göy üzünü duman aldı,
Duman aldı, yaman aldı.
Ürəyimi bu dumanda
Bir gözəl qız - Tamam aldı!

Ol həmdəmənim, yarım dedi,
Həm namusum, arım dedi.
Sənsən dövlət, varım dedi,
Məni fikir haman aldı!

Mən neyləyim bu dilbəri?!
Demək olmur hər bir sirri!
Dedi yarım, dur gəl bəri,
Ürəyimi güman aldı!

Üstü saman komadayam,
Sanki qərib adadayam.
Onunla bir dünyadayam,
Dərd çalmağa kaman aldı!

1972

Məni əfsunlayıb Məcnun eylədin

Ayağım get deyir, ürəyim dayan,
Oğrun baxışıyla qəlbimi oyan.
Sanki bir sehirli mələksən, inan,
Məni əfsunlayıb Məcnun eylədin!

Gözüm gözlərinə zilləndi qaldı,
Qaşın qaşlarımda gülləndi qaldı.
Surətin aqlımı başımdan aldı,
Məni əfsunlayıb Məcnun eylədin!

Bu nə məhəbbətədi, bu nə sevgidi,
Yoxsa möcüzədi, sehirdi, nədi?!
Qələmim yazanı ürəyim dedi:
Məni əfsunlayıb Məcnun eylədin!

1976

Məhəbbət odu

Gözlərin od,
yanaqların alov,
Olmuşam odlu baxışlarına
bir ov.

Duyuram,
hiss edirəm bunu,
Amma söndürə bilmirəm
qəlbimdəki
bu məhəbbət odunu!

1981

Məhəbbətim -ürəyim

Sən nə qədər gözəlsən,
Sən nə qədər göyçəksən.
Könlümün bağçasında
Ətirli, tər çiçəksən.
Bəlkə aydan almısan
Üzündəki ağlığı.
Bəlkə çaydan almısan
Səsindəki şuxluğu!
Bu nə görkəm, nə qamət,
Can alansan, canı, gül!
Alovuma su çilə,
Yanan qəlb olmasın kül!

Mövlud Teymur _____

Sənsən eşqim, istəyim,
Məhəbbətim - ürəyim!

1971

Elə öləndə də biz birgə ölək

Mənə qanad verin şimşəkdən olsun,
Mənə polad verin soy, kökdən olsun.
Mənə ürək verin mələkdən olsun,
Sevim bir gözəli, bir xoş üzlünü!

Təmizlik xoşlayaq, pisə dəyməyək,
Bir könül qırmayaq, üzə dəyməyək.
Heç zaman bədnəzər gözə dəyməyək,
Sevək gül düzlünü, çiçək düzlünü!

Baxışaq, axışaq naz dənizində,
Qalsın izlərimiz sular üzündə.
Görünsün əksimiz ayna gözündə,
Öyək birgə, öyək durna gözlünü!

Bəxtəvər-bəxtəvər ömür eləyək,
Doyunca sevinək, deyək, həm gülək.
Elə öləndə də biz birgə, ölək,
Birgə ağlasınlar səni, həm məni!

1977

Yox demə

Kirpiyi ox, qaşı yay,
Saçı bulud, üzü ay,
Nişanlım ol, aman, ay,
Yox demə, sən yox demə!

Vurulmuşam qəlb ilə,
Cani-dildən təb ilə,
Gir qoluma, gəl dilə,
Yox demə, sən yox demə!

Sevən ürək düz gərək,
Gül bağından gül dərək,
Gedək nikah kəsdirək,
Yox demə, sən yox demə!

Yaramızı sarıyaq,
Vətən üçün yarıyaq.
Birgə, qoşa qarıyaq,
Yox demə, sən yox demə!

1972

İstəyinə qatıl gəl

İşləri dümdüz mənəm,
Çəmənə gül üz mənəm.
Bənövşə, nərgiz mənəm,
Qoxla mənə, dər mənə!

İstəyinə qatıl gəl,
Sevin, oyna, atıl gəl.
Kədərindən qurtul gəl,
Seç özünə yer məni!

Gözəl, taparsan nicat,
Xoş güzəran, xoş büsat.
Onda deyərsən, həyat,
Bu oğlana ver məni!

1976

Əsl məhəbbət belədir

Biri Leyli, biri Məcnun,
O buna, bu ona məftun.
Yanğısı bitməz bu odun,
Əsl məhəbbət belədir!

Qovrulasan şabalıd tək,
Alışasan ya barıt tək.
Qurulasan bir saat tək,
Əsl məhəbbət belədir!

Səni səndən edər elə,
Ağlın başdan gedər elə.
Zülüm verər gülə-gülə,
Əsl məhəbbət belədir!

Ağlamağın olmaz sənin,
Peşman çağın olmaz sənin.
Sevgi gülün solmaz sənin,
Əsl məhəbbət belədir!

1978

Saxla ürəyində

Sən dünya maralı, ellər gözəli,
Ustad şairlərin şəri, qəzəli.
Qəlbimdə sevginin, eşqin təməli,
Saxla ürəyində məhəbbətimi.

Ömrümdə çoxalan yaşa dönübsən,
Əlçatmaz zirvəyə, qaşa dönübsən.
Sən ki bir nəğməli quşa dönübsən,
Saxla ürəyində məhəbbətimi!

1974

Zirvələri görək, gülüm

Gəl əl-ələ verək, gülüm,
Eşqdən çələng hörək, gülüm.
Zirvələri görək, gülüm,
Ətəklərdə nə işimiz!?

Gözümüzə tərək nuru,
Yolumuza səpək nuru.
Gözəl olur ürək nuru,
Duman yerdə nə işimiz!?

Yaxşı nə var hifz eləyək,
Nə eləsək düz eləyək.
Can eşidək, biz can deyək,
Böhtan, şərdə nə işimiz!?

Haqla deyək, haqla gülək,
Qaçsın bizdən əsən külək.
Eşq odunda hey isinək,
Boran, qarda nə işimiz!?

İşıqlı olsun yolumuz,
Dolsun nurla sağ, solumuz.
Boşalmasın heç dolumuz,
Boş talvarda nə işimiz!?

Yeyək, içək büsat quraq,
Gözəl ömür, həyat quraq.
Yüzü gülər başa vuraq,
Az ömürdə nə işimiz!?

1977

Nə deyim?...

Gülüm, səni gül yerinə iylərəm,
Ömrüm boyu doydum deyə bilmərəm.
Nahar vaxtı oturmasan süfrəyə,
Bir tikə də sənsiz yeyə bilmərəm!

Sən olmusan əvvəl, axır istəyim,
Sənlə necə sevinməyim, gülməyim?
Cilvəlisən heç bilmirəm adını
Maral deyim, mələk deyim, nə deyim?!

Ürəyimdə nəğməyə bax, ünə bax,
Al günəşdən tutulubdur mayası.
Məhəbbətin gücünə bax bir məndə
Səndən ötrü daş, qayanı oyası!..

Gülüslərin gülüş verər ömrümə,
Gülüm, sənsiz bir quruca daşam, daş!
Kədər qonsa kirpiyinə, qaşına,
Ta təpədən-dırnağacan yaşam, yaş!

Sən olmusan əvvəl-axır istəyim,
Sənlə necə sevinməyim, gülməyim?
Elə gözəl bəzənmişən mən sənə
Maral deyim, mələk deyim, nə deyim?!

1974

Bakı gözəli

Ey Bakılı gözəl qız,
Gözəlisən Bakının.
Ətirli çiçəyisən,
Tər gülüsən Bakının!

Heç bir qızda yoxdu, yox,
Səndəki bu gözəllik.
Sən Günəşsən, sən Aysan,
Sən mələksən, bir mələk!

Bakılı gül, könlümün
Dünyasısan əzəldən.
Ömrü boyu solmayan
Baharısan əzəldən.

Sən bir dünya maralı,
Elin gözəl qızısan.
Göylərimin sönməyən
Parlaq bir ulduzusan!

Ürəyimi almısan,
Baxışınla, gözünlə.
Səni sevdiyim üçün
Mən tənəm Ayla, Günlə!

1974

Yan

Çəkəmmirəm gözlərimi
O ilahi baxışlıdan.
Şux geyimli, şux gecimli,
Donu əlvan naxışlıdan!

Bu boy-buxun, bu ağ sifət,
Bu cah-cəlal, bu şan-şövkət.
Tanrı verən paydı, fəqət
Ondan necə mən ötüm yan!

Mövlud deyir, budur gözəl,
Eşq havası udur gözəl.
Dedim durma, otur, gözəl,
Bir az da sən Mövluda yan!

1973

Sevgi ulduzum

Gecələr bir ulduz göz vurur mənə,
O ulduz sevgimdi, məhəbbətimdi.
Gecələr sübhədək hey anır məni,
Bu ulduz bəlkə də ilk qismətimdi!

Gündüzlər qovrulur eşq alovunda,
Çəkilib gizlənir bir küncdə, qında.
Ay Mövlud, Kərəmə dönüb yananda
Əsli tək gözəlin çək həsrətini!

Mövlud Teymur _____

Döz ağır möhnətə, buz ayrılığa,
Bir də haçan doğa, o haçan çıxax?!
Göylərə boylanıb hey baxa-baxa,
Ay sevgi ulduzum, gəzirəm səni!

1980

Əzəldən

Neçə maral gözlünün,
Neçə qumral gözlünün.
Neçə gülər üzlünün
Aşiqiyəm, əzəldən!

Ürəyi saf, düzlünün,
Şirin-şəkər sözlünün,
Zəfər-hünər izlinin
Aşiqiyəm, əzəldən!

Tomris tək cürətlinin,
Nigar tək ismətlinin,
Həcər tək qeyrətlinin
Aşiqiyəm, əzəldən!

1970

Məhəbbət

Məhəbbət dünyada nə yaman imiş,
Məni gecə, gündüz yollarda qoydu.
Əziz sevgilimdəm, öz istəklimdən,
Ömrümdə nə gözü, nə könlüm doydu!..

Məhəbbət! Bu kəlmə, bu söz nə qədər,
Doğmadır, ülvidir, pak, müqəddəsdir.
Bu səma altında, bu torpaq üstə,
Məhəbbət ən ülvə, ən incə səsdır!

Məhəbbət dünyada nə yaman imiş,
Sanki Nəsimi dərimi soydu.
Çevrilib göylərdə çaxan şimşəyə,
Sənəmi dağladı, daladı, oydu!

Məhəbbət! Kiminin bəxtinə gülür,
Kimini zirvədən endirir yerə.
Kimini güldürür, nəşələndirir,
Kimini ağladır azı min kərə!

Məhəbbət dünyada nə yaman imiş,
Bu dərdin önündə dağ da dayanmaz.
Bu dərdin alovu qəlbədən dikələr,
Bu dərdi çəkənlər kim deyir yanmaz!

Hər ümman kədəri, dərya sevinci,
Şirindir həb kimi duyan insana.
Məni məhəbbətdir qəlbən bağlayan
Əziz sevgilimə, Azərbaycanca!..

1975

Sevgim

Sevgim dənizdir,
Kökü təmizdir.
Doğma, əzizdir
Daim o mənə!

Atmaram onu,
Ömrüm uzun.
Mənimdir sonu,
Əvvəli yenə!

1977

Mənim məhəbbətim

Mənim məhəbbətim dənizdir, dəniz
Üstündə Günəşdən düşən halə var.
O elə əsrarlı bir ecazdı ki,
Onda həyat qədər işıq, şölə var!

Mənim məhəbbətim alovdur, alov
Külsüz ocaq daşı bilməyin onu.
O, odlu şimşəkdir, bəzən şaxıyar
Bəzən də dağlara səpər nurunu!

Mənim məhəbbətim çəməndir, çəmən
Ətri, rayihəsi bitməz, tükənməz.
O elə bir ülvî təmiz hissdi ki,
Dünyada tapılmaz ona bir əvəz!

Mənim məhəbbətim günəşdir, günəş
Əridər daşı da zirvə qarıtək.
O Aylı, ulduzlu bir asimandır,
Arzusu min-mindir ulduzlarıtək!

Mənim məhəbbətim Kəpəzdir, Kəpəz
Ondan da bir uca məhəbbətmi var?!
Ondakı qüvvəni duyar gözümdən
Kərəm sevgisindən halı olanlar!

1977

Ellər gözəli

Mələksən, mələk,
Göyçəksən, göyçək.
Qəşəngsən, qəşəng,
Ellər gözəli!

Qar tək bənizin,
Mavi, göy gözün.
Var hər xoş üzün,
Ellər gözəli!

Qəlbin gülərdi,
Dilin şəkərdi.
Arzun səhərdi,
Ellər gözəli!

Mövlud Teymur _____

Yoxdur hiddətin,
Kin-kudurətin.
Xəbis niyyətin,
Ellər gözəli!

Var sədaqətin,
Saf məhəbbətin.
Təmiz niyyətin,
Ellər gözəli!

1974

Bir sən olursan

Gülüm, qocalıram can deyə-deyə,
Sevinc uda-uda, qəm yeyə-yeyə.
Mənimçün dönmüsən zərif çiçəyə,
Bəs niyə bəzən də tikan olursan!

Bir cüt durna kimi düşmüşük yola,
Uçuruq, baxmırıq sağa, nə sola.
Sən sakit bir quzu hey ola-ola,
Hərdən də dəyişib, yaman olursan!

Bu Mövlud Teymurun alma canını,
Onsuz da peşkəşdir sənə bir canı.
Mən görə bilmirəm səndən o yanı,
Həmişə könlümdə bir sən olursan!

1978

Bax

Getmə, gözəl, mənə bax,
Bir sözüm var sənə bax.
Səni gördüyüm çağdan,
Düşdüyüm bu günə bax!

Həsrətindən halsızam,
Zəhərim çox, balsızam.
Hara gedim, yolsuzam,
Baxmasan da yenə bax!

Mən çəkəni bilən yox,
Harayıma gələn yox.
Kədərimi silən yox,
Allaha bax, dinə bax!

1974

Gözəl

Həmişə, hər yerdə, hər zaman, hər vaxt
Könlümü, gözümü oxşayar gözəl.
Şirin təbəssümü, xoş gülüşüylə
Bağrımın başını hey oyar gözəl!

Çiyninə tökülən qara hörüklər
Məni arxan ilə çəkər, sürüklər.
Bir dəfə dönərsə, baxarsa əgər
Məni baxışımdan tez duyur gözəl!

Baharın ətrini alıb əlindən,
Dindirsən, gül tökər gülgün dilindən.
Min şirin söz açar doğma elindən,
Hamını sehirlər, mat qoyar gözəl!

Bir mağar yerində gördüm onu mən,
Hamını necə də etdi gülər, şən,
Qılınc qaşlarıyla döyəcəyərkən
Sağını, solunu oynayan gözəl!...

Ondakı nəvaziş, ondakı qüdrət
Ən ülvî, saf sevgi, təmiz məhəbbət.
Həmişə adına gətirər şöhrət,
Sənintək gözəldən kim doyar, gözəl!?

1975

Biləsən

Adını adıma bərk calamışam,
Min əlin olsa da aç bilməzsən.
Elə salmışam ki, sənə mehrimi
Əlimdən heç yana qaça bilməzsən!

Sən mənim qarışıb damarlarımda
Canımda, qanımda dövr eləyirsən.
Qoluma güc-qüvvət, gözümə işıq,
Qəlbimə tərəvət sən çiləyirsən!

Sən mənim qəlbimdə əbədiləşib,
Gecə də, gündüz də şölələnirsən.

Biləsən qəlbimdə yeganə sevgi,
Biləsən qəlbimdə tək cə sən, birsən!..

1976

Məhəbbət dadı

Aylar dolansa da, illər ötsə də,
Gənclikdir ömrümün qolu, qanadı.
Gedər damağımdan hər şeyin dadı,
Getməz sevgi dadı, məhəbbət dadı!

1976

Gəlmişik ki sevirik

Gəl gedək məhəbbətin
Məşəsinə, dağına.
Ürək genişliyinə,
Ürək açıqlığına!

Görək orda nələr var,
O biz deyən yerlər var?
Ətirli, tər güllər var?
Gedək bağça, bağına!

Yığaq dəstə bağlayaq,
Bir gül üstə ağlayaq.
Keçənləri unudaq,
Düşək yolun ağına!

Əfv edək suçumuzu,
Yadırğayaq qar, buzu.
Yada salaq ilk yazı,
İsinək ocağına!

Deyək az da bilmirik,
Başdan-başa biz sirrik.
Gəlmişik ki sevirik
Baş qoyaq yastığına!

1975

Şəhərlər gözəllə görünər uca

Şəhərlər gözəlsiz nəyə dönərdi?
Sonası ovlanmış mavi, bir gölə.
Şəhərlər gözəlsiz nəyə dönərdi?
Çiçəyi saralmış çəmənə, çölə!

Şəhərlər gözəlsiz nəyə dönərdi?
Şəhəri gözəllər salır sahmana.
Bir baxın, necə də qəşəng yaraşır,
Hər gözəl, bir çinar boylu oğlana!

Şəhərlər gözəlsiz nəyə dönərdi?
Cüyürsüz talaya, maralsız düzə.
Qoru, gözəlləri qoru, ay Allah,
Qoru, bədnəzərdən, gəlməsin gözə!

Şəhərlər gözəlsiz nəyə dönərdi?
Yarpağı tökülmüş üryan ağaca.
Dağlar buludlara dəyən başıyla,
Şəhərlər gözəllə görünər uca!..

1977

İnanıram məhəbbətin gücünə

İnanıram məhəbbətin gücünə,
Tufan, boran kəsə bilməz yolunu.
Görərsən ki, sağdan vurub keçibdir,
Top-tüfənglə sən bağlasan solunu!

İnanıram məhəbbətin gücünə,
Dağ dayanmaz, qaya qaçar önündən.
Bu eşq ilə, bu hiss ilə bir zaman
Düz-dünyanı dolaşıbdı Magellan!

İnanıram məhəbbətin gücünə,
Qarşısında buz yumşalıb əriyər.
Haray salan dağ çayları, selləri
Onun bir lal baxışından kiryər!

İnanıram məhəbbətin gücünə,
Bu dünyada varmı onu bir ötən?!
Ondan sonra cavab vermək çətindir,
Ondan əvvəl bir Anadır, bir Vətən!

1987

Gözəl qız

Qurban olum sənin qara gözüne,
Aydan arı, sudan duru üzünə.
Söz demərəm bil ki sənin sözünə, -
Çünki məni Məcnun etdin özünə!
Nəzakətli rəftarınla, gözəl qız,
Gül-çiçəkli baharınla, gözəl qız!

Qara gözün qara üzüm dənəsi,
Həzin səsin bulaqların xoş səsi.
Gül nəfəsin şlalənin nəfəsi
Artırırsan məndə olan həvəsi, -
Saf arzunla, diləyinlə, gözəl qız,
Nəğmə dolu ürəyinlə, gözəl qız!

Sən olmusan eşqim, arzum, həyanım,
Qoy fəxr etsin elim, obam, cahanım.
Sənin kimi bir gözəllə, ay xanım!
Sənsiz keçməz nə bir günüm, nə anım,
Sənsən mənim şeir təbim, gözəl qız,
Varım, yoxum, sevən qəlbim, gözəl qız!

1972

Eşq

Eşq məni gücdən salıb,
Dərin sevgidən salıb.
Barı, hörgüdən salıb,
Qoymur işimə gedim!

Deyir bağça, bağ sənin,
Gülü sarı, ağ sənin.
Büllur, bəyaz, bax sənin,
Qoymur işimə gedim!

Əli əlimdə gedir,
Teli telimdə gedir.
Gözü gözümdə bitir,
Qoymur işimə gedim!

Bir canıyanmışdı ki,
Elə sarınmışdı ki,
Sümüyüm sınmışdı ki!..
Qoymur işimə gedim!

1976

Nə qədər şirinsən

Gözəl qız, mən səni görəndən bəri,
Ürəyim sevinclə vurur sinəmdə.
Şadlığım, fərəhim birə-yüz olub,
Məndən uzaq qaçıb kədər də, qəm də!

De, dünya sevgisiz necə olardı,
Sevgidir dünyanı işıqlandıran.
Səni, sevən gündən məhəbbətimin
İlki yox, sonusa görünmür, inan!

Mövlud Teymur _____

Mən heç bir gözəldə görə bilmədim,
Səndəki bu böyük gözəllikləri.
Sənə mən maralmı, ceyranmı deyim,
Olduqca gözəlsən, ey gözəl pəri!

Məni əfsunladı, özümdən aldı,
Səndəki gözəllik, şuxluq, tərəvət.
Nə qədər şirinsən, nə qədər ülvi,
Məhəbbət, məhəbbət, təmiz məhəbbət!..

1971

Şəfqət bacısı Zərifəyə

Xəstələrlə güləriz,
Mehribandır Zərifə.
Sənətinə ürəkdən,
Yanaşandır Zərifə.

O, “şəfqət bacısı”dır
Bəlkə, on ildən çoxdur.
Hamı deyir işini
Onun tək bilən yoxdur.

... Elə təriflədilər
Onu qayğıkeş kimi...
Mən də onun adına
Yazdım bu xoş şerimi!..

Bakı, 1981

Sənin üçündür

Gündüzlər günəşsən, gecələr aysan,
Nə gündüz doyuram, nə gecə səndən.
Razıyam sənintək gözəl yetirən
Ulu təbiətin səxavətindən!

Sənsən sevinc üstə kökləyən məni,
Ruhumu oxşayan, könlümü alan.
Həyatı dərinədən duyan deyərmi
Sevgi ötürüdür, məhəbbət yalan!

Eşqinlə gül açır bağça da, bağ da,
Dərə də, təpə də, çöl də, çəmən də.
Bəlkə də, onunçün bütün güllərin
Xoş ətri, qoxusu duyulur səndə!

Nazın xumarlanan yasəmən nazı,
Gülüşün elə bil qızılgülündür.
A gülüm, məhəbbət, sevgi ünvanlı
Yazılan hər şerim sənin üçündür!..

1978

Məlahət

Aran qızı Məlahətə

Nəzakətdə, rəftarda,
Gözəl qızdı Məlahət.
Gözəllikdə elə bil
Bir ulduzdu Məlahət!

Həmişə gülər üzlü,
Qışda yazdı Məlahət.
Deyil qəmli, qubarlı,
Xoş avazdı Məlahət!

Yaz gələndə görərsən,
Tütünçüdür Məlahət.
Yay gələndə görərsən,
Biçinçidir Məlahət!

Payız vaxtı tarlada,
Pambıqçıdır Məlahət.
Qışda boyaq sexində,
Boyaqçıdır Məlahət!

Yurdumuzda işgüzar, -
Çalışqandır Məlahət.
Qəhrəmanlar içində,
Qəhrəmandır Məlahət!

1973

Sevin hər zaman

Sevilən kəsləri, sevən kəsləri
Sevin, əzizlərim, sevin hər zaman.
Görəndə əl tutub doğmalar kimi
Soruşun halını, kefini hər an!

Deyin ki, ay sevən, sevilən insan,
Don alıb geymisən güllü bahardan.

Əskik olmayasan toydan, mağardan,
Çalınsın kamanın, dəfin hər zaman!

Yurdun bəzəyisən, yurdun tacısan,
Sevən ürəklərin ehtiyacısan.
Mövludun dərdinin sən əlacısan,
Beləcə gül, danış, sevin hər zaman!

1975

Bu gün

Bu gün martın səkkizidir,
Günlərin ən əzizidir.
Bu gün sevgi dənizidir
Ürəyimdə, ürəyimdə!

Bitməz-tükənməz hörmətim,
Qadınlara məhəbbətim.
Etibarım, sədaqətim
Ürəyimdə, ürəyimdə!

Nəcib, zərif, həlim, incə,
Gözəllərdir ürəyimcə.
Hər birisi olub qönçə
Ürəyimdə, ürəyimdə!

1984

Vətən gözəlləri

Vətən gözəlləri, vətən qızları,
Məni qınamayın sizə gül desəm.
Sizin dərdinizdən Məcnuna dönüb,
Özüm də özümə min yol öl desəm!

Haqlıyam mən sizi hər vaxt öyməyə,
Baxışı, duruşu mehriban qızlar.
Ürək əfsunlayan gözləriniz var,
A maral baxışlı, a ceyran qızlar!

Yayılib aləmə, tutub hər yanı
Sizin bu qənirsiz gözəlliyiniz.
Sadə geyiminiz, xislətinizlə
Mənim ürəyimdə buraxmısınız iz!

Mən sizə Nigarmı, Əslimi deyim,
Qeyrətdə Həcərə tay olan qızlar.
Bəzən şölə saçıb al günəş kimi,
Bəzən də nurlanıb, Ay olan qızlar!

Ay el gözəlləri, ay el qızları,
Məni qınamayın sizə gül desəm.
Sizin dərdinizdən Məcnuna dönüb,
Özüm də özümə min yol öl desəm!..

1976

Kəndimizin qızları

Ürəkləri təmiz olur,
Bizim kəndin qızlarının.
Diləkləri təmiz olur,
Bizim kəndin qızlarının.

Şirin dili, ləhcəsi var,
Mələhətli, xoş səsi var.
Ürəklərdə nəğməsi var
Bizim kəndin qızlarının.

Məqsədi saf, eşqi büllur,
Arzusu pak, niyyəti nur.
Bənizi ağ, qəşəng olur,
Bizim kəndin qızlarının.

Tomris kimi xisləti var,
Nigar kimi isməti var.
Həcər kimi qeyrəti var
Bizim kəndin qızlarının!

1973

Aşıq mənəm

Şeir, sənət aləmində,
Söz bülbülü oldum mən də.
Oxuyuram gül üstündə,
Gül, çiçəyə aşıq mənəm!

Gen düşməmə busatımdan,
Hər günümdən, saatımdan.
Mən razıyam həyatımdan,
Gül, çiçəyə aşiq mənəm!

Şahlar şahı, xanlar xanı,
Yanımda heç olub, hanı?!
Bu taxt-tacım, eşq divanım,
Gül, çiçəyə aşiq mənəm!

Hökm məndə, fərman məndə,
Dövrən məndə, zaman məndə.
Külək məndə, tufan məndə,
Gül, çiçəyə aşiq mənəm!

Tufan olsam bərk əsməmə,
Gülü, çiçəyi kəsməmə.
Əbədi bahar istəmə,
Gül, çiçəyə aşiq mənəm!

1989

Səni gördüm

Səni gördüm, gör yadıma nə düşdü,
Günəş düşdü, çiçək düşdü, gül düşdü.
Səni gördüm qəm, kədərım yox oldu,
Məndən qaçıb kol dibində büzüşdü!

Səni gördüm, yatan bəxtim oyandı,
Yollarıma şölə saçdı camalın.
Mənim üçün müqəddəsdir, əzizdir
Təmiz, ülvi məhəbbətin, kamalın!

Səni gördüm, yaz ətirli meşələr,
Allı-güllü dağlar düşdü yadıma.
Bəlkə, qəlbim məhəbbətsiz qalardı,
Gözəlliyn çatmasaydı dadıma!

1975

Məhəbbət olan yerdə

Aralıqda söz olmaz
Məhəbbət olan yerdə.
Alov olmaz, köz olmaz
Məhəbbət olan yerdə.

Ürək gülər, şən olar,
Diləklər düz, tən olar.
İnsan qəmdən gen olar
Məhəbbət olan yerdə.

Qəlbdən nə yalan keçər,
Qüssə, ələm yan keçər.
Ömür firavan keçər
Məhəbbət olan yerdə.

Gəndə gözən dərd olar,
Nə baxışlar sərt olar.
Sevən ürək mərd olar
Məhəbbət olan yerdə.

Arzular çin-çin olar,
Gülüslər şirin olar.
Yaş da yüz yox, min olar
Məhəbbət olan yerdə!

1976

Dindirəndə sazını

Məhəbbətim sozalmayı, solmayı
Gündən-günə çiçəklənir, boy atır.
Dindirəndə onun simli sazını
Məndə şirin xatirələr oyadır.

Dindirəndə onun simli sazını
O bəstəboy gəlir düşür yadıma.
Bir kupədə hər ikimiz gülər, şən
Necə getdik Moskvaya, Batuma!

Dindirəndə məhəbbətin sazını,
Çözələyir yaddaşımı xan çinar.
Mənlə bağlı nə bilirsən danışma
Sıx kölgənə gələnlərə, can çinar!

Dindirəndə məhəbbətin sazını,
Ötən günlər qucaqlayır fikrimi.
O ilk görüş, o ilk vüsəl necə də,
Gəlir keçir gözlərimdən lent kimi!

Dindirəndə məhəbbətin sazını,
Qumral saçlı o mələyi anıram.
Yaş adlayıb, ötüb gənclik illəri,
O günlərçün od tuturam, yanıram!

Məhəbbətim sozalmayır, solmayır
Gündən-günə çiçəklənir, boy atır.
Dindirəndə onun simli sazını
Məndə şirin xatirələr oyadır!..

1984

Bizim qızların

Qəlbi təmizdir,
Eşqi dənizdir.
Xətri əzizdir,
Bizim qızların!

Şirindir dili,
Şəvədir teli.
Yox fitnə, feli
Bizim qızların!

Mövlud Teymur _____

Təmiz isməti,
Saf məhəbbəti.
Olmuş şöhrəti –
Bizim qızların!..

1971

Xoşum gələn bir gözələ

Xoşum gəldi o mehriban gözəlin
Duruşundan, baxışından, gözündən.
Zəhmət, hünər meydanından qayıdıb
Görürsən ki, danışmayır özündən!

Bəxtimizin ağılığıdır Ay kimi
Tarlalarda o qaralan əlləri.
Sanki Günəş şəfəqidir, nurudur
Çiyini üstə o tökülən telləri!

Bu dünyada gözəlliyi umanda
Görünür ki, tale onu eşidib.
Gözəlliyin saflıq, düzlük rəngini
Xoşum gələn o gözələ bəxş edib!

Zəhmət, hünər meydanından qayıdan
Gül üzlünün adı nədir biləkmi?
Həsrətinə görsün dözə bilmədik
Görən gedib qarşısında öləkmi?!

1975

Sənsiz keçən günümün

Ay gözümün qarası,
Ürəyimin parası.
Sağalmazdır yarası
Sənsiz keçən günümün!

Sakit axan lal sudu,
Qəmi dərya doludu.
Olmaz istisi, odu
Sənsiz keçən ünümün!

Heç olarmı ləzzəti,
Sevinci, xoş niyyəti.
Nəğməsi, şeriyyəti
Sənsiz keçən sinimin!

1976

Mənim məhəbbətim

Mənim məhəbbətim sahilsiz üfük,
Sonu görünməyən bir asimandır.
Əyrini, yalanı hər vaxt pisləyən,
Haqqı, ədaləti alqışlayandır!

Mənim məhəbbətim dalğalı dəniz,
Kükrəyən, çağlayan bir dağ çayıdır.
Onun arzuları, parlaq hissləri
Göydə, kəhkəşanda ulduz sayıdır!

Mənim məhəbbətim ən uca zirvə,
Şəlalə nəfəsli dərin dərədir.
Çoban dodağında həzin ney səsi,
İgid Koroğluda dəli nərədir!

Mənim məhəbbətim qabarlı əllər,
Alınacıqlardır, üzüağlardır.
Hünəri, zəfəri dastana sığmaz,
Sarvantək, Seviltək uca dağlardır!..

1970

Qadına ehtiram, qadına hörmət

Bizdə bir adətdir, bir ənənədir,
Qadına ehtiram, qadına hörmət.
Bu arzu, bu istək qəlbimizdədir,
Qadına ehtiram, qadına hörmət!

Harda qadın gördük təzim elədik,
Gülüm, mehribanım, əzizim dedik.
Nur səpsin hər yana bu söz söylədik:
Qadına ehtiram, qadına hörmət!

Bir dağ çiçəyidir ətirsiz qalmaz,
O qışda, payızda saralıb solmaz.
Nə gözəl səslənir bu səs, bu avaz:
Qadına ehtiram, qadına hörmət!

Ən şirin nemətdir, ən şirin nübar,
Bu şirin nemətdən söylə kim doyar?!
Gəzir oba-oba, diyarbadiyar:
Qadına ehtiram, qadına hörmət!

Dünyanı dolan, gəz, adından olmaz,
Ətrindən, tamından, dadından olmaz.
Mövlud, hər şerində bu misranı yaz:
Qadına ehtiram, qadına hörmət!

1986

Bir kişi yaranıb həmdəm arvada

Sevilən kəsləri, sevən kəsləri,
Vətən başa çəkər, el alqışlayar.
Etdiyi naməhrəm qəbahətləri
Nə bu yer, nə də ki, göy bağışlayar!

Adəmdən, Həvvadan qoyulan dəbi,
Heç vaxt poza bilməz Gülbacı, Cəbi.
Dirilib gəlsə də Hacı Çələbi,
Nikahı, kəbini doğru, haqq sayar!

Əzəldən belədir, belədir qayda,
Bir kişi yaranıb həmdəm arvada.
Bağlanıb birlikdə gözəl həyata,
Dünyaya övladlar yadigar qoyar!

1984

Qadınlar

Könlümün varıdır, qəlbimin tacı,
Mehriban, güləruz, əziz qadınlar.
Hər vaxt aydan arı, sudan durudur,
Quzey qarı kimi təmiz qadınlar.

İsmətdə Tomrisdir, qeyrətdə Həcər,
Xislətdə gözəldir bizdə qadınlar.
Hünər meydanında, dəzgah başında
Möcüzə düzəldir bizdə qadınlar.

Sizə kainatın ehtiyacı var,
Ey yolu işıqlı, gur nur, qadınlar.
Sizə gülmü deyim, çiçəkmi deyim,
Çöhrəniz ay kimi büllur, qadınlar.

Sizdən söhbət açmaq, sizdən danışmaq,
Mənimçün nə qədər xoşdur, qadınlar.
Sizsiniz könlümün istəyi, eşqi,
Qəlbi tərəvətli bahar, qadınlar!..

1986

Məhəbbət

Bir yangı içimdən göynədir məni,
Məhəbbət yangısı od yangınıymış!
Sevən ürəklərdə sevinc dənizsə,
Ağrı da, acı da ulduz sanıymış!...

Dünən birisinə könlünü açan,
Nədən biləydi ki, eşqi dönəcək.
O sevsə ürəkdən, qız sevməyəcək
İlk saf məhəbbəti şamtək sönəcək!

Sevinci kədərlə əvəz olacaq,
Sevda könlünü qəm alacaqdır.
Min fikir içində düşündükcə o,
Bu yangı qəlbində hey qalacaqdır!

Məhəbbət beləymiş, Məcnunun qəlbi,
Leylisiz gülmədi, nə də ötmədi.
Məhəbbət beləymiş, Fərhad Şirinçün,
Kərəm Əsli üçün nələr etmədi!..

Bir yangı içimdən göynədir məni,
Məhəbbət yangısı od yangınıymış.
Sevən ürəklərdə sevinc saysızsa.
Ağrı da, acı da ulduz sanıymış!...

1977

Pəncərə önündə bir qız ağlayır

Pəncərə önündə bir qız ağlayır,
Sanki ay ağlayır, ulduz ağlayır.
Qəlbimdə arzu, kam, muraz ağlayır,
Həmdəmi hardadı, yarı hardadı?!

Mövlud Teymur _____

Pəncərə önündə bir qız ağlayır.
Bir işvə ağlayır, bir naz ağlayır.
Ən incə, ən zərif avaz ağlayır.
“Yoxu” gəlib çıxmır, “varı” hardadı?!

Pəncərə önündə bir qız ağlayır,
Hər bahar ağlayır, hər yaz ağlayır.
Sanıram əlimdə bir saz ağlayır,
Nəğməsi hardadı, şəri hardadı?!

1988

Boş sevgi

Ay ellər gözəli, dünya gözəli,
Sənə sığal çəkib Tanrının əli.
Çoxunu edibdir camalın dəli,
Ağıllı baş ilə sevirəm səni!

Dedin əzbərlənən sevgi şeriyəm,
Bir sevən ürəyin sehri, sirriyəm,
Demə toydan sonra çalınan neyəm,
Heyif ki bilmədim sevirəm səni!

1975

Yerin ölkər qızısı

Əməymlə, işmlə
Zəfər çaldın vətəndə.
Neçə arzu, saf niyyət,
Təmiz ürək var səndə.

Şirin sözüml, xoş kəlməml
Olsun sənə hədiyyəml.
Sən elimin şöhrəti,
Gülqələml, ay Gülqələml!

Bu diyarın, bu elin
Qeyrət, hünər qızısı.
Göylərdə ulduz çoxdur,
Yerin ölkər qızısı!

1970

Sənsən ilk istəyim

Sənə vurulmuşam səni görəndən,
Gecə də, gündüz də ürəyimdəsən.
Əzizsən, ülvisən mənim üçün sən.
Arzumda, fikrimdə, diləyimdəsən!

Tale min gözəllik bəxş edib sənə,
Sənin cazibədar baxışların var.
Özüntək gözəldir xasiyyətin də
Sənə gözəllikdə söylə kim çatar?!

Sənsən ilk istəyim, ilk məhəbbətim,
A gülüm, əl çəkə bilmərəm səndən.
Mən səni ürəkdən sevdiyim üçün
Gəl öpüm mehriban o gözlərindən!

1977

Şəhərdə gözəllər

Şəhərdə gözəllər almaya bənzər,
Alma kənd bağında olduğu halda.
Şəhərdə gözəllər qəlbimi üzər,
Yolunu yanımdan saldığı halda!

Şəhərdə gözəllər bülbültək ötər,
Bülbül göy çəməndə ötdüyü halda.
Şəhərdə gözəllər bəzən də itər,
Huşumu başımdan etdiyi halda!

Şəhərdə gözəllər çiçəyə oxşar,
Nə qədər qoxlasan ürəyin doymaz.
Şəhərdə gözəllər mələyə oxşar.
Bir sinə dağlayıb, bir könül oymaz!

Şəhərdə gözəllər çox mehribandır,
Mehriban gözləri, baxışları var.
Şəhərdə gözəllər sanki ceyrandır,
Ürəklər ovlayan naxışları var!

Şəhərdə gözəllər neçə qədd əyib
Şəhər həyatında bərkiyib, bişib.
Oğul var, köksünü güllə deşməyib
Ancaq bir baxmaqla gözəllər deşib!

Şəhərdə gözəllər ülvidir, pakdır
Günəş ziyasından, Ay işığından.
Şəhərdə gözəllər ən uca dağdır,
Çoxları enməyib eşqin dağından!

1976

Nə deyim sənə

Sən niyə gəlmədin görüş yerinə,
Sən niyə biryolluq unutdun məni.
Bəlkə də, xətrinə dəymişdim o gün,
Bəlkə də, boğaza yığmışdım səni!

Axı artıq bir söz demədim sənə,
Nə yaman küsəyən, inciyən oldun.
Sevgi budağını mən əyməmişdim,
Görünür, birinci sən əyən oldun!

Getdin sən, o gedən, o gedən, nədən?
De niyə gəlmirsən görüş yerinə.
Səni gözləməkdən gözüm saraldı,
Daha, canıyanmış, nə deyim sənə!..

1972

Nə çəkdi

Taleyin yandırdı, yaxdı qəlbimi,
Dərd çəkən görmədim mən sənin kimi.
Sənin o ilk sevgin əydi qəddini,
Ağartdı saçını cavan yaşında!

Dərdi bu dünyada dərd çəkən bilər,
Nədir dağın dərdi duman, çən bilər.
Sənin vüsətini ər, ərən bilər,
Qanmazlar nə bilər nə var başında!

Ağardı başın da, saç-saqqalın da,
Qaldı o günlərin izi alnında.
Bilirəm nə çəkdi cavan canın da
Sevgi alovunda, eşq atəşində!

1975

Ay gözəl

Tökülübdür gərdəninə gur saçı,
Gözəlliyi çiçək rəmzi, gül tacı.
Baxma belə gözlərimə qıyqacı,
Surətinə vurulmuşam, ay gözəl!

Gözlərindən sevinc yağır, yox kədər,
Gül ömrünü keçirmirsən boş, hədər.
Nəzakətli, mehribansan nə qədər,
Xislətinə vurulmuşam, ay gözəl!

Düzdən çiçək, dağdan qırov dilədin,
Xoş ətrini göy çəmənə çilədin.
Sənə yersiz söz deyəni pislədin,
Cürətinə vurulmuşam, ay gözəl!

Məni məndən eyləmişən xeyli var
Ürəyimdə, dilimdəsən hər bahar.
Cilvələnilib dayanmışan pürvüqar,
Qamətinə vurulmuşam, ay gözəl!

Mən görürəm bir ətirli zanbaqsan,
Təmizlikdə, büllurluqda bulaqsan.
Dostluğunda səxavətli, açıqsan,
Ülfətinə vurulmuşam, ay gözəl!

Əvəzsizdir səndə olan işvə, naz,
Qiymətlidir dodağında səs, avaz.
Sən Mövludun dediyinə qulaq as,
Bircə sənə vurulmuşam, ay gözəl!

1975

Elə girdin ürəyimə

Şair könlüm yaman yerdə
Vurulubdur sənə, gülüm.
Belə süzgün baxışlarla
Nə baxırsan mənə, gülüm.

Baxışına qurban olum,
O baxışlar aldı məni.
Necə məni sehirlədi,
Ürəyimə saldı səni!

Şux yerişlim, bəstə boylum,
Şirin dilli, nazlı sənəm.
Həsərinə necə dözüüm,
Oxlanıbdır mənim sinəm!

Elə girdin ürəyimə,
Elə aldın məndən məni;
İllər keçsə gözlərimdən
Buraxmaram heç vaxt səni!

1975

Vətən qızları

Tovuz tükü qədər zərif və incə,
Mehriban xislətli Vətən qızları!
Tomristək ilahi, Nigartək ülvi,
Həcərtək qeyrətli Vətən qızları!..

Saçları şəvədir, qaşları qara,
Bənizi buluddur, üzü aypara.
Baxırsan bənzəyir boylu çinara,
Çiçək təbiətli Vətən qızları!

Sirr verməz düşməyə, sirr verməz yada,
Uymaz ömrü boyu şöhrətə, ada.
Xor baxmaz vətənə, elə dünyada,
Qəlbi məhəbbətli Vətən qızları!

Çaylardan durudur, göllərdən təmiz,

Arzuda, sevgidə dənizdir, dəniz.
Odur ki, söylənir hər yerdə əziz,
Hər yerdə hörmətli Vətən qızları!

1982

Əsrin gözəli

Əsri əsir etdi, ili giriftar,
Ayı buxovladı əsrin gözəli.
Gün çıxma bilmədi cazibəsindən,
Zamanı tovladı əsrin gözəli!

Çıxdı üstümüzdən zirvəyə, başa,
Məhəl də qoymadı qayaya, daşa.
Etdik heyran-heyran ona tamaşa,
Bizi əfsunladı əsrin gözəli!

Könlümüz açıldı, gözümüz güldü,
Gördük ən ətirli çiçəkdi, güldü.
Əhdində elə düz, sadıq könüldü,
Azərbaycanladı əsrin gözəli!

1983

Qadın

Dünyamıza bir yaraşıq yarandın,
Hamımıza doğma, əzizdir adın.
A bəxtəvər, azad dilli, şən qadın,
Sən Nigarsan, sən Həcərsən, Sevilsən!
Sən ətirli tər çiçəksən, tər gülсэн!

Sən kosmonavt, təyyarəçi, sükançı,
Sən pambıqçı, baramaçı, sağıcı.
Sən yurdumun qeyrət rəmzi, eşq tacı,
Sən Aynasan, Şamamasan, Tərlansan,
Dünyamıza şan-şöhrətsən, ad-sansan!

Adın gəzir dodaqlarda, dillərdə,
Ətrin vardır çiçəklərdə, güllərdə.
Nəğmə olub obalarda, ellərdə
O tükənməz zəfərlərin, ey qadın!
O misilsiz hünərlərin, ey qadın!

1981

Sevgi maşınım
(*lirik poema*)

I

Əzəldən vurğunam gözəl üzünə,
Gözlər mavi rəngdə sanki dənizdi.
Mənim dəniz rəngli mavi “Jiquli”m,
Bütün maşınlardan mənə əzizdi!

Boş yerə almadım onu satışdan,
Bildim ki, o məni pərt etməyəcək.
Bəzi üzdənirəq maşınlar kimi
Ləngər vura-vura yol etməyəcək!

Bəzən quzu kimi mələyir, qaçır,
Sakit maşınların arasında o.
Bəzən şirə dönür, nəre qoparır
Hay-küylü maşınlar sırasında o!

Nə qorxu, nə hürkü bilir maşınım,
Çaladan-çuxurdan yeltək ötürəm.
Bir göz qırpımında bir də görürsən
Quş kimi uçuram, gözdən itirəm.

Səfərə çıxmışam göy maşınımıla
Bu böyük dünyanın səyahətinə.
Sürürəm, baxıram, fikir verirəm
Necə də yaraşır bu maşın mənə!

II

Böyük arzularla açıb səhəri
Uzaq bir mənzilə yola düzəldim.
Yaz ayı gül-çiçək... Kürdəmir yolu...
Həm də tələsirdim, qayıdım, - dedim!

Yüzü qulağının dibinə qoydum,
Asfaltda maşınım sanki uçurdu.
Əsən küləkləri bir gözəl kimi
Çəkib ağuşuna öpüb qucurdu!

Tək idim, bəzən də Səməd Vurğunun
Düşməzdi dilimdən "Azərbaycan"ı.
Hərdən də özümə fikirləşirdim:
Daha subaylığın atım daşını!

Yenicə çatırdım Ağcaqabula,
Yolun ayrıcında gördüm bir gözəl.
Əlində gül-çiçək, böyük sevinclə
Uçan maşınım əl eləyir, əl!

Uzalı əlinə baxıb ötəri
Yanıdan yel kimi ötmək istədim.
Qalın baxışları baxışlarıma
Elə zillənmişdi, saxlayım, - dedim!

Özüm də bilmədən bir onu gördüm
Maşınım yanında toxdadı, durdu.
Düşündüm bu gözəl cadugər olub,
Bəlkə, taleyimə tələdir qurdu?!

Deyən yanılmışdım təsəvvürümdə,
Bu gözəl sadəcə kənd gözəliydi.
Qapını açan tək bir bunu gördüm
Burnuma çöllərin xoş ətri dəydi!

“Sür” dedi, ay qəşəng sürücü oğlan,
Baş üstə, ay gözəl, bəstəboy gedək.
Sürərəm dünyanın lap o başına,
Təki sən oranı göstər qoy gedək!

Bəlkə eşitmisən belə bir şəhər, -
Orda cəh-cəh vurur quşlar hər səhər.
O gözəl şəhərə gedirəm, oğlan,
Sənə savab olar məni aparsan!?

Dil otu yemisən deyəsən, şeytan,
Sən necə dilavər, dillisən, ay qız.
Belə danışığıla, dilavərliklə
Görürəm mənimlə ellisən, ay qız!

Demək, sən Sumqayıt şəhərindənsən,
Sənə Sumqayıtlı qız demək olar.
Ancaq gözəllikdə məni bağışla,
Sənə xoş ətirli yaz demək olar!

Görürəm, güzgüdə zarafatımdan
Bu gözəl pərinə xoşhallanan da.
Mənim ürəyimdə sevgi hissini,
Bəlkə də bu qızı gizli anan da!

III

Məhəbbət, qəribə oyunların var,
Baxış oyunları, göz oyunları.
Ürəyi güldürən, qəlbi uçuran,
Zarafat, atmaca, söz oyunları!

Kimin ki qəlbində sevgidən əsər,
Məhəbbət şerindən bir misra yoxdu.
Deyərdim, dünyada onun tək rəzil,
Onun tək sərsəri, avara yoxdu!

Sən mənim ömrümə yaraşlıq oldun,
Sən mənim yoluma çıxan bəxtimsən.
Sən mənim ən böyük sevgi dastanım,
Sən mənim əvəzsiz məhəbbətimсэн!

Burda ZAQS-a gedək, orda bulvara,
Bulvarda birbaşa “Şadlıq evi”nə.
Bir toy çaldıraqla ki misli olmaya,
Qoy hamı yığılsın toya, düyünə!

Sağlıqlar deyilsin, qədəhlər qalxsın,
Aynadan boylanan qoy günəş baxsın.
Gözlər gülümsəsin, baxışlar axsın,
Hamı bir ağızdan desin mübarək!

Sevinsin səma da, gülsün bu yer də,
Heç zaman tükənməz dostluq, mehir də!
Ucalsın nəğmə də, mahnı, şeir də,
Hamı bir ağızdan desin mübarək!

Durulsun çaylar da, axan sular da,
Yol versin yolçuya çətin yollar da.
Qucsun bir-birini həsrət qollar da,
Hamı bir ağızdan desin mübarək!

Yaşasın sevən də, sevilən kəs də,
Əbədi məhəbbət qalsın bu səsdə.
Olmaz bu sevgiyə daha əvəz də,
Daha unudulmaz bu duz, bu çörək,
Hamı bir ağızdan desin mübarək!...

1976

MÜNDƏRİCAT

Sevgi duyğuları (İslam Sadıq)	3
Məni bağışlasın sevdiyim qızlar	4
Həqiqi sevgi	5
Bilmədim bu nə sirr, nə möcüzəydi	5
Bir də çətin düşə o illər ələ	6
Mən nə deyim	7
Yaranır	8
Qoxlaram yenə	8
Nə qədər böyükmüş səndə məhəbbət	9
Sənli günlərimə dönmək istərəm	10
Daim alqış deyib	11
Mənim məhəbbət yolum	11
Eşq dastanı	12
Sirr dolu baxış	13
Ayrımaq çətindir	13
Bir cavab ver, gözəlim	14
De, niyə	15
Gələrsənmi de mənə	16
Sənsən	17
Qadın dünyası	17
Mən yaxşı bilirəm	18
Biri məni sevirdi	19
Hər yetəndən aşıq olmaz	20
Sözdən çələng hörəm mən	21
Yox	21
Qəfil sevgi	22
Yaxın durma	22
Məni niyə qocaltdın	23
Deməsinlər bir birindən küsübdür	24
Sevinərəm dünya qədər	25

Dünyam	26
Həmişə o deyir sözün düzünü	26
Əhdə vəfadaram mən	27
Baxmamaq yaxşıdır.....	28
İnanın sözümə	28
Bir gözəl oynayır	29
Gözəldir dənizi gözəlləşdirən	29
Ayrılma məndən	30
Gözəlin tərsi	31
Kim deyir o günlər qalmayıb yadda	31
Görüş yerlərində	32
Eldən ayıbdır	33
Mən belə demirdim	34
Əlvida, gülməyən eşqim	35
Sevgi	36
Sənan məhəbbəti	37
Olmaz	39
Ay qız	39
Məni oda salan dilbər	40
Bir gözələ	41
Sevgilim	42
Səndən, ancaq istəyim	43
Baxma acıqlı	44
Məni	45
Gülüm, səndən ayrılmazdım	46
Sevgi bileti	46
Nə gözəl adətdir	47
Sevgililərə	48
Səni çoxdan sevirəm	48
Dastan olmalıdı	49
Bizim kənd qızları	49
Mənə gözəllərdən çox yaz deyirsən	50
Mən sevirəm, sən də de ki, “sevirəm”	51
Azərbaycan qızları	52

Yazda qızlar yaz gülünə bənzəyər	53
Sahil bağında	53
Əl çəkin	54
Deməsin	55
Ağlamasın buludun	56
Ağlama, ey gözəl.....	56
Yağış yağanda	57
Telefonçu qıza	58
O süzülən gözlərin	59
Məni bağışlasın sevdiiyim qızlar	60
Qısqançlıq	61
Dəyməyin qızlar qəlbinə	61
Səni sevdim	62
Görüş yerimiz	63
Mən necə yazım ki	64
Mən sizə neyləmişəm	65
Sevgi yolları	66
Sehrli yol	67
Rəsul, Nigar sevgisindən güc aldı	67
Sevgi misraları	68
Sevənlərə	69
Sən mənimsən, mən sənin	69
O gözlərə baxa baxa	70
Məhəbbət	71
Eşq pərisi	71
Qoş məni öz sevginə	72
Desən ki	73
Gör necə sevindik dünyada biz də	74
Qoşa qanadıq	74
Eşqin havası altda	75
Olasız	76
“Sevərək yaşadı”	76
Üzünə deməyə məsəl yaraşır	77
Gözəlliyin içində	78

Görüşək	79
Gözlərinə döndüyüm	79
Həqiqi sevgini ürəkdə axtar	80
İnan mənə	81
Sən dedim, gülüm	81
Baxışların məhəbbətdən söz salır	82
Vacib əməl	83
Sevgi, məhəbbət	83
Sevgi şerisən	84
Könlümdür yerin	84
Sənə nə diləyir	85
Kaş o günlər bir də gələ	86
Alır ürəyimi, alır qəlbimi	87
Qaytar	88
Gənclik illərim	88
Lal cahandayam	89
Sən demə	90
Nə biləydim	91
Gülyanaq, alyanaq	91
Dünyadır	92
Aşiqlik	93
Onda sözüm yox ona	94
Məhəbbətin, sədaqətin, sevginin	94
Məhəbbət yolu	95
Həyata gedirik	96
Günəşlə çağırdı	97
Bu qız	98
Kaş sən də görəydin	99
Kəndimizə gələn gözəl	99
Doğru olan	100
Əbədidir sevgimiz	101
Mənim olaydı	101
Sən məni özündən uzaq eləmə	102
Dənizdi sevgilim	103

Sevgilim	104
Bu yol	105
Sevgidən çox yazan bir şairəyə	105
Döz	106
Qürur	107
Yerin ürəyimdir	107
Eşqim məni ucaldar	108
Bu sevgi	109
Arından ötrü	109
Adın gəzir milyon sevən könüllə	110
Qoşalaşdı	110
Görsən bizim yerləri	111
De, nə var	111
Sevirəm qoşalaşmağı	112
Məhəbbət, sevgi sözü	112
Sevgi yolları	113
Sevgidən	114
Sevgi, möhnət	114
Səni gördüm	115
Düşdü	116
Gördüm ceyran baladı	117
Sən nə qədər gözəlsən	117
Duyasan gərək	118
Kərəm sevgisi	119
Nakam məhəbbət	120
Gələydin	121
Bax belə olanda	122
Mənim mələyim	123
Qız sevgisi	123
Demişəm	124
Məhəbbət ürəkdir	124
Ürəyimsən	125
Mehriban	126
Gizli sevgi	127

Məhəbbət, qəribə oyunların var	127
Sözün yerə düşməz	128
Səni şirin duyğu ilə dindirdim	129
Həmdəm biləydi məni	130
Tapmışam	130
Səni görən gündən	131
Gözəl Lyuba	132
Gözəllərə	132
Qızların	134
Daha	134
Söyüd ağacı	136
Dəniz kənarında	137
Müsaibə	137
Əl verə	138
Sən elə gözəlsən	139
Sevgilim	140
Bu sevən ürəyim	141
Sevgi... Məhəbbət	142
Nə bilsin	143
Təmiz məhəbbət	143
Bir gözələ	144
Sonam	145
Qəlbimə girmisən	145
Ülvi sevgi	146
Azərbaycan qızları	147
Vaqzalı çalınır	147
Şəhərdə evlərdən gözəllər çıxır	148
Hələ elçi gələn yoxdur o qıza	149
Birisi... Birisi	150
Yetmək üçün	151
Gözlərindən öyrəndim	152
Hər görəndə	152
Sənsiz olanda	153
Səni axtarıram	154

Səni düşünəndə	155
İlk görüş	155
Yanında	156
Mənim kimi sevsən	157
Nə oldu?	158
Yenə	159
Unuda bilərimi?	159
Hər bu yoldan ötəndə	160
Məhəbbətim	161
Gəlmişəm	161
Nədən xoşum gəlir	162
Mənim məhəbbətim	164
Azərbaycan gözəli	165
Tanış olaq	166
Gəldin bizə	160
Sən elə gözəlsən	167
Mən neyləyim bu dilbəri	167
Məni əfsunlayıb Məcnun eylədin	168
Məhəbbət odu	169
Məhəbbətim –ürəyim	169
Elə öləndə də biz birgə ölək	170
Yox demə	171
İstəyinə qatıl gəl	171
Əsl məhəbbət belədir	172
Saxla ürəyində	173
Zirvələri görək, gülüm	173
Nə deyim?	175
Bakı gözəli	176
Yan	177
Sevgi ulduzum	177
Əzəldən	178
Məhəbbət	179
Sevgim	180
Mənim məhəbbətim	180

Ellər gözəli	181
Bir sən olursan	183
Bax	183
Gözəl	183
Biləsən	184
Məhəbbət dadı	185
Gəlmişik ki sevirik	185
Şəhərlər gözəllə görünər uca	186
İnanıram məhəbbətin gücünə	187
Gözəl qız	188
Eşq	188
Nə qədər şirinsən	189
Şəfqət bacısı Zərifəyə	190
Sənin üçündür	191
Məlahət	191
Sevin hər zaman	192
Bu gün	193
Vətən gözəlləri	194
Kəndimizin qızları	195
Aşiq mənəm	195
Səni gördüm	196
Məhəbbət olan yerdə	197
Dindirəndə sazını	198
Bizim qızların	199
Xoşum gələn bir gözələ	200
Sənsiz keçən günümün	201
Mənim məhəbbətim	201
Qadına ehtiram, qadına hörmət	202
Bir kişi yaranıb həmdəm arvada	203
Qadınlar	204
Məhəbbət	204
Pəncərə önündə bir qız ağlayır	205
Boş sevgi	206
Yerin ülkər qızısan	207

Mövlud Teymur _____

Sənsən ilk istəyim	207
Şəhərdə gözəllər	208
Nə deyim sənə	209
Nə çəkdi	210
Ay gözəl	210
Elə girdin ürəyimə	211
Vətən qızları	212
Əsrin gözəli	213
Qadın	214
Sevgi maşınım (lirik poema)	215

[illegible]

Mövlud Teymur _____

Qeyd üçün

[illegible]

Mövlud Teymur

(Mövlud Məmməd həsən oğlu Teymurov)

GƏNCLİK İLLƏRİM

(şeirlər və poema)

Bədii tərtibat:

Səbuhi Qəhrəmanov

Yığılmağa verilmişdir: 07.02.2014

Çapa imzalanmışdır: 04.03. 2014

Formatı 84x108 ¹/₃₂. Həcmi 14,5 ç.v.

Tirajı 300. Sifariş № 37

Qiyməti müqavilə əsasında.